



Daha 329 nəfərdə koronavirus aşkarlandı - 7 nəfər öldü

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Səh. 3

UNIKAL

№19 (2014) 18 iyun 2020-ci il

Qiyməti 40 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.org

unikal-1@mail.ru

Səh. 12



Milli Məclisdən monopolistləri qorxudan qərar

"Milli Şuranın rəhbərliyi normal siyasi mübarizə istəmir"



Koronavirus pandemiyası bütün dünya ölkələri ilə yanaşı, Azərbaycanda da ciddi problemlərə səbəb olub. Dövlət bu problemləri önləməyə çalışsa da, hələ də çatışmazlıqlar var. Təkamül Partiyasının sədri, iqtisadçı alim Teyyub Qənioğlu "Unikal" qəzetinə müsahibəsində pandemiyanın sosial-iqtisadi nəticələri barədə danışdı.

Səh. 4

KİVDF-nin sabiq rəhbərliyinə cinayət işi açıldı



Ölkəmizdə uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan islahatlarla korrupsiyaya qarşı mübarizə tədbirlərinin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır.

Səh. 5

Koronavirus pandemiyası Ermənistanı çökdürür



Koronavirus pandemiyası Ermənistanda acınacaqlı vəziyyət yaradıb. Artıq Paşinyan hakimiyyəti böhranın öhdəsindən gəlməkdə aciz görünür. Infeksiyaya yoluxma halı hər gün artır. Baş nazir Nikol Paşinyan sosial şəbəkədə pandemiya ilə bağlı ölkədəki vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə...

Səh. 13

Oqtay Şirəliyev müəmması...

Səhiyyə naziri niyə görünmür?

Dünən Azərbaycanda tibb işçilərinin peşə bayramı günü idi. Həmin gün ölkəmizdə 2001-ci ildən qeyd olunur. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyi 1918-ci ilin məhz iyunun 17-də yaradılıb. Bu nəzərə alınaraq hər il iyunun 17-nin Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması qərarlaşdırılıb. Maraqlıdır ki, dünənki əlamətdar günlə bağlı cəmiyyətin müxtəlif kəsimlərindən tibb işçilərinin ünvanına təbriklər səsləndirilsə də, Səhiyyə naziri Oqtay Şirəliyevdən hər hansı açıqlama gəlmədi. Nazirliyin rəsmi internet ünvanında da bu barədə bir kəlmə oxumaq mümkün deyildi. Hər halda biz bu yazını hazırladığımız günorta saatlarına qədər belə idi.

Səh. 8

Prezident videokonfransa qatıldı



Dünya Bankının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans keçirilib.

"Unikal" xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Natiq Əmirov və Mərkəzi Bankın sədri Elman Rüstəmov iştirak ediblər.

AzTU-nun 3 dekanı işdən kənarlaşdırıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Universitetdən verilən məlumata görə, iclasda universitetin İctimai Şurasının üzvləri də iştirak edib.

Iclasda yay imtahan sessiyasının və imtahanların gedişi zamanı müraciətlər, onların cavablandırılması və nəticələri barədə məlumat verilib.

Tələbələrin biliyinin qiymətləndirilməsi üçün vahid bazanın formalaşdırılması üzrə mövcud problemlər müzakirə edilib. Bildirilib ki, sənəd dövriyyəsinin təhki və işgüzar prosedurların aparılmasında nöqsanlar aşkar olunub. Yol verilən nöqsanların tərbiti və məsuliyyət bölgüsünün aparılması üçün göstərişlər verilib. Sənədlərin düzgün formada dövriyyəsinin təşkili, vəzifəli şəxslərin imza səlahiyyətləri, sənədlərə düzəlişlərin edilməsi və sənədlərin ləğv olunması prosedurlarının aydınlaşdırılması təklif olunub.

Sənədlərin tərtib olunması və dövriyyəsinə yaranmış ciddi şübhələr nəzərə alınaraq AzTU-nun "Nəqliyyat və İqtisadiyyat", "Maşınqayırma və robototexnika", "İnformasiya və telekommunikasiya texnologiyaları" fakültələrinin dekanları müvafiq yoxlamaların keçiriləcəyi dövr ərzində şəffaflığın təmini məqsədilə müvəqqəti olaraq işlərinin icrasından kənarlaşdırılıb.

Iclasda universitetin Təcrübə və məzunlarla iş şöbəsinin adı dəyişdirilərək Karyera mərkəzi adlandırılıb. Qiymətləndirmə və monitoring şöbəsi ilə Qeydiyyat şöbəsi birləşdirilərək onların bazasında Qeydiyyat, qiymətləndirmə və monitoring şöbəsi yaradılıb.



Agentlik 422 müəssisədə reytdən keçirdi: məcburi göstərişlər verildi

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlər əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai işə, xidmət və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Qurumdan "Unikal"a verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 16 iyunda Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 191-i ictimai işə obyekt, 231-i ərzaq satışı mağazası olmaqla, ümumilikdə 422 müəssisədə reytdən keçirilib.

Bakı şəhəri üzrə: Nəsimi rayonunda "Şəki" və "Ailəvi" restoranları Suraxanı rayonunda "Xəzər" kafesi

Xəzər rayonu Türkan kəndində "Türkan" restoranı Nərimanov rayonunda "Abu" market

Digər rayon və şəhərlər üzrə:

Abşeron rayonu Novxanı kəndində "As-Araz", "Al market", "Grandmart" market

Xırdalan şəhərində "Beyazit Lahmacun" restoranı, fiziki şəxs Məmmədov İlqar Həsən oğluna məxsus kafe

Sumqayıt şəhərində fiziki şəxs Əhmədova Xəvər Məmməd qızına məxsus kafe

Bərdə rayonunda fiziki şəxs Quliyev Mədət Malçı oğluna məxsus yeməkhana, fiziki şəxs Nəsirov Mirzə Balaca oğluna məxsus "Şuşa" kafesi, "Yaşıl" və "Sahil" kafeləri, fiziki şəxs Məmmədov Rafiz Saqif oğluna məxsus market

Ağsu rayonunda fiziki şəxs Əhmədov Yalçın Əmiraslan oğluna məxsus kafe, fiziki şəxs



Rafiqli Rəvana məxsus yeməkhana

Qazax rayonunda "Göyözən", "Köz döner", "Palma", "Göyçə" restoranları, "Anar" market

Quba rayonunda "Alma", "Yüksəl", "Ay işığı" restoranları, "Princes" market

Şəmkir rayonunda "Alaxantallı", "Ozan", "Sərin", "Murad", "Uğur", "Görüş" kafeləri, "Ceyhun", "Əli", "Ələkbər" və "Elmir" marketlər, fiziki şəxs Məmmədov Rövşən Hidayət oğluna, Kamilova İradə Fərhad qızına məxsus marketlər

Ucar rayonunda "Nuş olsun" və "Yay" kafeləri

Xaçmaz rayonunda "Çinar" restoranı, fiziki şəxs Müslümov Emin Ağasbala oğluna məxsus "Euro" market

Göyçay rayonunda fiziki şəxs Əliyev Ceyhun Əhməd oğluna məxsus market

Goranboy rayonu Qızılhacılı qəsəbəsində "Aləm", "Qızılhacılı", "İdeal", "Al market", "Kral", "Çökək", "Aysberq" və fiziki şəxs Novruzov Ziya Qəhrəman oğluna məxsus market

Oğuz rayonunda fiziki şəxs Əhmədov Qəşəm İzmət oğluna məxsus market

Qəbələ rayonunda Səbzəli-

yev Daşqın Nizami oğluna məxsus market

Balakən rayonunda Umarova Rəna və Çantayev Rəhiləyə məxsus market

Lənkəran şəhərində Əliyev İlham Yusif oğluna və Mövsümzadə Mövsüm Əlisahib oğluna məxsus market

Sabirabad rayonunda Abdullayev Bilal, Abbasov Arzu, Zeynalov Arzuya məxsus marketlər, Cavad kəndində fəaliyyət göstərən "Mehrac" və "Oba" marketlər

İmişli rayonunda "Məhəməd", "Dostlar", "Rəşad", Ağsu şəhərində fiziki şəxslər - Əsgərov Lətif Mehman oğlu, Ələkbərov Nəsir Adil oğlu, Əliyev Cavanşir Əyyam oğlu, Hüseynov Arif Nəriman oğlu, Həşimov Elnur Oktay oğlu, Cəbrayilov Elçin Füzuli oğluna məxsus marketlər daxil olmaqla reytdən keçirilən 232 obyektə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanan faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai işə obyektləri və ərzaq mağazalarının bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görülməkdir.

Peskovdan Dağıstanda baş verən hadisəyə münasibət

Rusiya və Azərbaycan Dağıstanda Azərbaycan vətəndaşları ilə yaranmış vəziyyəti nizamlamaqdan ötrü əlaqələri davam etdirirlər. Kreml ümid edir ki, bu problem nizamlanacaq.

"Unikal" AzərTAc-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlaqələr qurulur, davam edir və biz ümid edirik ki, yekunda bu problemi çözməyə imkan verəcək həll yolu tapılacaq", - deyər vurğulayan D.Peskov dəqiqləşdirib ki, Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev bu problem üzrə əlaqə saxlamayıblar.



Kremlin nümayəndəsi xatırladı ki, Dağıstanın hakimiyyət orqanları o vaxt sərhədlərin bağlı olması səbəbindən Vətənə qayıda bilməyən Azərbay-

can vətəndaşları üçün çox operativ surətdə çadır düşərgəsi salıblar. Rusiya və Azərbaycan tərəfləri diplomatik kanallar, sərhədçilərin kanalları ilə əlaqədə olub, vəziyyəti uzlaşdırıblar. Dağıstanın rəhbəri Vladimir Vasilyev vəziyyət barədə Prezident Vladimir Putinə məruzə edib.

D.Peskov vurğulayıb ki, vəziyyət koronavirusla əlaqədar hər kəsin düşdüyü situasiya ilə bağlıdır. "Mən Azərbaycan tərəfinin hərəkətini şərh etmək istəmirəm. Biz hazırda oradakı çətinliklərlə anlaşıqlı yanaşıırıq. Orada daha sərt özlüncü rejimi davam edir", - deyər D.Peskov əlavə edib.

Baş redaktor:
Zaur Əhməd

"Turanbank" ASC Binəqədi filialı.
h/h AZ74TURA41040011963500110944
M/h AZ26NAB0135010000000027944

Kod: 50462

Şəhadətnamə № 3150

Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"

Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, sahifələnməmiş və
"Futbol+" servis mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2500



Daha 152 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli avia-daşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.

"Unikal" xəbər verir ki, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb. Paytaxta gəldikdən sonra səmşinlər karantinə yerləşdirilib.

Şarl Mişel İlham Əliyevə zəng edib

İyunun 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev və prezident Şarl Mişel sabah Şərqi Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçiriləcək Sammiti ilə bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hər iki tərəf üçün çox vacib olduğu bildirilib, Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi üzərində işin gətirdiyi qeyd olunub.

Telefon söhbəti zamanı enerji təhlükəsizliyi məsələsinə toxunularaq "Cənub Qaz Dəhlizi" layihəsinin bu işə töhfə verəcəyi vurğulanıb.

Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha ifadə edərək bildirib ki, Ermənistan rəhbərliyinin daim danışıqlar formatını dəyişdirmək cəhdləri, Dağlıq Qarabağın Ermənistanı aid olması ilə bağlı bəyanatlar verməsi münaqişənin həllinə əngəl törətməklə bərabər, danışıqlar prosesinə də böyük zərbə vurur. Prezident İlham Əliyev bir daha bildirib ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.



Prezident İlham Əliyev və Şarl Mişel regional təhlükəsizlik məsələləri ilə də bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hər iki tərəfin maraqlarına uyğun olaraq bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Daha 329 nəfərdə koronavirus aşkarlandı - 7 nəfər öldü

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 10 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib, 4783 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5700, ötən müddət ərzində isə ümumilikdə 397 399 test aparılıb.



Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır - Müdafiə Nazirliyi



Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Azərbaycan Müdafiə Nazirliyindən "Unikal"a bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir.

Müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib.

Buna səbəb birinci Qarabağ müharibəsi zamanı bir metrden artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Həmsədrələ nazirlərin görüşü bu ayın sonunda keçiriləcək - Mariya Zaxarova

"ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə daim təmasdadırlar. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunduğu birgə videokonfrans keçiriblər".

Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN rəsmisi bu ayın sonuna kimi həmsədrlərin nazirlərlə növbəti qiyabi görüşünün planlaşdırıldığını qeyd edib.



Bu günədək 397 mindən çox test aparılıb - RƏSMİ



Bu günədək 397 mindən çox test aparılıb - RƏSMİ

Azərbaycanda bu günədək koronavirusa görə aparılmış testlərin sayı açıqlanıb.

Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 397 min 399 test aparılıb.

Növbəti buraxılış imtahanları bu tarixlərdə keçiriləcək

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyununda keçirəcəyi buraxılış (qəbul) imtahanlarının qrafikini elan edib.

Mərkəzdən Unikal.org-a verilən məlumata görə, rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilərsiniz.

Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcək.

"İmtahana buraxılış vərəqəsi" hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, Naxçıvan - Bakı aviareysləri bərpa olunsa da, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün imtahan növbəti həftə içi günlərində Naxçıvanda təşkil olunacaqdır. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdır.

Xatırladaq ki, 24, 25 iyun tarixlərində şəhər və rayonlara uyğun:

9-cu sinif üzrə buraxılış imtahanları;

11-ci sinif üzrə buraxılış imtahanları;

Ümumi (9 illik) orta təhsil



bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

Qeyd edək ki, həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıkları ünvanı qeyd etdikləri halda, yaşadıkları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Sumqayıt şəhəri və Abşeron

rayonunda yerləşən məktəblərin 9 və 11, Bərdə, Cəlilabad, Masallı rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə əldə edilmişdir.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

- Xüsusi məktəblərə (Bakı) - internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.

- İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Koronavirus pandemiyası bütün dünya ölkələri ilə yanaşı, Azərbaycanda da ciddi problemlərə səbəb olub. Dövlət bu problemləri önləməyə çalışsa da, hələ də çatışmazlıqlar var. Təkamül Partiyasının sədri, iqtisadçı alim Teyyub Qənioğlu "Unikal" qəzetinə müsahibəsində pandemiyanın sosial-iqtisadi nəticələri barədə danışdı.

-Teyyub bəy, koronavirus pandemiyasının yaratdığı sosial və iqtisadi problemlər barədə nə deyə bilərsiniz?

-Dünyanın bütün ölkələrini cənginə alan koronavirus pandemiyasına, onun yayılmasının qarşısının alınmasına ən səmərəli töhfə verən ölkələrdən biri, bəlkə də, birincisi Azərbaycandır. Məhz bu istiqamətdə dövlət səviyyəsində həyata keçirilən qabaqcıl tədbirlərin nəticəsidir ki, indiyə kimi ölkəmizdə koronavirusun nəzarət altında saxlanması mümkün olmuş, onun geniş yayılmasının qarşısı alınmışdır. Aprel ayının sonlarından etibarən pandemiyanın nisbətən səngidiyi nəzərə alınaraq mayın 4-dən sonra xüsusi karantin rejiminin yumşaldılması və tətbiq edilən məhdudiyətlərin xeyli hissəsinin aradan qaldırılması ilə bağlı qərar qəbul edilmişdir. Bu qərar qəbul edilərkən vətəndaşlarımızın pandemiyanın yayılmasının qarşısının alınması üçün müvafiq tövsiyələrə riayət edəcəkləri, xüsusilə də, ictimai yerlərdə, metro və avtobuslarda, insanların çox toplandığı yığıncaqlarda və s. maska taxacaqları əsas götürülmüşdür. Ancaq bir çox vətəndaşlarımız tövsiyələrə əməl etmirlər, beləliklə də, həm özlərinin, yaxınlarının, həm də, ətrafdakıların koronavirusa yoluxma təhlükəsini artırır. Bunun nəticəsidir ki, son günlər koronavirusa yoluxma dərəcəsi artır, sağalanların sayının yoluxanların sayından xeyli geri qalması müşahidə edilir. Çox təəssüf ki, hələ də, bir çox vətəndaşlarımız pandemiya laqeyd yanaşır, onun insanların sağlamlığına, həyat və fəaliyyətinə, ölkə iqtisadiyyatına vurduğu və qarşısı alınmasa, vura biləcəyi mənfi təsirləri nəzərə almırlar. Yaranmış mövcud vəziyyət pandemiyanın geniş yayılmasının qarşısının alınması, onun tamamilə yox edilməsi məqsədi ilə karantin rejiminin sərtləndirilməsini tələb edir. KİV-də yayılan məlumatlara görə, bu gün Baş nazir Əli Əsədovun koronavirusla mübarizəyə görə karantin rejiminin sərtləndirilməsi ilə bağlı açıqlaması gözlənilir.

-Operativ Qərargah Azərbaycanda koronavirusa yoluxma hallarının artmasını nəzərə alaraq həftəsonu Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq edilməsini, o cümlədən ərzaq dükanları və apteklər də daxil olmaqla biznes strukturlarının fəaliyyətinin dayandırılması barədə qərar verdi. Bu qərar da birmənalı qarşılanmadı. Bu barədə fikirlərinizi bilmək istərdik...

-Bəli. Operativ Qərargah bu qərarı çıxış yolu kimi təklif edir. Bunlarla yanaşı, yoluxma intensivliyinin yüksəldiyini nəzərə ala-

raq qarşıdakı bir və ya iki ay ərzində həftənin son iki-üç günü - cümə günü axşamdan bazar ertəsi səhərə kimi - ictimai və fərdi nəqliyyatın hərəkətinin, küçəyə çıxmaların, iş rejiminin məhdudlaşdırılması, işə getmə və zəruri hallarda evdən çıxmaya görə SMS-lə icazə alınması da, bir sözlə, tam qapalı rejimin yaradılması təklif olunur. Son olaraq hansı qərarların qəbul ediləcəyi yaxın saatlarda məlum olacaqdır.

Ancaq bir məsələ tamamilə aydındır - sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsə, pandemiyanın yayılmasının qarşısının alınması, onun insanlara və iqtisadiyyata mənfi nəticələrinin

onun yaxşılaşdırılması üçün nə etmək lazımdır?

-Birmənalı bildirmək olar ki, ölkəmizin qarşısında duran sosial-iqtisadi siyasi problemlərin həlli güclü dövlət quruculuğundan keçir. Qısa müstəqillik tariximizə baxmayaraq xalqımız kifayət qədər güclü, inkişaf etmiş dövlət qurmağı bacarmış və inşallah müstəqilliyimiz daimi olacaqdır! Ancaq həyat davam edir, yeni-yeni problemlər meydana çıxır və onların həlli yeni yanaşmalar, daha müərəqqi qərarlar, həll variantları tələb edir. Aydındır ki, postpandemiya dövründən sonra həyatımızın necə olacağı çağdaş zamanın irəli sürdüyü tələblərin yerinə yetirilmə səviyyə-

hatların "aşağıdan" deyir, "yuxarıdan" aparılması daha məqsəduyğundur. Və hər şeydən gördüyü kimi, bunu əsas götürən iqtidar son zamanlar ictimai həyatımızın daha da demokratikləşdirilməsi, xüsusilə də, sivil iqtidar-müxalifət münasibətlərinin formalaşması, istiqamətində müərəqqi tədbirlərin həyata keçirilməsinə start verilmişdir və bu siyasətin davamlı olacağını gözləyirik.

-Ümumiyyətlə, ölkənin iqtisadi inkişaf səviyyəsi nədən asılıdır?

-Sosial-iqtisadi siyasi sahələrdə həyata keçirilməsi nəzərdə tutulan islahatların əhatə dairəsi və dərinliyi ölkənin iqtisadi inki-

xalqımızın birgə fəaliyyəti koronavirus pandemiyasının mənfi nəticələrinin tezliklə aradan qaldırılmasına imkan verəcək və dövlətimizin daha da möhkəmlənməsini təmin edəcəkdir.

-Teyyub bəy, Milli Şura və AXCP rəhbərliyinin məlum iclaslarında səslənən fikirlər barədə də mövqeyinizi bilmək istərdik...

-Onların düşüncəsinə görə, kim düzgün siyasi mübarizə yolunu seçirsə, o satqındır, iqtidara işləyandır. Milli Şura üzvləri onları dəstəkləməyənleri özlərinin düşməni kimi qəbul edir və bu düşüncə ilə davranırlar. Mən bu Milli Şura yaranandan onun adını "millilikdən uzaq Milli Şura"

"Milli Şuranın rəhbərliyi normal siyasi mübarizə istəmir"

Teyyub Qənioğlu: "Koronavirusla bağlı ölkədə müxtəlif problemlər yaranıb, lakin belə bir şəraitdə müxalifətin "başbilənləri" bu problemlərdən sui-istifadə etməyə çalışırlar"



tezliklə aradan qaldırılması mümkün olmayacaq. Ona görə də, vətəndaşlarımıza koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq ediləcək məhdudiyətlərə anlaşıqlı yanaşmağı, müvafiq tövsiyələrə ciddi əməl etməyi xahiş edirəm. Prezident İlham Əliyev İyun ayının 3-də Tərtərdə, Olimpiya Kompleksinin açılışında, çıxış edərkən sosial məsafə saxlamağın və maska taxmağın nümunəsini göstərmiş, bununla da, koronavirusun yayılmasının qarşısının alınması üçün hamılıqla tövsiyələrə riayət edilməsinin vacibliyini bir daha nümayiş etdirmişdir. Hər bir vətəndaşımıza bu sahədə Prezident İlham Əliyevdən nümunə götürməyi tövsiyyə edirəm.

-Son dövrlər o fikirlər də səslənir ki, postpandemiya dövründən sonra həyatımız əvvəlki kimi olmayacaq. Maraqlıdır, bəs necə olacaq və

sindən asılı olacaqdır.

Güclü dövlət -siyasi sistemi təkmil, demokratik imicə malik, demokratikləşmə prosesini konseptual olaraq qəbul edən, insan hüquq və azadlıqlarının qorunmasını, mülkiyyət toxunulmazlığını prioritet sayan, qanunun aliliyini rəhbər, qanun pozuntularına qarşı barışmaz mövqe tutan, iqtidar-vətəndaş birliyinə nail olan dövlətdir. Yəqin ki, qısa müstəqilliyimiz tarixinə obyektiv yanaşan hər kəs görür ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq, qeyd edilən istiqamətlərin hər birində müərəqqi dəyişikliklər baş vermişdir. Bununla yanaşı, sosial-iqtisadi siyasi sahələrdə, xüsusilə də demokratikləşmə sahəsində, həyata keçirilən islahatların daha da genişləndirilməsinə və dərinləşdirilməsinə ehtiyac olduğu da göz qabağındadır. Bu istiqamətlərdə fəaliyyətin əsas yükü dövlətin üzərinə düşdüyündən isla-

şaf səviyyəsindən bilavasitə asılıdır. Müstəqillik əldə edildikdən sonra həyata keçirilən islahatlar Azərbaycanımızı iqtisadi inkişaf səviyyəsinə görə regionumuzun ən güclü dövlətinə çevirmişdir və ölkəmiz dünyanın güclü dövlətləri sırasına daxil olmaqdadır. Ancaq, ölkə Prezidentinin də dedi kimi, məmur özbaşınalığının, qanun pozuntularının, korrupsiya və rüşvətxorluğun geniş yayılması iqtisadi inkişafımız yolda əsas maneəyə çevrilmişdir. Belə halların qarşısının alınması, cinayət əməllərinə yol verməmiş məmurların məsuliyyətə cəlb edilməsi istiqamətində son zamanlar həyata keçirilən tədbirlər təqdirəlayiqdir və yəqin ki, bu istiqamətdə tədbirlər davam edəcəkdir. Fikrimizcə, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün korrupsiyaya və rüşvətxorluğa, məmur özbaşınalığına qarşı ciddi mübarizə ilə yanaşı, hökumətin maliyyə-kredit bank siyasəti sahəsində də müərəqqi dəyişikliklərin edilməsinə, xüsusilə bank kreditlərinin faizlərinin optimal həddə qədər aşağı salınmasına, ölkəmizin bank-sığorta sisteminin dünyaya açıqlığının təmin edilməsinə, banklar üzərində məmur nəzarətinin (sahibkarlığının) aradan qaldırılmasına, iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də, idxal-ixrac əməliyyatları sahəsində inhisarçılığın aradan qaldırılmasına, məmurlar tərəfindən, xüsusilə də regionlarda, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə son qoyulmasına ciddi ehtiyac vardır. Bu sahələrdə əsas yük dövlətin üzərinə düşsə də, qanun pozuntularına qarşı mübarizədə vətəndaşlar, xüsusilə də, mövqeyindən asılı olmayaraq siyasi partiyalar, o cümlədən müxalifət partiyaları da, kənarda qalmamalıdır. Hesab edirik ki, mövcud problemlərin həllinə dair vətəndaş məsuliyyətinin hamılıqla derk edilməsi, dövlətimizin və

qoymuşam. Çünki Milli Şuranın təməli xaricdən göndərilən sifariş əsasında qoyulub. Milli Şuranın tərkibinə baxın: Cəmil Həsəni - öz partiyasına xəyanət etmiş adamdır. Parlamente iki dəfə deputat seçiləndə iqtidarla heç bir problemi yox idi, Heydər Əliyev də, İlham Əliyev də onun nəzarətində yaxşı prezident idi. Amma parlamente yenidən seçilməyə, mövqeyini tamamilə dəyişdi. Gültəkin Hacıbəyli - Milli Məclisin deputatı olarkən, prezident seçkilərində İlham Əliyevin vəkili idi, onu var gücü ilə dəstəkləyirdi. Amma parlamente düşməyə, dönüb oldu müxalifətçi. Eynilə də Əli Kərimli və digərləri. Onlar özlərini demokrat sayırlar. Axı demokratiyanın bir sıra prinsipləri var. Ən başlıca prinsip isə əks fikrə hörmətlə yanaşmaqdır. Bu prinsipə əməl etməyən insanlar demokratiyadan necə danışa bilərlər?

Onların düşüncəsinə görə, kim düzgün siyasi mübarizə yolunu seçirsə, o satqındır, iqtidara işləyandır. Bunlar müvazintlərini itiriblər və özlərini yenidən tarazlaya bilmirlər. Milli Şuranın rəhbərliyi normal siyasi mübarizə üsullarından istifadə etməyə istəmir. Ölkədə problemlərin olduğunu heç kim inkar etmir. Ölkədə rüşvət də, korrupsiya da, məmur özbaşınalığı da var. Bunu millət də, iqtidar da, siyasi partiyalar da görür. Ancaq Milli Şuradakılar bütün bunlara qarşı aparılan mübarizəni görmək istəmirlər. Koronavirusla bağlı ölkədə müxtəlif problemlər yaranıb, iqtisadi çətinliklər var və vətəndaşlar bu çətinlikləri yaşayırlar. Lakin belə bir şəraitdə Milli Şuranın "başbilənləri" bu problemlərdən sui-istifadə etməyə çalışırlar. Bu problemlərdən çıxış yolunu göstərən siyasi partiyaları isə qaralayırlar. Bu, düzgün deyil.

Ölkəmizdə uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan islahatlarla korrupsiyaya qarşı mübarizə tədbirlərinin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır.

Prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə büdcə və digər maliyyə vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadə olunması sahəsində dövlət nəzarətinin səmərəliliyinin artırılması və bu sahədə korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir.

Həmin tədbirlərin davamı kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Hesablama Palatasından daxil ol-

de tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaq təminatı edilmiş, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmələrinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib.

Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

satı barədə ictimaiyyətə ətraflı məlumat verəcək.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən jurnalistlərə, eləcə də vətəndaşlara müraciət edərək "961" nömrəli "Çağrı Mərkəzi" və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Qeyd edək ki, KİVDF-nin icraçı direktoru Vüqar Səfəri olub. O, 2009-2020-ci illər ərzində bu vəzifəni icra edib.

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxslərini tək cəza maddə ilə ən azı 10 il həbs cəzası gözləyir. Korrupsiyaya qarşı Mübarizə İdarəsində KİVDF-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla tö-

KİVDF-nin sabiq rəhbərliyinə cinayət işi açıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 4 maddə üzrə araşdırma aparılır



muş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə "Unikal"a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, daxil olmuş material əsasən, Fondun "Xərclər smetası"nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsinə nəzər-

Cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilsək məsuliyyətə cəlb edilmələri istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eyni zamanda bildiririk ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylaşılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən istintaqın gedi-

rəldikdə, 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb. 179.4-cü maddədə 10 ildən 14 ilədək həbs cəzası, 308.1-ci maddədə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə, 308-1.2-ci maddədə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə, 308-2.4-cü maddədə isə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

KİVDF rəhbərliyi bütün maddələr üzrə təqsirli bilinəcəyi halda kifayət qədər uzun müddətli həbs həyatı yaşaya bilər.

Hüseyn İsgəndərov

Ramin Quluzda virtual görüş keçirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri arasında virtual görüş keçirilib.

Bu barədə "Unikal"a qurumdan məlumat verilib.

Bildirilir ki, videokonfransın təşkilində əsas məqsəd Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC və EBRD arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə edərək müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparmaq olub.

Qeyd edək ki, videotədbirə Azərbaycan tərəfi ilə yanaşı, EBRD-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone, Qafqaz üzrə regional direktoru Katarina Bjorlin Hansen, direktor Dino Ştatis, İKT üzrə direktor Dirk Uerner, Azərbaycandakı Daimi Nümayəndəliyin başçısı İvana Fernandes Duarte, baş bankir Asif Mahmudov, aparıcı bankir Real Hacıyev, bankir Antonia Maier və hüquqşünas Paul Moffa qatılıblar.

Abşeronda icra başçısı onlayn konfrans keçirdi



Tibb İşçilərinin Peşə Bayramı münasibəti ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Rayonun Mərkəzi Xəstəxanasının, kənd və qəsəbələr üzrə tibb məntəqələrinin baş həkimlərinin, Təhsil Şöbəsinin müdirinin və rayon mədəniyyət idarəsinin rəhbərliyinin iştirakı ilə videokonfrans keçirilib.

Unikal.org-un məlumatına görə, konfransda İ.Gülməmmədova tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək bildirib ki, hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin

2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Onun sözlərinə görə, Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.

Tibb müəssisələrinin təmir və bərpası, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Həyata keçirilən bütün tədbirlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.

Başçı bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diabetli, talassemialı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər cəmiyyətimiz tərəfindən çox böyük razılıq və rəğbət doğurur.

Sonra Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə İlham Manafov çıxış edərək tibb işçilərini təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

Daha sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkim Mehriban Qaralova göstərilən diqqətə görə təşəkkürünü bildirərək tibb işçilərinin fəaliyyətindən söz açıb.

Zaura

“Həkimlərin əksəriyyəti özlərini qəhrəman saymır” - Səhiyyə Nazirliyinin rəsmisi



“Koronavirus pandemiyası dünyada, eləcə də Azərbaycanda həkimlərə böyük ehtiyacın olduğunu bir daha təsdiqlədi. Qısa zamanda şahidi olduğ ki, ölkədə tibb işçilərinin işi nə qədər vacibdir”.

Unikal.org xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov “Real

TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkədə həkimlərin və tibb işçilərinin virusla necə mübarizə aparması, ailələrindən uzun müddət təcrid olunması göz qabağındadır, eyni zamanda xəstəliyə yoluxan və vəfat edənlərin sayı hamıya məlumdur: “Şübhəsiz ki, bütün baş verənlər həkimlərə və tibb bacılarına qarşı hörməti daha da artırır. Hər kəs onların əməyini yüksək qiymətləndirir. Lakin həkim və tibb bacılarının əksəriyyəti özlərini qəhrəman hesab etmirlər. Çünki onların işi fədakarlıq tələb edir və ancaq xəstələrə şəfa vermək barədə düşünürlər”.

Elektron vizaların verilməsində dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Unikal.org xəbər verir ki, sənədlə elektron vizaların verilməsində dəyişiklik edilib.

Belə ki, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

Qeyd edək ki, dəyişiklikdən əvvəl elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilirdi.

Komitə sədrindən açıqlama

Tahir Mirkişili: “Payız sessiyasında Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılaçağı barədə hər hansı fikirləri səsləndirmək çətindir”

Azərbaycanda Rəqabət Məcəlləsinin layihəsi hazırlansa da, Milli Məclisdə müzakirəyə çıxarılmır.

Maraqlıdır, Rəqabət Məcəlləsi layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılaçaqmı?

Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Modern.az-a açıqlamasında bildirib ki, layihənin nə zaman müzakirə ediləcəyi belli deyil:

“Milli Məclisin payız sessiyasında Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılaçağı barədə hər hansı fikirləri səsləndirmək çətindir. Çünki payızda iş planı hazırlanacaq”.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi 2 oxu-
nuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb.

Mərkəzi Bankın yaydığı hesabatdan aydın olur ki, 2020-ci ilin 1-ci rübündə Azərbaycanın tədiyyə balansında 1 milyard 343 milyon 500 min dollar məbləğində kəsir yaranıb. Halbuki, 2019-cu ilin 1-ci rübündə tədiyyə balansında 2 milyard 19 milyon dollar profit formalaşmışdı. Məlumat üçün bildirək ki, tədiyyə balansında kəsirin yaranması ixracın azalması, idxalın isə artması ilə bağlıdır. Tədiyyə balansının beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Kəsir - ölkədən çıxan valyutanın ölkəyə daxil olan valyutayı üstələməsinin nəticəsidir.

Onu da qeyd edək ki, 2020-ci ilin 1-ci rübü ərzində neftin orta rüblük qiyməti 58 dollar olub, qeyri-neft ixracı isə 4 faiz artıb. Cari

dən depozit və nağd valyuta formasında kapital çıxışı kəskin artıb. Belə ki, keçən ilin yanvar-mart aylarında Azərbaycan rezidentlərinin xaricdə saxladığı depozit və nağd valyutanın ölkəyə qaytarılması sayəsində bu maddə üzrə 368 mln. dollar xalis kapital qayıdışı baş vermişdi. Bu il isə əksinə, rezidentlər bu xətlə ölkədən 611.4 mln. dollar çıxarıblar.

Azərbaycan banklarının xaricdəki vəsaitlərinin geri qaytarılması hesabına 172.2 mln. dollar məbləğində xalis kapital qayıdışı, digər sektorların ölkədən apardığı vəsaitlər hesabına isə 834.5 mln. dollar xalis kapital çıxışı baş verib.

Halbuki, bütövlükdə 2019-cu ilin yekunlarına görə, Azərbaycan rezidentlərinin xaricdəki depozit və nağd formada vəsaitlərinin geri qaytarılması hesabına ölkəyə 2.2 mlrd. USD xalis kapital girişi baş vermişdi.

2) Ticarət kreditləri üzrə öhdəliklərdə mənfi göstərici qeydə ali-

ilki kapital çıxışı ilə əvəzlənməsinin səbəbi nədir? Bu suala MB cavab verməlidir.

3) Ölkədən “xalis xəta və nöqsan” maddəsi altında 596 mln. dollar kapital qaçışı baş verib. Bunun bir izahı varmı?

Məlumat üçün deyim ki, 2015-2019-cu illərdə bu xətlə ölkədən kapital çıxışı cəmi bir dəfə - 2017-ci ildə baş vermişdi. O zaman isə bu məbləğ xeyli kiçik olmuşdu (225 mln. dollar).”

Ümid edək ki, Mərkəzi Bank doğrudan da ölkədən “valyuta qaçışını” şərtləndirən məqamlara və bunun səbəblərinə aydınlıq gətirəcək. Və onu da qeyd edək ki, məhz ölkənin tədiyyə balansında yaranan kəsir milli valyutaya - manata təzyiqləri xeyli artırır. Bu isə devalvasiya təhlükəsini daha da yaxınlaşdırmış olur”.

Maraqlıdır ki, Elman Rüstəmovun rəhbərlik etdiyi baş bank iqtisadçının diqqət çəkdiyi məqamlara hələlik aydınlıq gətirməyib. Bu

Elman Rüstəmovun ilginç suallar

Mərkəzi Bankın tədiyyə balansında yaranmış böyük kəsirin sirri nədir?

ilin ikinci rübündə pandemiyanın təsirlərini nəzərə alsaq, bu göstərici üzrə vəziyyətin daha da pisləşəcəyi şübhə doğurmur. Ancaq qeyd edilməlidir ki, 1-ci rübdə yaranmış kəsir, neft qiymətləri ilə deyil, ölkədən müxtəlif yollarla valyutanın xaricə axılması ilə bağlıdır. Belə ki, 2020-ci ilin 1-ci rübü üzrə cari əməliyyatlar hesabının profiti ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə azalsa da, yenə 646.3 milyon dollar təşkil edib. Bu, sadəcə dildə desək, o deməkdir ki, ölkənin satdığı və aldığı mal və xidmətlərdən 650 milyon dollara yaxın müsbət saldosu olub. Lakin digər istiqamətlər üzrə ölkəni tərk edən valyuta həmin 650 milyonu “yeyib” və əlavə olaraq da 1.4 milyarda yaxın mənfi saldo yaradıb. Belə ki, tədiyyə balansının cari əməliyyatlar balansı hissəsi üzrə müsbət saldo olsa da, kapitalın və maliyyənin hərəkəti balansı, eləcə də ehtiyat aktivləri üzrə bunun əksi müşahidə olunub.

Bu mövzunu şərh edən tanınmış iqtisadçı Rövşən Ağayev maraqlı məqamlara diqqət çəkib. O, Mərkəzi Bankın tədiyyə balansında yaranmış böyük kəsirlə bağlı ətraflı açıqlama verməli olduğunu bildirib: “Çünki tədiyyə balansı statistikasına üzrə məlumatlar kimsənin şəxsi məhsulu deyil, ölkədə investitorların müstəqil durum dəyərləndirməsi aparmaq üçün istinad edəcəyi ilk mənbə buradır. 2020-ci ilin 1-ci rübünün tədiyyə balansı ilə bağlı media MB-nin statistikasını yaydı, amma makroiqtisadi durumu və riskləri qiymətləndirmək baxımından bəzi vacib göstəricilərə diqqət çəkən olmadı.

1) 2019-cu ilin eyni dövrünə nisbətən bu ilin ilk 3 ayında ölkə-



nib. Yeni ticarət kreditləri üzrə öhdəliklərin azaldılması nəticəsində ölkədən 178 mln. dollar məbləğində xalis kapital çıxışı baş verib.

Ticarət kreditləri üzrə öhdəliklər nə zaman mənfi olur?

Hesabat dövrü ərzində dəyəri Azərbaycana ödənməmiş, lakin hesabat dövrünün sonuna müvafiq ölkəyə təqdim edilməmiş mal və xidmətlərin, həmçinin xaricdən idxal olunmuş, lakin dəyəri müvafiq ölkəyə ödənilməmiş mal və xidmətlərin birlikdə dəyəri bu kanallar üzrə xaricə göndərilmiş malların (xidmətlərin) ümumi dəyərindən və ödənen ümumi məbləğlərdən az olduqda, ticarət kreditləri üzrə öhdəliklər mənfi olur.

Beləliklə, qeyd olunan 2 kanalla ötən ilin yanvar-mart aylarında 718 mln. dollar daxil olmuşdusa, bu ilin eyni dövründə əksinə, 800 mln. dollar xalis kapital qaçışı baş verib.

Ötən ilki kapital qayıdışının bu

susqunluğun səbəbini bilmirik. Ancaq ümid edirik ki, qarşıdakı günlərdə Mərkəzi Bank və onun sədri bu mövzuda gərəken açıqlamaları verəcək.

P.S. Yeri gəlmişkən, bəzi ekspertlərin fikrincə, ölkənin baş bankının 2-cü rübə bağlı maliyyə hesabatındakı göstəricilər daha da pisləşə bilər. Məsələn, iqtisadçı Samir Əliyev facebook profilindəki statusunun şərh bölməsində belə bir qeyd yazıb: “1 rübdə neft martdan (sonuncu ay) başladı kəskin ucuzlaşmağa, 11 rübün bitməsinə isə 15 gün qalıb. Neft bu müddətdə demək olar ki, 40 dolları ötməyib. Ola bilsin idxalı məhdudlaşdırmaq hesabına, xaricə pul köçürmələrini məhdudlaşdırmaq hesabına zərər bir qədər azaldılar. Lakin durum daha ağır olması qaçılmazdır...”.

Orxan Həsəni

Ötən ayın 21-də Əbülfəs Qarayevdən boşalan Mədəniyyət naziri postuna hələlik təyinat gerçəkləşməyib. Yeni nazirin kim olacağı cəmiyyətdə müzakirə mövzularından biridir.

Xatırladaq ki, Ə.Qarayev öz postunu itirməmişdən təxminən iki həftə öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Bu əməliyyat nəticəsində Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib. Hazırda Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsemə, vəzifə saxtakarlığı, Zakir Sultanov isə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və

ola bilər. Xatırladaq ki, Q.Paşayevanın adı bir zamanlar Təhsil naziri postuna namizəd kimi də hallanırdı. Lakin belə bir təyinat reallaşmadı. İllər öncə xanım deputat KİV-ə müsahibəsində heç vaxt nazir olmaq istəmədiyini demişdi. Aradan çox keçib və onun yenə də eyni cür düşünüb-düşünmədiyini bilmirik. Bununla belə, 45 yaşlı Q.Paşayeva hələ ki, adının potensial Mədəniyyət naziri kimi hallandırılmasına hər hansı münasibət bildirməyib. Mədəniyyət naziri postuna namizədlər arasında hazırda Səbail rayonunun icra hakimiyyətinin başçısı vəzifəsini tutan Vüqar Zeynalovun da adı çəkilir. 1976-cı ildə Bakı şəhərində anadan olan, Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında

yaşlı Zeynalovun Mədəniyyət naziri təyin edilməsi təəccüb doğurmayacaq. Başqa bir namizəd isə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadədir. O, 1973-cü ilin noyabrın 20-də Bakı şəhərində anadan olub. 1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olub. 1984-cü ildə "Konsertino-Praqa" beynəlxalq radio-müsabiqəsində iştirak edib və on ən yaxşı gənc ifaçı siyahısına düşüb.

1995-ci ildə Dövlət Kamera Orkestri ilə Türkiyədə qastrollarda çıxış edib. 1996-cı ilin may ayında Pianoçuların Respublika Müsabiqəsinin ilk laureatı olub və "İlin ən yaxşı pianoçusu" adına layiq görülüb. 2004-cü ilin Mart ayında Moskva Dövlət Akademik Filarmoniyasının Solisti fəxri adına layiq görülüb.



Əmək Məcəlləsinə dəyişiklik edilir

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni qanun layihəsində Məcəllənin 47-ci maddəsinin təkmilləşdirilməsi təklif edilir.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Məcəllənin 47-ci maddəsində müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddətsiz bağlanmalıdır.

Lakin təcrübə göstərir ki, bir sıra hallarda Məcəllənin 47-ci maddəsinin f bəndi (Həmin bəndə görə, işəgötürən və işçinin qarşılıqlı razılığı ilə də əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər) işəgötürənlər tərəfindən sui-istifadə hallarına şərait yaradır.

Nəticədə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda işçilərlə müddətli əmək müqavilələrinin bağlanması faktlarına rast gəlinir.

Ona görə də yeni qanun layihəsində işin, xidmətlərin daimi olduğu əvvəlcədən məlum olduğu hallarda işçi ilə əmək müqaviləsinin müddətli bağlanmasına şərait yaran halların aradan qaldırılması nəzərdə tutulub. Bu məqsədlə Əmək Məcəlləsinin müvafiq maddələrində əlavə və dəyişikliklər ediləcək.

Bu ölkədən Azərbaycana heyvan gətirilməsinə qadağa qoyuldu



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq etdiyi müvəqqəti məhdudiyətlə bağlı məlumat yayıb.

AQTA-dan Unikal.org-a daxil olan məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Bolqarıstanın Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyi qeydə alındığını bildirib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatı nəzərə alınaraq, Bolqarıstanın Qabrovo və Sumen vilayətlərindən xırdabuynuzlu heyvanların id-xalına müvəqqəti məhdudiyətin tətbiq olunmasına dair qərar qəbul edilib.

Bu tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Daha 2 xəstəxana ancaq koronaviruslu xəstələri qəbul edəcək

Azərbaycanda koronavirusa yoluxanların sayında son günlərdə artım olduğu üçün gündəlik xəstələrə xidmət edən xəstəxanalar da koronavirus üçün ayrılıb.

"Unikal"ın verdiyi xəbərə görə, bu gündən Ucar və Göyçay rayon mərkəzi xəstəxanaları da karantin xəstəxanasına çevrilib və yalnız koronaviruslu xəstələri qəbul edəcək. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva "Qafqazinfo"ya məlumatı təsdiqləyib.

Qeyd edək ki, bu gün "Semaşko" xəstəxanası da karantin üçün ayrılıb. Bundan başqa da digər bir neçə rayonda da xəstəxanalar karantin üçün ayrılıb.

Əbülfəs Qarayevin boş qalan postuna namizədlər...

Yeni mədəniyyət naziri kim olacaq?



mənimsemə faktlarında ittiham edilir.

DTX-nın əməliyyatla bağlı yaydığı video görüntülərdə Rafiq Bayramov "cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini" deyir. Sözügedən əməliyyatdan sonra Ə.Qarayevin istefaya gedəcəyi gözlənilsə, bu barədə hətta bəzi millət vəkillərindən çağırışlar gəlsə də, o yalnız ölkə başçısının sərəncamından sonra postu ilə vidalaşmalı oldu.

Təxminən bir aya yaxın vaxt keçməsinə baxmayaraq hələlik yeni Mədəniyyət naziri təyin edilməyib. Hazırda nazirin səlahiyyətlərini birinci müavin vəzifəsini tutan Vaqif Əliyev yerinə yetirir. Bir zamanlar Sumqayıtın icra başçısı olmuş V.Əliyev 2018-ci ildən indiki görüvündədir. Onun 67 yaşı var. Bu səbəbdən də yeni Mədəniyyət nazirinin də məhz onun olacağına dair iddialar özünü doğrultmur. Belə ki, dövlət rəhbəri son illərdəki təyinatlarında daha çox gənc kadrların önə çəkilməsinə üstünlük verir. Ona görə də Əbülfəs Qarayevdən boşalan vəzifəyə də məhz cavan kadrların gətirilməsi ehtimalı yüksəkdir.

Bəzi iddialara görə, bu şəxs deputat, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə "Qızıl Xaç" ordeni ilə təltif olunub. Görkəmli pianoçu, professor Zöhrab Adıgözəlzadənin oğlu, görkəmli yazıçı İmran Qasımovun nəvəsidir.

2018-ci ilin noyabrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi təyin edilən Cəlil Məlikovun da Mədəniyyət naziri ola biləcəyi deyilir. 1984-cü ildə Bakı şəhərində doğulan və hazırda 36 yaşı olan C.Məlikov 2004-cü ildə Bakı Dövlət Universitetini bitirib. 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyində, daha sonra Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Son təyinat qədər Mədəniyyət nazirinin köməkçisi vəzifəsində çalışıb. Karyera yüksəlişi birbaşa Ə.Qarayevlə bağlı olduğundan yeni Mədəniyyət naziri təyin edilməsi az ağılabatdır. Rəis postu tutduğu ilayrımında fəaliyyəti elə də qabarıq nəzərə çarpmadığından hətta indiki vəzifəsində çox qala biləcəyi də şübhə doğurur.

Yeni Mədəniyyət naziri postuna yuxarıda adları çəkilənlərdən fərqli birinin təyin ediləcəyini daha real sayanlar var. Bütün hallarda səlahiyyət, şübhəsiz, ölkə başçısına aiddir və biz Əbülfəs Qarayevin "varisinin" kimliyini də məhz rəsmi qərardan sonra öyrənəcəyik. Odur ki, gözləyək...

Orxan Həsənlı

Nazirliyin əməkdaşlarında koronavirus aşkarlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları koronavirusa yoluxub.

Unikal.org-un əldə etdiyi məlumata görə, adıçəkilən nazirliyin 3 əməkdaşının testi pozitiv çıxıb. Onlar sosial izolyasiya şəraitində müalicələrini davam etdirirlər.

Xəbəri Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.

Famil Fərhadoğlu

9 mindən çox subbakalavr arizasını təsdiqlədi



Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Unikal"a bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu iyulun 10-dək internet vasitəsilə aparılır. Subbakalavrlar internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, "Subbakalavrların elektron ərizəsi" formasını təsdiq edirlər. Bu gün saat 18:30-a olan məlumata görə, 9352 subbakalavr elektron ərizəsini təsdiqlədi.

Xatırladaq ki, subbakalavra aid təhsil məlumatları "Tələbə-Məzun" dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsini təsdiq etmək üçün ötən ildən fərqli olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə getmirlər. Subbakalavr elektron ərizəsinə daxil olub "yadda saxla" düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq göndəriləcək. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaq.

Subbakalavr "Şəxsi kabinet"ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, "Şəxsi kabinet"dəki "Əlaqə məlumatları" bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir. SMS xəbərdarlıq aldıqdan sonra subbakalavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.

Xidmət rəisi videokonfrans formatında görüş keçirdi

Dövlət Miqrasiya Xidmətinin rəisi ilə Caspian European Club üzvləri arasında videokonfrans vasitəsilə görüş keçirilib.

"Unikal"ın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Caspian European Clubun üzvləri ilə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb və ölkəmizdə "Dövlət-Özəl sektor" arasında dialoqun inkişafına öz müsbət töhfəsini verdiyini bildirdi.

Qeyd edib ki, dünyanı bürüyən COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində dövlətlər tərəfindən beynəlxalq sərhəddə keçmələrə tətbiq olunan məhdudiyətlər mənşə ölkəsindən kənardan olan çox sayda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çətinliklərlə üzləşməsinə gətirib çıxarıb. Xidmət rəisi bildirdi ki, bu dövr ərzində əməkçi miqrantların həyat və sağlamlıqlarının qorunması əsas prioritet təşkil etməklə, onların olduqları təyinat ölkələrində qanuni yaşaması üçün imkanlar genişləndirilməlidir. Pandemiyaya qarşı mübarizədə özəl sektor, hökumətlər və digər maraqlı tərəflərin bu prosesdə miqrantların daha çətin vəziyyətə düşməsinin qarşısını almaq üçün birgə fəaliyyəti mühüm əhəmiyyətə malikdir.

Vüsal Hüseynov Azərbaycan Respublikası tərəfindən pandemiya ilə əlaqədar ölkədə qalan əcnəbilərin qanuni yaşamlarının sadələşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bildirib ki, COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq müraciətlərlə bağlı vəziyyəti təhlil edib və fəaliyyətinin mövcud vəziyyətə uyğun təkmilləşdirilməsi, müvafiq prosedurların sadələşdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən işəgötürənlərin rahatlığının təmin edilməsi istiqamətində bir sıra işlər görüb. Xidmət rəisi həyata keçirilən müvafiq məlumatların miqrantlara çatdırılmasında ticarət və biznes assosiasiyalarının rolunun vacibliyini qeyd edib.

Caspian European Club-un sədri və Baş icraçı direktoru Telman Əliyev DMX-nin pandemiya dövründə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərdiyi xidmətləri qeyd edərək, klub üzvləri adından miqrasiya xidmətləri ilə bağlı fikirlərini bildirdi.

Sonda Caspian European Clubun üzvlərinin sualları cavablandırılıb və səmimi fikir mübadiləsi aparılıb.

Zaurə

Dünən Azərbaycanda tibb işçilərinin peşə bayramı günü idi. Həmin gün ölkəmizdə 2001-ci ildən qeyd olunur.

Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyi 1918-ci ilin məhz iyunun 17-də yaradılıb. Bu nəzərə alınaraq hər il iyunun 17-nin Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması qərarlaşdırılıb. Maraqlıdır ki, dünənki əlamətdar günə bağlı cəmiyyətin müxtəlif kəsimlərindən tibb işçilərinin ünvanına təbriklər səsləndirilsə də, Səhiyyə naziri Oqtay Şirəliyevdən hər hansı açıqlama gəlmədi. Nazirliyin rəsmi internet ünvanında da bu barədə bir kəlmə oxumaq mümkün deyildi. Hər halda biz bu yazını hazırladığı-

barizə tədbirləri öz nəticəsini verir" - Oqtay müəllimin sözügedən çıxışı bu cür ümumi sözlərdən ibarət olub.

Nazirin dünənki əlamətdar tarix - Azərbaycanda tibb işçilərinin peşə bayramı günü münasibətilə hər hansı təbrik mesajı səsləndirməməsi belə bir sualı daha da aktualaşdırıb: axı Şirəliyev hardadır?

Koronavirus pandemiyasının dünyada tüğyan etdiyi və ölkəmizi də təsir dairəsinə aldığı bir vaxtda Səhiyyə nazirinin ortalarda görünməməsi və susqunluğa bürünməsi nə ilə bağlıdır?

Düzdür, pandemiya ilə mübarizədə öncüllük İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) aiddir. Səhiyyə Nazirliyinin bir

mir. Belə gərgin və əhəmiyyətli dövrdə indiyə qədərki fəaliyyəti ilə səhiyyə sistemini 15 ildir ki, bərpad vəziyyətə qoyan şəxsin bu sisteme rəhbərlik etməsi yolverilməzdir.

Odur ki, Səhiyyə nazirini nə qədər gec deyil, istefa verməyə dəvət edirəm. Əks təqdirdə onun üzərində olan böyük məsuliyyətin altından nə özü, nə də təmsil etdiyi hakimiyyət çıxıb bilməyəcək" - iqtisadçı yazmışdı.

Həmin vaxt da, elə indinin özündə də sözügedən qənaətdə olan xeyli insan var. Lakin sosial şəbəkələrdən tutmuş KİV-ə cənabın bu cür qınaqlar, iradlar belə Oqtay müəllimi inadından döndərməyə kifayət deyil. O, israrlı şəkildə cəmiyyət qarşısına çıxmaq istəmir.

Oqtay Şirəliyev müəmması...

Səhiyyə naziri niyə görünmür?



mız günorta saatlarıncan durum belə idi.

Əslində Şirəliyevin üzünə, sözüne və səsine cəmiyyət çoxdan həsrətdir. O, ölkəmizdə koronavirus təhlükəsi meydana çıxdıqdan bəri keçən üç ayda sadəcə bir dəfə ictimaiyyət qarşısına çıxıb: belə ki, aprelin sonlarında Səhiyyə naziri Azərbaycan Dövlət Televiziya-sında yayımlanan "Hədəf" verilişində çıxış edib və onun həmin verilişdəki açıqlamaları cəmiyyətdə hər hansı ciddi rezonans yaratmayıb. "Koronavirus infeksiyası müxtəlif ölkələrdə fərqli formalarda yayılır. Yəni, bir sıra ölkələrdə kütləvi, bəzilərdə isə nisbətən zəif cərəyan edir. Hər ölkə koronavirusa qarşı mübarizə məqsədilə öz imkanlarına və vətəndaşlarına uyğun tədbirlər görür. Ölkəmizdə xəstəliklə mü-

çok səlahiyyətləri əvvəlcədən həmin quruma verilib. Düşünmək olar ki, məhz bu səbəbdən Oqtay müəllim "inzivaya" çəkilib. Lakin hər bir halda Oqtay müəllim Səhiyyə naziri statusu daşıyır, bu səbəbdən də ən azından arabir cəmiyyət qarşısına çıxması anormal görünməzdi. Tam əksinə, kifayət qədər məntiqləyicidir.

Bu pandemiyanın Azərbaycanda müşahidə edildiyi və karantin rejiminə yol açdığı ilk günlərdən müzakirə mövzusu. Həmin günlərdə tanınmış iqtisadçı Qubad İbadoğlu sözügedən mövzuda özünün facebook səhifəsində paylaşım etmişdi. "...təəssüflə qeyd etməliyəm ki, belə məsuliyyətli dövrdə nə ayrıca Səhiyyə nazirinin, nə də bütövlükdə nazirliyin fəaliyyəti hazırkı tələblərə və çağırışlara cavab ver-

Niyə? Bu sualın cavabı isə açıq qalır.

Bəziləri hesab edir ki, Oqtay müəllim artıq səhiyyə sahəsində formal fiqurdur; onun və rəhbərlik etdiyi nazirliyin həlledici səlahiyyətləri TƏBİB-də olduğundan Şirəliyev ya bununla barışmaq istəmir və özünü incik aparır, ya da artıq "portfel nazir"ə çevrildiyindən özünün aktiv şəkildə görünməsinə gərək duymur. Yuxarıda deyilənlərin nə qədər doğru olub-olmadığını demək çətinidir. Hər bir halda, səbəbin nə olmasından asılı olmayaraq Səhiyyə nazirinin niyə ortalarda görünmədiyini maraqlı predmetdir. Yaxşı olardı ki, buna həmin nazirlik aydınlıq gətirsin və cəmiyyətdəki müzakirələrə, mübahisələrə nöqtə qoysun...

Sanan Mirzə

Yay fəslə gələr-gəlməz hər kəs istirahət üçün məkan axtarır. Kimisi ölkə xaricinə üz tutur, kimisi də Azərbaycanın səfəli guşələrinə gedib ağır iş günlərinin yorğunluğunu çıxarır. Lakin bəşəriyyətin üzleşdiyə gözənilməz bəla hazırda dünyanın böyük bir hissəsində fərqli situasiya yaradıb. Belə ki, koronavirus (COVID-19) pandemiyası bir çox iqtisadi sahələrə mənfi təsir göstərib. Bunların sırasında ən çox ziyan çəkən sektor isə turizmdir.

Ölkələr arasında gediş-gəlişin dayanması, yaxud zəifləməsi, ayrı-ayrı ölkələrdə ciddi karantin rejimlərinin tətbiqi bu sahəni çətin vəziyyətdə qoyub. Dünyanı ağışuna alan qorxunc pandemiyanın bizim məmurları əməlli-başlı kədərlərə

Çünki bu cür müklər adətən turistik baxımdan əlverişli ölkələrdə alınır. Koronavirus pandemiyasının yayılmasından sonra dəyişən şərtlər belə deməyə əsas verir ki, qarşıdakı yay mövsümü ərzində həmin məmur villalarının qapısını açan olmayacaq. Çünki Azərbaycandan xaricə çıxış COVID-19 səbəbilə dayandırılıb.

Vəzifəli şəxslərin koronavirus səbəbindən üzüntü yaşamasının tək səbəbi yay tətili üçün xaricə gedə bilməmələri deyil. Məsələ burasındadır ki, ölkədən kənarında əksər məmurların ciddi biznesləri var. Azərbaycanı tərk edə bilmədikləri üçün indi onları həm də əcnəbi məmləkətlərdəki gəlir qaynaqlarının taleyi narahat edir. Düzdür, bəzi məmurların xaricdəki bizneslərinə həmin vəzifə sahiblərinin ailə üzvlərindən, qohum-əqrəbasından

fərlərə göstərilən səbəb isə hər zaman bu olub - istirahət...

İndi özünüz düşünün, bir şəxsin bir ölkəyə bir il ərzində, az qala, on dəfə getməsi istirahətlə bağlı ola bilərmi? Təbii ki, mümkün deyil. Əslində həmin məmurlar il ərzində bir neçə dəfə istirahətə deyil, xaricə qurduqları biznesə baş çəkmək üçün gedirlər.

Yuxarıda da vurğuladığımız kimi, hazırda əksər məmurların xarici ölkələrdə, xüsusən də Avropada gizli biznesləri var. Bunu aydınlaşdırmaq üçün çox kiçik araşdırma aparmaq yetərlidir. İl ərzində məmur eyni ölkəyə istirahət adı ilə bir neçə dəfə gedib-gəlir. Bundan əlavə, onun ailə üzvləri, övladları və biznes ortaqları da il ərzində bir neçə dəfə "istirahət" üçün məhz həmin ölkəni seçirlər. Qan qohumluğu olsa belə, tip və xa-

Azərbaycan-Pakistan əlaqələri müzakirə olundu

İyunun 17-də Milli Məclisdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında ölkəmizdə dostluq qrupunun əlaqələndiricisi Murtəza Cəvəd Abbasi ilə videogörüş keçirib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a bildirilib ki, görüşdə Qənirə Paşayeva ölkələrimizin dost və qardaş olduğunu qeyd edərək, bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu söyləyib.

Qeyd edilib ki, ikitərəfli münasibətlərin inkişafında parlamentlərin böyük rolu var və parlamentlərarası münasibətlərin genişləndirilməsi üçün müvafiq işlər görülür. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi biz Pakistanla əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik.

Videogörüşdə deputat Azərbaycanın iqtisadi inkişafı, paytaxtımızda və regionlarda həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verib. İndiyədək iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalandığını vurğulayıb. Deputat COVID-19-la mübarizədə də birgə aparılan cəhdlərin öz müsbət nəticəsini verəcəyini söyləyib.

Qənirə Paşayeva 2015-ci il 11 fevral tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Pakistanın "Hilal-e-Pakistan" ali ordeni ilə təltif edildiyini deyib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsinin tarixindən danışan deputat vurğulayıb ki, Pakistanın Azərbaycanın mövqeyini dəstəkləməsi yüksək qiymətləndirilir və problemin beynəlxalq birləşmiş səy nəticəsində sülh yolu ilə tezliklə həllinin vacibliyi vurğulanır.

Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun əlaqələndiricisi cənab Murtəza Cəvəd Abbasi səmimi görüşə görə minnətdarlığını bildirib. O qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda öz geosiyasi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Ölkədə siyasi, iqtisadi, humanitar sahələrdə böyük irəliləyiş müşahidə olunur. Qonaq parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışdı. Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi inkişafı barədə kifayət qədər məlumatlı olduğunu deyən Murtəza Cəvəd Abbasi əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Videogörüşdə Milli Məclisin deputatları Sadiq Qurbanov, Tahir Rzayev, Azər Badamov, Eldəniz Səlimov, Ceyhun Məmmədov, Ülviyyə Həmzəyeva, Azərbaycanın Pakistandakı səfəri Əli Əli-zadə və digər rəsmi şəxslər iştirak ediblər.

Hüseyn

Nazim Qasimov: "Həkimlik fədakarlıq tələb edir"



Koronavirus bir çox məsələlərlə yanaşı, cəmiyyətdə həkimlərə və tibb işçilərinə ehtiyacın olmasını qabartdı.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasimov REAL TV-nin efirində deyib.

Onun sözlərinə görə, həkimlərimizin gözəgörünməz düşmənlə ön cəbhədə vuruşması, ailələrindən həftələrlə təcrid olunması, bəzilərinin yoluxması və vəfat etməsi göz qabağında

olan və cəmiyyətə məlum faktlardır.

"Bunlar cəmiyyətdə həkimlərə və tibb bacılarına olan hörməti artırır. Siravi vətəndaşdan tutmuş Prezidentə qədər hər kəs tibb işçilərinin əməyini yüksək qiymətləndirir, onların əməyinin zəruriliyini dilə gətirir və onları kültəvi informasiya vasitələrində qəhrəman adlandırır. Lakin həkimlər özlərini qəhrəman hesab etmirlər. Çünki həkimlik fədakarlıq tələb edir. Onlar gördükləri gündəlik ağır işlə xəstələrə şəfa verirlər".

Toğrul Əliyev

Məmurlarımızın bu yay xaricdə boş qalan villaları...

Vəzifəliyərin "korona kədəri"nin pərdəarxası: onlar dəbdəbəli istirahətdən məhrum olmağın üzüntüsünü yaşayırlar; ortada başqa ilgincliklər də var



qərəq etdiyini xüsusi vurğulamağa isə ehtiyac yoxdur. Onlar ilk dəfə bir yay tətili və istirahətini ölkə hüdudlarından kənarında keçirmək imkanlarını itiriblər. Hər il bu mövsümdə planetin ən məşhur turistik bölgələrində bahalı, lüks tətillə yollanan, bəzən istirahətə yüz minlərlə dollar xərclədiyi deyilən vəzifə sahiblərimiz indi ən yaxşı halda Azərbaycanın istirahət zonaları ilə kifayətlənmək məcburiyyətindədirlər. Hərçənd indiki şəraitdə bunun özü də bir o qədər asan görünür. Daha bir maraqlı detal ondan ibarətdir ki, bizim də bir çox ortabab məmurumuzun belə, xaricdə mükləri, villaları var. Onlar xüsusən ilin yay aylarını həmin müklərdə keçirir-

kimsə bilavasitə nəzarət edir. Lakin başqa vaxt bu bizneslərinə kontrol etmək üçün ildə bəzən beş-altı dəfə müxtəlif bəhanələrlə xarici ölkələrin yolunu tutan məmurlarımız indi hətta bir-cə dəfə belə Azərbaycandan çıxmaq imkanına malik deyillər. Bu da onlarda həmin bizneslərinin aqibəti ilə bağlı ciddi narahatlıq və təlaş yaradır.

Yeri gəlmişkən, hələ bir neçə il əvvəl "Unikal" olaraq yazmışdıq ki, bir sıra məmurlar istirahət adı ilə xarici ölkələrə il ərzində bir dəfə deyil, bir neçə dəfə səfərlər edirlər. Ən böyük müəmma isə, tutaq ki, hansısa məmurun il ərzində, təxminən, yeddi-səkkiz dəfə eyni ölkəyə gedib-gəlməsidir. Həmin sə-

rakter etibarını ilə müxtəlif olan bu şəxslərin eyni ölkəyə "vurğunluğu" kifayət qədər şübhəli görünür. Yəqin ki, bu şübhəli məqamlar müvafiq qurumlar tərəfindən araşdırılırsa, ortaya çox ciddi və sensasion faktlar çıxma bilər.

Nə isə, mövzumuz bu deyil. Məsələ odur ki, koronavirus epidemiyası vəzifə sahiblərimizin xaricə çıxışını bağladığı kimi, onların ölkədən kənarında ki bizneslərinin durumuna dair endişələrini də çoxaldıb.

Məmur övladları üçün isə indiki vəziyyət ümumiyyətlə dözülməzdir. Onlar ölkədən kənarında daha rahat istirahət edir, istədikləri cür kefdamaqla məşğul olurlar. Bəzi vəzifə sahiblərinin balalarından ötrü xaricdə tətillə cəzbedici edən kazino və s. kimi əyləncələrdir. Hazırda onlar da bu cür tətillə, istirahət imkanından məhrumdurlar və yəqin ki, ikiqat kədərlidirlər. Uzun sözün qısası, hazırda koronavirusa ən çox əsəbiləşən və pandemiya şəraitinə hamıdan çox üzülən, kədərlənən məmurlarımızdır desək, yəqin yanılmarıq. Düzdür, can sağlığı hər şeyin başında gəlir. Ancaq uzun illər dəbdəbəli istirahətə, təmtəraqlı tətillə öyrəşən vəzifəliyərimiz üçün bu yayı arxada qoymaq elə də asan olmayacaq. Xüsusən də eğer onlardan ötrü xaric yalnız tətillə imkanı yox, həm də mükl, biznes deməkdirsə...



“Uşaqların münaqişə zonalarından götürülməsi vacibdir” - Komitə sədri

İyunun 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Ajmone Sessera ilə onlayn görüşü keçirilib.

Komitədən “Unikal”a verilən məlumata görə, onlayn görüş çərçivəsində BQXK-nın münaqişə zonalarında olan Azərbaycan vətəndaşlarının işləri ilə bağlı həyata keçirdiyi fəaliyyətlər və BQXK-nın Azərbaycan Respublikası Hökuməti və Komitə ilə əməkdaşlığı, COVID-19 ilə bağlı cavab tədbirləri və digər məsələlər müzakirə olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BQXK ilə olan ikitərəfli və faydalı əməkdaşlığı yüksək qiymətləndirərək, birgə həyata keçirilən layihələrin önəmli qeyd edib. O, azərbaycanlı uşaqların münaqişə zonalarından ölkəmizə götürülməsinin vacibliyini vurğulayaraq, bu işdə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. B.Muradova qeyd edib ki, münaqişələrin baş verdiyi bu kimi ölkələrdə yaşayan ailələrdə doğulan uşaqlar həyatlarının ağır dövrlərini yaşayırlar: “Müharibələr itkilər və dağıntılar deməkdir. Bu fəlakətlərin mərkəzində daha çox uşaq və qadınların olması dözülməzdir. Bu istiqamətdə BQXK bütün tərəfdaşları ilə birlikdə çox səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan hökuməti BQXK-nın bütün dünyada müharibələrdən əziyyət çəkən uşaqların vəziyyətlərinin yaxşılaşdırılması istiqamətindəki təşəbbüsünü alqışlayaraq, müvafiq dəstəyi verib.”

Bahar Muradova diqqətə çatdırıb ki, ölkəmizə gətirilən azərbaycanlı uşaqların cəmiyyətə reintegrasiyası, uşaqların səhiyyə və təhsil xidmətlərinə cəlb edilməsi, sosial və psixoloji realitə uyğun istiqamətdə bu günə kimi aparılan işlər tədqiqatçıdır. Ötən dövr ərzində dövlət qurumlarından ibarət işçi qrupu tərəfindən uşaqların təhlükəsizliyi təmin edilmiş və hüquqlarının müdafiəsi istiqamətində müvafiq xidmətlər göstərilib. Komitə əməkdaşları da bu işə cəlb edilərək, öz səlahiyyətləri çərçivəsində uşaqların psixoloji və sosial xidmətlərlə təmin edilməsi istiqamətində fəaliyyət göstərirlər: “Bu proses bu gün də davam etməkdədir. Komitə nümayəndələri hazırkı çətin dövrdə - Pandemiya dövründə daim ailələrin yanındadır, psixoloq və sosial işçilər davamlı olaraq bu ailələr və uşaqlarla əlaqə saxlayaraq, onların ehtiyaclarının müəyyən edilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.”

Daha sonra çıxış edən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Ajmone Sessera münaqişə bölgələrində olan azərbaycanlı uşaqların ölkəyə qaytarılması istiqamətində görülən işlərə görə Azərbaycan dövlətinə və Komitəyə təşəkkürünü bildirib və göstərilən hər bir dəstəyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. E.Sessera bu sahədə son illər ərzində görülmüş işlər, baş vermiş irəliləyişlər və cari dinamika haqqında məlumatları diqqətə çatdırıb. O, humanitar və sosial ehtiyacları qeyd edərək, bu qəbildən olan ailələrin cəmiyyətə inteqrasiyası, ailə əlaqələrinin bərpası, sosial və psixoloji dəstək, təhsil və səhiyyə xidmətlərinə çıxış imkanları sahəsində görülən işlər haqqında danışdı.

Görüş çərçivəsində münaqişələrdən əziyyət çəkən uşaqlarla bağlı görülən işlərin bundan sonra da davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin və tədbirlərin görülməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Hüseyn

Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və Ukrayna Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında növbəti siyasi məsləhətləşmələr keçirilib.


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Unikal”a bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə Xarici İşlər nazirinin müavini Vasiliy Bodnar rəhbərlik edib.

Nazir müavini Xələf Xələfov Ukrayna nümayəndə heyətini salamlayaraq pandemiya şəraitinə baxmayaraq Xarici İşlər Nazirlikləri arasında siyasi dialoqun davam etdiyini diqqətə çatdırdı. Azərbaycan və Ukraynanın strateji tərəfdaş olduğunu bildiren X.Xələfov ölkəmizin Ukrayna ilə bütün sahələrdə, o cümlədən iqtisadi və ticarət, humanitar, regional əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu söylədi.

Ölkə başçıları arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğu məmnunluqla qeyd edildi.

V.Bodnar Azərbaycanın COVID-19-un yayılmasına qarşı mübarizə çərçivəsində Ukraynaya göstərdiyi humanitar yardıma görə ölkəsi adından təşəkkürünü bildirdi. Tərəflər Azərbaycan və Ukrayna dövlət başçıları səviyyəsində aparılan siyasi dialoqun əlaqələrin dinamik inkişafına güclü təkan verdiyini vurğuladılar. Bu xüsusda Ukrayna Prezidenti cənab Vlodimir Zelenskinin Azərbaycan Respublikasına həyata keçirdiyi uğurlu rəsmi səfərinə işarə edən V.Bodnar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Ukraynada səbirsizliklə gözlədiklərini vurğuladı.

Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı durumu barədə Ukrayna tərəfini məlumatlandırdı. O, Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qeyri-qanuni “seçkilər”i qətiyyətlə pislədiyinə görə Ukrayna tərəfinə minnətdarlığını bildirdi. Eyni zamanda Azərbaycanın da daim Ukraynanın ərazi bütövlüyü və suverenli-



yini dəstəklədiyini vurğuladı.

Görüş zamanı, həmçinin Ukrayna ərazisində mövcud olan münaqişənin həlli üzrə danışıqlar prosesi haqqında fikir mübadiləsi aparıldı.

Tərəflər hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, suverenliyi və dövlət sərhədlərinin toxunulmazlığı ilə bağlı qarşılıqlı dəstəkdən məmnunluq ifadə edərək, qeyd edilən dəstəyin bundan sonra da ikitərəfli, regional və beynəlxalq səviyyədə davam etdiriləcəyini vurğuladılar.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı dəstək məsələləri müzakirə olundu.

İqtisadi, enerji, humanitar, hərbi-texniki, nəqliyyat, tranzit daşımaları, kənd təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət və diaspora sahəsində qarşılıqlı maraqlı doğuran məsələlər ətrafında müzakirələr aparıldı.

İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən X.Xələfov cari ilin birinci rübünə olan ticarət dövriyyəsinin səviyyəsindən məmnunluq bildirdi. Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiya-

nın cari ilin yanvar ayında Kiyev şəhərində keçirilmiş iclasının ikitərəfli iqtisadi əlaqələrə verdiyi töhfəsinə toxunuldu. Müvafiq sahələr üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan-Ukrayna Birgə Hökumətlərarası Komissiyasının işçi qruplarının iclaslarının videokonfrans formatında keçirilməsi təklif olundu.

Görüş əsnasında X.Xələfov alternativ və çoxşaxəli yükdaşımalarda həyata keçirilməsi baxımından Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Şərqi-Qərb və Cənub-Qərb nəqliyyat marşrutları haqqında məlumat verərək Ukraynanın da sözügedən layihələrdən yararlanma biləcəyini qeyd etdi.

Tərəflər Azərbaycan və Ukraynada fəaliyyət göstərən ticarət evlərinə toxunaraq, bu platforma vasitəsilə yerli istehsal məhsullarının qarşılıqlı olaraq tanıtılmasının faydalı olduğunu vurğuladılar.

Videokonfrans formatında keçirilən məsləhətləşmələrdə Azərbaycan Respublikasının Ukraynadakı səfiri Elmira Axundova və Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Vladislav Konevski iştirak ediblər.

“Avro-2020”: Bakıda keçiriləcək oyunların vaxtı açıqlandı

Futbol üzrə Avropa Çempionatının (“Avro-2020”) təqvimini açıqlanıb.

“Unikal” xəbər verir ki, gələn il planlaşdırılan çempionatın Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Belə ki, “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunları, həmçinin dördüncü final mərhələsinin bir matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bu gün qəbul olunmuş qərara əsasən, İsveçrə-Uels oyununu iyunun 12-də, Türkiyə-Uels qarşılaşması ayın 16-da, Türkiyə-İsveçrə matçı iyunun 20-də



təşkil olunacaq.

Bundan başqa, Bakıda keçiriləcək dördüncü final mərhələsinin bir görüşü iyulun 3-nə təyin olunub.

Qeyd edək ki, futbol üzrə Avropa Çempionatı gələn il iyun ayının 11-dən iyulun 11-dək keçiriləcək.



“Azəriqaz”: Çeşmi Hacıyevanın borcu tam ödənilib

“Azəriqaz” İstehsalat Birliyi bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatı aydınlıq gətirib.

Qurumdan “Unikal”a daxil olan məlumatda deyilir: “Bu gün abonent Hacıyeva Çeşmi Şəmsəddin qızının “Azəriqaz” İstehsalat Birliyinə borcunun olmasına dair bir sıra informasiya saytlarında məlumatlar yayılmışdır. Bildiririk ki, abonent tərəfindən borc tam ödənilmiş və bu haqda yayılan məlumat “Azəriqaz” İstehsalat Birliyi tərəfindən gündəmə gətirilməmişdir”.

FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümü ilə bağlı əhaliyə müraciət edib.

Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Suların Xilasetmə Dövlət Xidmətindən "Unikal"a daxil olan müraciətdə vətəndaşların çimərlikdə təhlükəsizlik qaydalarına əməl etməsi tövsiyə olunub:

"Vətəndaşlardan xahiş edirik ki, gələcəkləri çimərliklər haqqında əvvəlcədən məlumat toplasınlar. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, xilasetmə texniki vasitələri mövcud deyilsə, üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılmayıbsa, bu o deməkdir ki, həmin ərazidə təhlükəsizlik tədbirləri görülməyib, bu da xırda bir ehtiyatsızlıqdan suda boğulma kimi faciələrə səbəb ola bilər. Ona görə də əhaliyə müraciət edirik ki, yalnız nəzarət olunan çimərliklərə getsinlər. Ölkə ərazisində ayrı-ayrı çaylar, su kanalları və digər su tutarları var ki, onlar çimərlik üçün nəzərdə tutulmayıb və vətəndaşlar bu prosesdə diqqətli olmalıdırlar. Bu ərazilər çimərlik kimi nəzərdə tutulmadığından həmin ərazilər



dən çimərlik kimi istifadə qadağandır.

Eyni zamanda, həmin ərazilərdə hansısa bir bədbəxt hadisə baş verərsə, sualtı relyefin mürəkkəbliyi və sualtı maneələrin çoxluğundan həmin ərazilərdə xilasetmə işləri həyata keçirməyə çətin

lik çəkirik. Elə yerlər var ki, hətta orada xilasetmə üçün dalğıcı enişləri də edə bilmirik. Ona görə də əhali çalışmalıdır ki, yalnız çimərlik üçün nəzərdə tutulan yerlərə getsin, küləkli havada, dalğalı vəziyyətdə olan suya girməsinlər, hava qaralandan sonra dənizdə çimməsinlər. Nəzarət olunan ərazilərdə də nəzarətçilərin çağırışına əməl etsinlər, təhlükəsizlik nişanlarını keçməsinlər, azyaşlıları nəzarətsiz buraxmasınlar, Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya dövründə çimərliklərlə bağlı metodiki göstərişlərinə əməl etsinlər. Vətəndaşlar çimərliklərdə sosial məsafəni gözləməli, çimərliklərdə qurulan çətilərin ara məsafəsi 4 metrden az olmamalıdır. Əhali çimərlik ərazisində su ilə birbaşa təması olmayan ərazilərdə maskadan istifadə etməlidir. Çimərlik sahəsində özündə koronavirus infeksiyasının simptomlarını hiss edən şəxs mütləq tibb məntəqələrinə müraciət etməlidir. Çimərlik ərazisi əsasən səhər 9:00-dan 20:00-a kimi daha təhlükəsizdir".

Famil



"Azneft"dən ittihamlara cavab

Nail Rəhimzadə: "Təəssüf ki, bəzi işçilərin məsuliyyətsizliyi..."

"Azneft" İstehsalat Birliyinin (İB) dəniz obyektlərində çalışan işçiləri, eyni zamanda SOCAR-ın digər qurumlarının və podratçı təşkilatların əməkdaşları növbə dəyişən zaman xüsusi ayrılmış otellərdə yerləşdirilir, həkim yoxlamalarından keçirilir və iş yerinə yola salınırlar.

Bunu "Azneft" İstehsalat Birliyinin (İB) mətbuat katibi Nail Rəhimzadə neftçilərin sosial məsafə gözləmədiyini, maska taxmadığını əks etdirən görüntülərlə bağlı Modern.az-ın sorğusunu cavablandırarkən bildirib.

N.Rəhimzadə qeyd edib ki, otellərdə qaldıqları müddətdə əməkdaşların temperaturu hər gün 3 dəfə yoxlanılır: "Onlar tibbi maska və gündəlik 3 dəfə yeməklə təmin edirlər. Bundan əlavə "Azneft" İB-nin səlahiyyətli nümayəndələri tərəfindən yoxlamadan keçən, növbə dəyişən işçilərlə daim söhbətlər aparılır, maarifləndirmə işləri həyata keçirilir, sosial məsafənin saxlanması, qoruyucu vasitələr, o cümlədən tibbi maskadan istifadənin vacibliyini bildirilir".

Qurum rəsmisinin sözlərinə görə, "Azneft" İB olaraq bu kimi təşkilatı işləri görmək və maarifləndirmə aparmaq onların üzərinə düşürsə, qaydalara əməl etmək işçilərin məsuliyyətindən irəli gəlir: "Təəssüf ki, bəzi işçilərin məsuliyyətsizliyi, öz, eləcə də başqalarının sağlamlığına qarşı biganə münasibəti nəticəsində sosial məsafənin saxlanılmamasına, tibbi maskadan istifadə edilməməsi hallarına rast gəlirik. Ancaq "Azneft" İB-nin səlahiyyətli nümayəndələri karantin qaydalarına əməl edilməsi ilə bağlı vəziyyətə daim nəzarət edir və bununla bağlı işçilərə müvafiq tövsiyələr, xəbərdarlıqlar edirlər".

Qeyd edək ki, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabından "Neft daşları"nda çalışanların maskasız, sosial məsafə gözləmədiklərini əks etdirən fotosunu ictimailəşdirib.

Qənirə Paşayeva Pakistanlı deputatla əməkdaşlığı müzakirə etdi

İyunun 17-də Milli Məclisdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında ölkəmizdə dostluq qrupunun əlaqələndiricisi Murtaza Caved Abbasi ilə video görüş keçirib.

Milli Məclisin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, görüşdə Qənirə Paşayeva ölkələrimizin dost və qardaş olduğunu qeyd edərək, bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu söylədi. Qeyd edildiyi ki, ikitərəfli münasibətlərin inkişafında parlamentlərin böyük rolu var və parlamentlərarası münasibətlərin genişləndirilməsi üçün müvafiq işlər görülür. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi biz Pakistanla əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik.

Video görüşdə millət vəkili Azərbaycanın iqtisadi inkişafı, paytaxtımızda və regionlarda həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verdi. İndiyədək iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanmasını vurğuladı. Deputat Prezident İlham Əliyevin COVID 19 pandemiyası ilə bağlı Pakistan İslam

Respublikasına 1 milyon ABŞ dolları ayırdığını vurğuladı. COVID 19-lə mübarizədə birgə aparılan cəhdlərin öz müsbət nəticəsini verəcəyini söylədi.

Qənirə Paşayeva 11 fevral 2015-ci il tarixində Azərbaycanın vitse-prezidenti Mehriban xanım Əliyevanın Pakistanın "Hilal-e-Pakistan" ali ordeni ilə təltif edildiyini qeyd etdi. Görüşdə Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsinin tarixindən danışan deputat vurğuladı ki, Pakistanın Azərbaycanın mövqeyini dəstəkləməsinə yüksək qiymətləndirilir və problemin beynəlxalq birliyin səyi nəticəsində sülh yolu ilə tezliklə həllinin vacibliyi vurğulanır.

Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun əlaqələndiricisi Murtaza Caved Abbasi səmimi görüşə görə minnətdarlığını bildirdi. O, qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda öz geosiyasi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Ölkədə siyasi, iqtisadi, humanitar sahələrdə böyük irəliləyiş müşahidə olunur. Qonaq parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışdı. Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi



inkişafı barədə kifayət qədər məlumatlı olduğunu deyən Murtaza Caved Abbasi əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğuladı.

Video görüşdə Milli Məclisin deputatları Sadiq Qurbanov, Tahir Rzayev, Azər Badamov, Eldəniz Səlimov, Ceyhun Məmmədov, Ülviyyə Həməzəyeva, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və digər rəsmi şəxslər iştirak edirdilər.

2823 obyektə sanitar-epidemioloji tələblər pozulub

İqtisadiyyat Nazirliyi zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarəti davam etdirir.

Nazirliyin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, iyunun 16-da keçirilən növbəti monitorinqlərdə Binəqədi rayonunda "Aran market"də, "Qəbələ restoranı"nda, Bayram Məmmədova məxsus "Kafe"də, Yusif Əliyev məxsus "Avto salon"da, Yasamal rayonunda "Telefon aksesuar" mağazasında, "Maxsimums çay evi"ndə, "Kəhraba restoranı"nda, Nəsimi rayonunda "28 May" Ticarət Mərkəzində "Mobil aksesuarlar", "Kitab ləvazimatları" mağazalarında, Xalid Hüseynzadəyə



məxsus "Mağaza"da, Yaşar Əliyevin "Rəssamlıq" xidmət obyektində, Xətai rayonunda "İki dost kafe"də, Kəmalə Əliyevaya məxsus "Kosmetik vasitələr", Esmira Məmmədovaya məxsus "Dondurma satışı" mağazalarında, Səbail rayonunda "Domik", "Kompüter

avadanlığı" mağazalarında, "Zeytun Pharmaceuticals" MMC-yə məxsus "Aptek"də, Nizami rayonunda Xaqani Həməzəyevə və Tərxan Soltanlıya məxsus "Mağaza"larda, İlham Şumalova məxsus "Kafe"də, Mingçevirdə "Nur Butir", "Elitar", "Ayaqqabı Satışı", "Style geyim", "Türk Xalça", "Geyim" mağazalarında, Yusif Abbasova məxsus "Döner"də, Abşeron rayonunda "Paşa döner"də, Zabit Həsənova məxsus "Baliq kafesi"ndə, Füzuli rayonunda Samir Hüseynova məxsus dəftərxana ləvazimatlarının, Rəşad Əhmədova məxsus telefon, Oktay

Hüseynova məxsus tikinti materiallarının satışı mağazalarında, Masallı rayonunda "Ağa market"-də, "Optimal Electronics" mağazasında, Həbil Əzimova məxsus "Kitab evi"ndə, Qəbələ rayonunda "Güneş-Yeni Market"də, Osman Ağayevə məxsus "Ət dükkanı"nda, Cümşüd Əzimova məxsus "Qızıl mağazası"nda, "Türk döner"də, Xaçmaz rayonunda "Buşra Butik", "Mona Liza" mağazalarında, "İSOT №1" ictimai iaşə obyektində, Şamaxı rayonunda "Rəşad Market"də, İliqar Məmmədova məxsus "Tikinti materialları" mağazasında, Naftalan rayonunda "Naftalan Mall"da, ümumilikdə monitorinqin keçirildiyi 363 obyektə 147-də zəruri sosial dav-

raniş qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqçıq profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 22-dən iyunun 17-dək monitorinq aparılmış 6449 sahibkarlıq subyektdən 2823-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Zaurə

Azərbaycanda hələ 14 il əvvəldən hazırlanan Rəqabət Məcəlləsinin layihəsi ətrafında müəmma davam edir. Sənəd 2000-ci illərin ortalarından bəri Milli Məclisdə müzakirəyə çıxarılmır.

Maraqlıdır, Rəqabət Məcəlləsi layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılaçaqmı?

Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dünən yerli KİV-ə açıqlamasında bildirib ki, layihənin nə zaman müzakirə ediləcəyi bəlli deyil: "Milli Məclisin payız sessiyasında Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılaçağı barədə hər hansı fikirləri səsləndirmək çətinidir. Çünki payızda iş planı hazırlanacaq".

Məlum olduğu kimi, ötən ilin sonlarında Azərbaycanın ali qanunverici orqanı buraxıldı və bu ilin fevralında keçirilən növbədənənar seçkilərin ardından yeni tərkibdə formalaşdırıldı. Milli Məclis buraxılarkən bu, "deputatların mütləq əksəriyyətinin parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqelərinin mövcudluğunun parlamentin öz fəaliyyətini davam etdirməsinin qarşısını alması", "ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalmaması, fəaliyyətini yenidən qurması", "parlamentin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması" ilə izah edilirdi. Odur ki, yenidən formalaşan Milli Məclisin 2006-cı ildə ölkə başçısı tərəfindən ali qanunverici orqana təqdim edilən, 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayan Rəqabət Məcəlləsi layihəsini axırkı qəbul etməsi cəmiyyətin əsas gözləntilərindən biridir. Bu növbədənənar seçkilərlə formalaşan parlamentin öz səlahiyyətlərini həqiqətən də "müasir çağırışlara uyğun həyata keçirməyə" başladığının əyani nümayişi oldur.

Xatırladaq ki, hələ 2018-ci ilin yayında məlumat yayılmışdı ki, Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə illik monitoring və qiymətləndirmə hesabatı"nda qeyd edilib.

Ötən ilin payızında isə deputat Vahid Əhmədov bildirmişdi ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi "Strateji yol xəritəsi"ndə 2019-2020-ci illər üçün nəzərdə tutulub. O əlavə etmişdi ki, hazırda sənəddə bəzi dəyişikliklər olunur: "Mənim aldığım məlumata görə, hazırda bunun üzərində iş gedir. Milli Məclis tərəfindən keçən iki oxunuşa bəzi dəyişikliklər edilir. Həmçinin, beynəlxalq maliyyə qurumları ilə razılaş-

malar aparılır". Deputat bildirmişdi ki, Rəqabət Məcəlləsi mütləq qəbul edilməlidir: "Çünki bu, "Strateji yol xəritəsi"ndə Prezident İlham Əliyev tərəfindən təsdiq edilib. Amma hələlik Milli Məclisə daxil olmayıb. İslahatların ciddi və kompleks şəkildə aparıldığı indiki halda Məcəllənin qəbul olunması mütləqdir. Bu, hazırda bazarda vəziyyəti normallaşdırmaq

məqsədlə ayrı-ayrı fəaliyyət sahələrini, məhsul növlərinin idxal-ixracını və bazarların xeyli hissəsini nəzarətə alıb, azad rəqabəti boğmaqla inkişafımızın tormozlayıcı amilinə çevrilə bilər".

O qeyd etmişdi ki, son vaxtlar inhisarçılığın zəiflədilməsi istiqamətində müəyyən addımlar atılsa da, bu, hələlik ölkədə monopoliaların tam

hibkarlıq, azad rəqabət və ədalətli azad qiymətlər...

Ancaq bunların heç biri inhisarçılığın maraqlarına cavab vermədiyindən onlar uzun illərdən müxtəlif vasitələrlə sözügedən qanun layihəsinin qəbulunu bu və ya digər vasitələrlə əngəlləyirlər. İtirən isə ölkə iqtisadiyyatı, dövlətin xəzinəsi (yəni büdcə) və vətəndaşların cibi olur.

istədikləri qiyməti diqtə etməkdən başqa heç nə barədə düşünmürlər. Belə olan halda onlar niyə rəqabət mühitinin yaranmasının, dolayısı ilə, həm də belə bir mühitin ortaya çıxması üçün həlledici rol oynaya biləcək Rəqabət Məcəlləsinin qəbulunu istəsinlər ki?

Lakin dünyada, o cümlədən Azərbaycanda yaranmaqda olan yeni iqtisadi şərait öl-

Monopolistlərin qorxduğu məcəllə ətrafında növbəti müəmma...

Məcəllə oyunu: Milli Məclisin yeni tərkibi nəhayət ki, son qərar verə biləcəkmi?



üçün çox vacibdir. Biz çalışacağıq ki, 2019-cu ildə Rəqabət Məcəlləsi qəbul olunsun. Fikir verirsinizsə, son vaxtlar bazarda ciddi problemlər, bəzi məhsulların qiymətləri ilə bağlı narazılıqlar yaranıb. Rəqabət Məcəlləsi qəbul olunacağı təqdirdə, bu kimi problemlərin həlli mümkün olacaq".

Deputat "bəziləri bu Məcəllənin qəbul edilməsinə mane olur" fikrinə də toxunub: "Bəzilərdə dedikdə, əsas monopolistlər nəzərdə tutulur. Əgər Rəqabət Məcəlləsi "Strateji yol xəritəsi"ndə dövlət başçısı tərəfindən salınıbsa, artıq buna heç kim mane ola bilməz və qəbul olunacaq".

Aradan xeyli vaxt keçib, Milli Məclis yenidən formalaşdırılıb, lakin Rəqabət Məcəlləsi ətrafında müəmma hələ də davam edir. İki il öncə başqa bir millət vəkili, iqtisadçı Əli Məsimlinin dediyi kimi, bazar iqtisadiyyatı inhisarçılıqla rəqabətin sintezindən ibarət olsa da, dünyada elə ölkə yoxdur ki, rəqabət üçün şərait yaratmadan yüksək səviyyədə hərtərəfli inkişaf edə bilsin: "Çünki inhisarçılar öz mövqelərindən sui-istifadə edərək, yolverilməz vasitə və üsullardan yararlanaraq, yüksək mənfəət götürmək

aradan qaldırıldığını deməyə əsas vermir. Deputatın sözlərinə görə, inhisarçılar rəqabəti boğmaqla həm də iqtisadiyyatın şaxələnməsinə və səmərəliliyinin yüksəldilməsinə, elmi-texniki tərəqqinin inkişafına, əmək məhsuldarlığının və məhsulun keyfiyyətinin yüksəlməsinə, onun rəqabət qabiliyyətinin artmasına mənfi təsir göstərir. Məsimlinin fikrincə, dövlətin antiinhisar siyasəti çoxşaxəli və uzunmüddətli bir proses olduğundan, antiinhisar və rəqabətə meydanvermə siyasəti müasir tələblərə cavab verən qanunvericilik aktları ilə möhkəmləndirilməlidir: "Ona görə də biz Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsini, işlək mexanizm hazırlanıb həyata keçirilməsini, Azərbaycanda inhisarçılığın sındırılmasının və rəqabətin inkişafının mühüm şərti hesab edirik".

Ümumiyyətlə, iqtisadçı ekspertlərin böyük çoxluğu bu ümumi qənaəti bölüşürlər ki, Rəqabət Məcəlləsinin qəbulunun dalana dirənməsi son nəticədə Azərbaycanda hələ də bazar iqtisadiyyatının üç fundamental prinsipinin effektiv kombinasiyasına nail olmağı mümkünsüzə çevirib: azad sa-

kədəki monopolistlərin 2006-cı ildən bəri davam edən müqavimətini qırmağı və sözügedən məcəllənin qəbulunu tezləşdirməyi tələb edir. Əks halda inhisarçılar özləri üçün "qaz vurub qazan doldurmağa", dövlətin və vətəndaşın cibi isə zərər görməyə davam edəcək.

İqtisadçı ekspertlərdən birinin dediyi kimi: necə ki, bəşəriyyət onkoloji xəstəliklərdən qorxur, iqtisadiyyat üçün də ən qorxulu xəstəlik inhisarçılıqdır. İnhisarçılıqı tamamilə aradan qaldırmaq heç vaxt mümkün olmur. Lakin onu hansısa həddə dayandırmaq mümkündür. Bunun üçün də gərək Rəqabət Məcəlləsi mütləq qəbul edilməlidir!

Ancaq təəssüf ki, bu, Azərbaycanda artıq 14 ildir gecikir, daha doğrusu, gecikdirilir! Özü də məhz inhisarçı, monopolist dairələr tərəfindən!

Ümid edək ki, heç olmasa, yenidən formalaşan Milli Məclis artıq bu istiqamətdə qətiyyətli davranacaq, Rəqabət Məcəlləsi layihəsini axır ki, müzakirə və ən əsası qəbul edəcək...

Toğrul Əliyev

ReAl karantin rejimində qurultay keçirmək istəyir

"Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ReAl Partiyasının təsis qurultayı üçün yer ayırmayacağı gözlənilən idi".

Bunu Modern.az-a açıqlamasında "ReAl"-in icra katibi Natiq Cəfərli deyib. O qeyd edib ki, partiya istənilən məkan üçün şənbə-bazar günləri icazə verilməsini istəyib:

"Koronavirusla bağlı durum şənbə-bazar qurultay keçirilməsini mümkünsüz edir. BŞİH-dən cavabı götürməyə getdikdə qurumun rəsmisi hətta bir növ üzrxahlıqla dedi ki, bu imtina deyil, sadəcə indiki vəziyyətlə bağlı alınmış qərardır. İyulun 1-dən sonra mövcud vəziyyətə də uyğun olaraq, yenidən müraciət edə bilərsiniz. Ona görə, yenidən müraciət etməyi düşünürük. Amma qurultay məsələsinin çox da uzadılmasının tərəfdarı deyilik".

Təsis qurultayının onlayn keçirilib-keçirilməyəcəyinə gəlincə isə Natiq Cəfərli bunun qanunvericilikdə əks olunmadığını söyləyib:

"Təəssüf ki, Azərbaycan qanunvericiliyində onlayn təsis qurultayının legitimliyi nəzərdə tutulmayıb. Qanuna görə, məkanın olması, məkan sahibi ilə müqavilənin bağlanması, Ədliyyə

Nazirliyinin nümayəndəsinin fiziki iştirakı və s. tələblər var. İndiki qanunvericiliyə əsasən, onlayn qurultay keçirmək üçün əsas yoxdur. Ona görə, təəssüf ki, bu addımı ata bilməyəcəyik".

Koronavirus pandemiyası Ermənistanda acınacaqlı vəziyyət yaradıb. Artıq Paşinyan hakimiyyəti böhranın öhdəsindən gəlməkdə aciz görünür. İnfeksiyaya yoluxma halı hər gün artır. Baş nazir Nikol Paşinyan sosial şəbəkədə pandemiya ilə bağlı ölkədəki vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, ölkədə xəstəlik simptomlarını büruzə verməyən minlərlə xəstə var və digərləri özlərini qorumasalar yoluxanların sayı kəskin şəkildə artacaq.

Yoluxma halı artdıqca səhiyyə sistemi bunun öhdəsindən gələ bilməyəcək. Xüsusilə ağır vəziyyətdə olan xəstələrin sağlamlığı təhlükə ilə qarşılaşacaq, xəstəxanalarda yer olmayacaq. Mümkündür ki, ölkədə total təcrid tətbiq edilsin. 3 milyona yaxın əhalisi olan Ermənistanda 13 325 nəfər koronavirusa yoluxub. Onlardan 4099 nəfəri sağalıb, 8052 nəfərin müalicəsi davam etdirilir, 211 nəfər isə ölüb. Əhalisi 10 milyondan artıq olan Azərbaycanda isə infeksiyaya 10662 nəfər yoluxub. Onlardan 5948 nəfəri sağalıb, 4588 nəfərin müalicəsi avam etdi-

qazı kəsilib.

Ermənistan hakimiyyəti həm də xəstələrin sayının azlığında ehtiyat edir. Azərbaycanda 570 xəstəxana fəaliyyət göstərdiyi halda Ermənistanda 130 xəstəxana var.

Bir tərəfdən yoluxma həndəsi silsilə ilə artır, digər tərəfdən isə karantin rejimi ölkədə sosial-iqtisadi vəziyyətin daha da acınacaqlı vəziyyətə düşməsinə səbəb olub. Bu isə Ermənistanda siyasi böhranın əsasını qoyub. Artıq Ermənistandakı ictimai-siyasi müzakirələrdə pandemiyanın yaratdığı fəsadlarla, virusla doğru mübarizə aparılmaması Paşinyan hökumətinin uğursuzluğu kimi təqdim edilir.

Ermənistanın sabiq İqtisadiyyat naziri Armen Yeqizaryan hesab edir ki, komendatura yenidən 14 günlük karantin elan edərsə, ölkə iqtisadiyyatı 700 milyon dollar itirəcək və böyük bir ehtimalla bu zaman iqtisadiyyatın yenidən canlanması ciddi problem olaraq hökumətin qarşısına çıxacaq.

Sabiq nazir bildirir ki, artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, alınan karantin tədbirləri belə

Baş Nazir postuna gəldikdən sonra ölkədə kaos, monarxiyanın, o cümlədən, Ermənistan iqtisadiyyatının çökməsi hələ də davam edir. Onun sözlərinə görə, bu günə kimi Nikol Paşinyan yalnız və yalnız sərsəm bəyanatları və əqidəsiz idarəçiliyi ilə yadda qalıb: "Digər tərəfdən, bunların hər biri Ermənistanın ümumi mənzərəsinin ta ki, Azərbaycanın 90-cı illərin əvvəllərində ölkəmizdə olan kaos və monarxiyanın, vətəndaş qarşudurması kimi hallara gətirib çıxarmışdır. Və təbii ki, son zamanlar dünyada tüğyan edən yeni növ Covid-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində bir daha aşkar oldu ki, Ermənistan çox zəif bir dövlətdir. Ümumiyyətlə, Ermənistan vətəndaşı, Ermənistan dövləti üçün heç də maraqlı deyil. Və günbəgün ölkədə yoluxanların və ölənlərin sayı durmadan artır. Həmçinin də, bəzi media qurumları bildirir ki, əslində Ermənistanda virusa yoluxanların və ölənlərin sayı çoxdur. Lakin bu gizli saxlanılır. Və son Parlamentdəki mübahisələr və Rusiyaya meyilli siyasətçi Darukyanın həbs olunması bir daha Ermənistanda yaxın zamanda daha kəskin



"Azərbaycan irəliləyişlərə imza atır" – Millət vəkili

Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi, o cümlədən, bir neçə dövlətin, nüfuzlu şirkətin rəhbər şəxsləri ilə onlayn videokonfranslar formatında görüşlərin keçirilməsi Azərbaycanın bu yöndəki əzmindən, əməkdaşlıq, tərəfdaşlıq niyyətlərindən xəbər verir.

Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib. Onun sözlərinə görə, dünən bu yöndə daha bir görüş reallaşdırılıb, "Microsoft" şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və "Microsoft" şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib: "Dünyanın ən önəmli şirkətlərindən olan "Microsoft" şirkəti ilə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi hər iki tərəf üçün böyük perspektivlər vəd edir. Azərbaycan daim yeniliklərə, yeni texnologiyaların tətbiqinə, onun yayılmasına, inkişafına açıq olan bir ölkədir. Bu niyyət videokonfransda da bir daha dilə gətirildi".

Eldəniz Səlimov qeyd edib ki, ölkə başçısının vurğuladığı kimi Azərbaycan rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyir: "Diqqətə çatdırıldı ki, ümidvarlıq bu məsələdə "Microsoft"la yaxşı əməkdaşlıq edə biləcəyik. Eyni zamanda, süni intellekt üzrə strategiyamızın ətraflı işlənilib hazırlanması ilə bağlı məsələlərin də bizim gündəliyimizdə olduğu qeyd edildi. Cənab prezident Azərbaycanın artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrildiyini vurğuladı və bəyan etdi ki, bizim əsas strategiyamız karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq, innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır".

Millət vəkili bildirib ki, bu görüşdə verilən önəmli mesajlar bir daha Azərbaycanın modernləşməkdə, yeniliklərin tətbiqi və yayılmasında, səmimi tərəfdaşlıqda nə qədər ısrarlı və əzmlili olduğunu hər kəsə göstərdi: "Çünki inkişaf, tərəqqi yeniliklər, modern texnologiyalar tətbiq edilmədən və səmimiyyət üzərində qurulan əməkdaşlıq olmadan mümkün deyil. Dövlət başçısının iradəsi, qətiyyəti, yeniliklərə açıq və səmimi tərəfdaş olması sayəsində Azərbaycan məhz bütün bunlara nail olur, irəliləyişlərə imza atır. Həssas dövrdə bu cür görüşün keçirilməsi, önəmli qərarların alınması, razılıqlara gəlinməsi Azərbaycanımızın bundan sonrakı inkişafına, tərəqqisinə, yeniləşməsinə mütləq şəkildə öz töhfələrini verəcək".

Z.Məmmədli

Koronavirus pandemiyası Ermənistanı çökdürür



Sabir Rüstəmxanlı:
"Ermənilərin koronavirusları onların daxilindəki xislətləridir, bu, koronavirusdan pisdir"

rilir, 126 nəfər isə dünyasını dəyişib.

Azərbaycan bu günə qədər 391,699 koronavirus testi keçirib, Ermənistanda isə keçirilən test sayı bundan təxminən 5 dəfə azdır: 70 000 Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində 3.5 milyard manat xərcləyib, Ermənistan isə 300 milyon dollar. Amma Ermənistan pandemiya ilə mübarizə üçün edilən yardımlar Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Məlumat üçün deyək ki, ABŞ Azərbaycana 5.3 milyon dollar, Avropa Birliyi isə 14 milyon avro yardım edib. Bununla yanaşı Türkiyə Azərbaycana humanitar, Çin isə texniki yardım göstərib. Ermənistanla edilən yardımlara gəlincə, ABŞ bu ölkəyə 5.4 milyon dollar, Avropa Birliyi isə 92 milyon avro ayırıb. Bundan əlavə, Rusiya Ermənistanla texniki, Çin tibbi-texniki, İran yükdaşımada, Bolqarıstan və Litva humanitar, Gürcüstan isə tibbi yardım göstərib. Azərbaycan İndiyə qədər 330 ölkəyə koronavirusla mübarizədə yardım edib. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına (UST) 10 milyon dollar maliyyə dəstəyi verib.

Pandemiya dövründə Azərbaycanda elektrik və qazın kəsilməsi hal baş verməyib. Ermənistanda isə 4300 abonentin elektrik enerjisi, 736 abonentin təbii



Cavid Osmanov:
"COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində bir daha aşkar oldu ki, Ermənistan çox zəif bir dövlətdir"

arzu edilən nəticəni verməyəcək. Yeqizaryanın sözlərinə görə, son aylarda hökumətin tətbiq etdiyi anti-böhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermirlər onların sosial-iqtisadi problemlərini həll etmir. Ölkə hər gün təxminən 51 milyon dollar zərərle işləyir və bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca ciddi rəqəmdir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı "Unikal"a açıqlamasında deyib ki, Ermənistan koronavirusla mübarizədə Azərbaycandan geridə qalır. Onun sözlərinə görə, faktı bu virusdan dünyasını dəyişənlərin statistikasına deyir. Millət vəkili qeyd edib ki, erməni xisləti bu virusdan bətdir: "Ermənistanda ən böyük koronavirus Paşinyandır. Ermənilərin koronavirusları onların daxilindəki xislətləridir. Onların qonşulara, türklərə nifrət hissi bu virusdan bətdir. Onlar özlərini hamıya qarşı qoyur, özlərindən faciə uydururlar. Bu amillər elə ermənilərin xəstəliyidir. Bu məqamlar koronavirusdan də pisdir".

Milli Məclisin deputatı Cavid Osmanov isə "Unikal" qəzetinə açıqlamasında deyib ki, son zamanlar xüsusən Ermənistanın Baş Naziri Nikol Paşinyan



Fazil Mustafa:
"Hazırda Ermənistanda koronavirusla bağlı vəziyyətin nəzarətdən çıxdığını görürük"

vətəndaş qarşudurmasının müşayiət olunacağını bildirdi. Çox güman ki, orada növbəti dövlət çevrilişlərinə cəhdlər olunacaqdır. Çünki Dağıstan xalqı da bugünkü Ermənistan hökumətinin idarəçiliyindən heç də məmnun deyil. Bir daha vurğulamaq istəyirəm ki, ölkə durmadan tənəzzülə uğrayır".

Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə deyib ki, Ermənistanda koronavirusa yoluxma vəziyyəti Azərbaycandan ağırdır. Onun sözlərinə görə, erməni hökumətinin mübarizə imkanları da aşağıdır: "Hazırda Ermənistanda koronavirusla bağlı vəziyyətin nəzarətdən çıxdığını görürük. Azərbaycanda isə vəziyyət nisbətən sabitdir". Bu səbəbdən də millət vəkili vətəndaşları daha məsuliyyətli olmağa çağırıb: "Ən azı bu problemin ölkəmizdə nəzarətdən çıxdığını müşahidə edirik. Ölüm sayına görə Azərbaycanda koronavirusla mübarizə Ermənistandan yaxşı mənada öndədir. Ümid edək ki, bu proses davam edəcək. Əhalinin məsuliyyətindən çox şey asılı olacaq. Əgər vətəndaşlarımız qaydalara əməl etsə, problemlərimiz az olacaq. Ölkəmizin koronavirusla mübarizə istiqamətində gördüyü işlər daha effektiv olacaq".



İsrail sərhədləri açacağı tarixi elan etdi

İsrail xarici vətəndaşlar üçün sərhədləri avqustun 1-dən açacaq.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, sərhədlərin açılması koronavirus epidemiyasına indiki kimi nəzarətin davam etməsindən asılı olacaq.

Baş nazir əlavə edib ki, ilk növbədə İsrail-Yunanistan və İsrail-Kipr istiqamətində uçuşların və turizmin bərpası nəzərdə tutulur.

Qeyd edək ki, bu günədək İsraildə 19 mindən çox şəxs koronavirusa yoluxub, 303 nəfər ölüb.

Ermanistan parlamenti Tsarukyanın həbsinə razılıq verib

Ermanistan parlamenti "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri Qağık Tsarukyanın həbsi barədə Baş prokurorun ikinci müraciətini təsdiqləyib.

"Unikal"ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, o, 2017-ci il parlament seçkilərində seçiciləri pulla ələ almaqda şübhəli bilinir.

Parlamentin bugünkü iclasında Q. Tsarukyanın deputat toxunulmazlığı da ləğv edilib.

Daha əvvəl qanunverici orqan Baş prokuror Artur Davtyanın Q. Tsarukyanın məsuliyyətə cəlb edilməsi haqqında birinci ərizəsini qəbul etmişdi. Lakin A. Davtyan deputatın öz nüfuzundan istifadə edərək istintaqın gedişatına təsir göstərəcəyindən ehtiyat etdiyi üçün həbsinə icazə istəyib.

Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyası 2004-cü ildə yaradılıb. Hazırda partiya parlamentdəki 132 yerdən 25-nə sahibdir.

İraqda şok olay: Deputat karantindən qaçdı

İraq parlamentinin iki üzvündə koronavirus təsbit edilib.

Virusa yoluxan iki deputatdan biri Məhasin əl-Sədu-nun karantindən qaçmasından sonra Səhiyyə Nazirliyi hərəkətə keçib.

Ölkənin Səhiyyə naziri Həsən əl-Təmimi karantindən qaçan deputatı məhkəməyə verdiklərini bildirib.

Nazir deputatı başqalarını virusa yoluxdurmaqda ittiham edib. İttihamı cavab verən qarşı tərəf isə onda virusun olmadığını deyib.

Putini təhqir edən gürcü: Kadırov ölüm fərmanını imzalayıb? - Şok

"Rusiya hakimiyyətinin gürcü jurnalist Georgi Qabuniyaya qarşı sui-qəsdə cəhd etmək istədiyini ilə bağlı hər hansı bir şübhə absurd və yalınadır".

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Çeçenistan başçısı Ramzan Kadırovun Rusiya Prezidenti Vladimir Putini təhqir edən gürcü jurnalistə qarşı sui-qəsd hazırlaması ilə bağlı iddiaları rədd edib. "Mən bu barədə heç bir açıqlama verməyəcəyəm. Bir şeyi deyim, xatırlayırsınızsa, demək olar ki, əvvəldən Rusiya hakimiyyətinə qarşı ittihamlar irəli sürülürdü. Bunlar absurd və həqiqətə uyğun deyil", - Peskov bildirib.

Əlavə edək ki, ötən il "Rustavi 2" telekanalının canlı efirində Rusiya prezidentinin əleyhinə təhqiramiz ifadələr səsləndirmişdi.

Gərginliyi azaltmaq üçün görülən son tədbirlərin ardınca Hindistan və Çin Bazar ertəsi, gecə sərhədləri boyunca ölümcül atışma aparıb. Toqquşmanın təfərrüatları hələ aydın olmasa da, 1975-ci ildən bəri bölgədə ilk ölüm halları qeydə alınıb.

Hindistan ordusu 1 zabit və 2 əsgərinin öldüyünü etiraf edib, sonrakı məlumatlara görə, 17 əsgərin yaralandığı təsdiqlənib. Hər iki tərəf Çin əsgərlərinin də öldürüldüyünü təsdiqləyir, lakin dəqiq say bilinmir (Çin ənənəvi olaraq itki barədə məlumat vermək istəmir). Döyüşlər Ladaxda, sözün həqiqi mənasında, "yüksek keçidlər diyarı"nda baş verir.

Münaqişənin mənşəyi nədir?

1950-ci illərdə ilkin dostluğa baxmayaraq, Hindistan və Çin arasındakı münasibətlər Himalay sərhədinə görə sürətlə pisləşib. Əsasən ingilis tədqiqatçılarının təyin etdiyi sərhəd xətləri, Tibet, Sikkim, Butan və Nepal kimi Himalay krallıqlarının statusu ucubandan aydın deyil və mübahisəlidir.

1962-ci ildə Çinlə qısa müharibə olub. Çin Hindistanla yaranan mübahisələrində Pakistana dəstəkləyir və Çinin "Bir kəmə-Bir yol" Təşəbbüsü, xüsusən də Çin-Pakistan İqtisadi Dəhlizi Hindistanın qorxularını artırır.

Hazırkı sərhədi rəsmi olaraq heç bir tərəf qəbul etmir, o, sadəcə olaraq

olmayıb. Lakin 1960-cı illərin sonlarında, "Mədəni İnqilab"ın yüksəkliyi dövründə həm Hindistan, həm də Sovet İttifaqı ilə qarşıdurmalar baş verib. Hindistanla Sikkim-Tibet sərhədində qısa, lakin qanlı toqquşmada yüzlərlə ölü və yaralı olub. Sovet sərhədində, Ussuri çayı boyunca döyüşdə də eyni sayda ölü vardı, ancaq gərginliklər Hindistanla müqayisədə daha yüksək dərəcədə artıb və o, ən yüksək səviyyəli diplomatiya ilə yatırılıb.

Hindistan, "hər iki tərəfin" vəziyyəti pisləşdirməyə çalışdığını açıqlayıb, ancaq Çini sərhədi pozmaqda və iki tərəf arasındakı son razılaşmalardan imtina etməkdə günahlandırır. Çinin təpki daha təhdidkardır: o, Hindistanı "hər iki tərəfin də iddia etdiyi" ərazidə - Ladaxdakı Qalvan vadisində "qəsdən fiziki hücumlar başlatmaqda" günahlandırır.

2017-ci ildə Doklam böhranı müvəffəqiyyətlə ləğv edildikdən və Çinin Uhan şəhərində Çin prezidenti Si Zinpinlə Hindistanın baş naziri Narendra Modi arasında baş tutan zirvə görüşündən sonrakı hadisələr asanlıqla nəzarətdən çıxıb, Bazar ertəsi atışmasından doğan ölümlərin ardınca intiqam hissi yarana bilər. Koronavirus Çində onsuz da siyasi qeyri-müəyyənlik yaradıb və "döyüşçü-canavar" diplomatiyasının yeni təcavüzkar formasına səbəb olub. Çinli səlahiyyətlilər üçün təvazökarlıq və təmkin getdikcə təhlükəli hala gəlir.

Gərginliyin artması Çindəki hindliləri də riskə atıb. Koronavirus böhranına görə sayları bir qədər azalsa da, ölkədə əhəmiyyətli hindu biznes və tələbə icması mövcuddur. Doklam böhranı zamanı Pekin polisi hinduların evlərini izləyib.

Gərginləşən böhran mütləq tam müharibə demək deyil. Amma sərhəd boyunca aylarla davam edən atışmalar və qəzəbli mübadilə demək olar ki, daha çox ölümlə nəticələnə bilər. Əlbəttə, əsl atəş mübadiləsi ola bilər. Amma Himalay bölgəsindəki şərtlər hərbi hərəkətləri ciddi şəkildə məhdudlaşdırır: qoşunların hündürlüğe uyğunlaşması üçün iki həftəyə qədər vaxt lazımdır, maddi-texniki təchizat və hava əlaqəsi həddindən artıq məhduddur.

Ciddi hərbi münaqişə vəziyyətində əksər təhlilçilər Çin ordusunun üstünlüyə sahib olacağına inanırlar. Amma 1979-cu ildə Vyetnamın işğalından bəri müharibə aparmayan Çindən fərqli olaraq, Hindistan Pakistanla müntəzəm döyüşlər aparır və daha təcrübəli hərbi qüvvəyə malikdir.

Münaqişənin daimi həlli varmı?

Çin 1990 və 2000-ci illərdə Rusiya və digər sovet varisi dövlətlərlə sərhəd ərazilərin kütləvi mübadiləsi yolu ilə həll edib. Lakin Himalay ərazi mübahisələri daha həssasdır və

Təbiətin dəyişdiyi sərhəd xətləri

DEHLİ VƏ PEKİN DAĞLARDA NƏYİN DAVASINI APARIR?

"Nəzarət Xətti" adlanır. 2017-ci ildə Çin mühəndislərinin Butan-Hindistan-Çin sərhədindəki mübahisəli ərazidən keçərək yeni yol salmaq cəhdi Doklam yaylasındakı Çin və Hindistan əsgərləri arasında 73 günlük döyüşə səbəb olub. Doklamdan sonra hər iki ölkə sərhəd boyu yeni hərbi infrastruktur qurub. Məsələn, Hindistan, Nəzarət Xətti ilə əlaqəsini yaxşılaşdırmaq üçün yollar və körpülər tikib, atışma vəziyyətində təcili yardımı gətirmə qabiliyyətini kəskin şəkildə yaxşılaşdırıb. Bu il may ayının əvvəlində sərhəd boyu döyüş hər iki tərəfin yerli birlikləri artırmasına səbəb olub və o vaxtdan bəri çox sayda yüngül atışmalar baş verib.

Hər iki tərəf qarşı tərəfi dəfələrlə qəsdən sərhədi keçməkdə ittiham edib. Bazar ertəsi döyüşünə qədər diplomatiya yavaş-yavaş böhranı azaldırdı. Gələn həftə hər iki ölkə xarici işlər nazirlərinin virtual görüşü planlaşdırılmışdı.

Həm Çin, həm də Hindistanın etibarsız mediası var ki, bu da münaqişələri artırır. Mətbuat fəndgirliyi eskalasiya üçün firsətlər açır. 2019-cu ildə Hindistan və Pakistan arasında baş verən hava döyüşündən sonra hər iki tərəfin mediası öz ölkəsinin qalib gəldiyini iddia edib.

Problemləri çətinləşdirən dünyanın ən uzun işarələnməmiş sərhəd xəttinin fiziki olaraq dəyişən təbiətidir; qar, yağış, qayalıqlar və ərime, xüsusən iqlim dəyişikliyi dağları bərhad hala gətirdiyi üçün xəttin haradan keçdiyini demək qeyri-mümkündür.

Keçmişdə oxşar zorakılıqlar olubmu?

1975-ci ildə Çin sərhədçiləri Hindistan patrulunun pusqusuna düşəndən bəri sərhəddə ölüm və ya atəş



Hindistan tərəfində Pekinin subqitəni mühasirəyə alması barədə artan əsəbilik var. Çin Pakistana əsas müttəfiq sayır; son illərdə Hindistandan uzaqlaşan Şri Lanka və Nepalda da onun təsiri artır və Pekin Banqladəşə böyük infrastruktur sərmayəsi yatırır. Bu arada, 1960 və 70-ci illərdə Hindistanla Çinin son iki ölümcül toqquşmalarından bəri çox şey dəyişib. Bu gün Çinin ÜDM-i Hindistanın ÜDM-indən 5 dəfə çoxdur və müdafiəyə 4 qat daha çox vəsait xərcləyir.

Son toqquşmadan sonra, məsələn, hindular, Çin mallarını boykot etmək üçün səfərbər olublar. Hindistanın "Google Play Store"-da qısa müddətə "Çin Programlarını Sil" («Remove China Apps») tətbiq edilir.

onu həll etmək çətinidir.

Bir tərəfdən, sərhədlər boyu yüksəkliklərə nəzarət gələcək münaqişələrdə hərbi üstünlük verir. Resurs problemləri, xüsusən də su çox vacibdir: 1.4 milyard insan Himalayla qidalanan çaylardan çəkilən sudan asılıdır. Şimal sərhədi boyunca genişlənən ikitərəfli qarşıdurmalardan fərqli olaraq bu münaqişədə bir çox tərəf iştirak edir: Nepal, Butan, Çin, Pakistan və əlbəttə, Hindistan. Bunun üzərinə Hindistanın sancmalarına uyğunlaşan Çinin artan gücünü və millətçiliyini əlavə edin, uzunmüddətli həll perspektivləri cılız görünür.

Ceyms Palmer, Ravi Aqrahal
"Foreign Policy", 16.06.2020



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması" istiqaməti üzrə layihə çərçivəsində hazırlanır.

Ölkə başçısı cənab İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində görülən işlər sayılmaqdadır. Prezidentin imzaladığı sərəncam ölkəmizdə əmək resurslarının səmərəli məşğulluğunun təminatına yönələn tədbirlərin miqyasının özünüməşğulluq proqramı vasitəsilə daha da genişlənməsinə imkan verir.

Özünüməşğulluq, "Məşğulluq haqqında" qanununun 1.1.15-ci maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir. 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 103 028 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilmişdir. Əhalinin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təminatını qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes-planı uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatdan alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunur. Onlar daha sonra biznesin təşkili ilə bağlı bir aylıq təlim kurslarına cəlb edirlər. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün onlar aktivlərlə təmin olunurlar. Bu aktivlər na-

tura şəklində material, avadanlıq və digər əmlakın iki il müddətinə müqavilə əsasında verilir. Aktivlər verildikdən sonra da proqram iştirakçılarının biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlər verilməsi təmin edilir. Özünü-

edək ki, Özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən dəstəklənən "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" texniki yardım layihəsinin tərkib hissəsidir. Proqramın məqsədi öz bizneslərini qurmaq istəyi və potensialı olan 500 nəfər əlilliyi olan şəxsi dəstəkləməkdir. Proqram işsizlərə biznes ideyalarını həyata keçirməkdə kömək etmək üçün sahibkarlıq və məsləhət üzrə pulsuz təlimlər təqdim etməyi, onlara avadanlıq və ya materiallar şəklində dəstək göstərməyi nəzərdə tutur. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərin keçirilməsinə başlayıb. Təlimlər "Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVID-

etdirilir. Növbəti mərhələdə isə 1804 iştirakçı təlimlərə cəlb ediləcək. Bu ilin əvvəlindən artıq 2600 nəfər proqram üzrə təlimlərə cəlb edilib. Təlimlər zamanı biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir. Biz də eləməyib tənbellik bu layihədən faydalanan əlilliyi olan şəxslərdən biri ilə söhbət edərdik. Bu bilik və bacarıqlara yiyələnənlərdən biri də Göyçay rayon sakini Ələsgər İbrahimidir. 4 nəfər ailə üzvü olan həmsöhbətimiz ikinci qrup əlildir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə BMT-nin inkişafı layihəsinə qoşulub. Ə. İbrahim deyir ki, əvvəllər işləməyə son illər işsiz olub. Odu ki, Göyçay Şəhər Məşğulluq Mərkəzinə iş üçün müraciət edib. Bir müddət sonra ona özünüməşğulluq proqramından faydalanmaq təklifi gəlib: "Mən işsiz dayanmış insan deyiləm. Əlilliyim olsa da, heç kəsə yük olmaq istəmirəm. Ona görə də, rayon


qurursan, inkişaf etdirirsən".

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də bildirib ki, BMT-nin İnkişaf Proqramı ilə birgə layihə əsasında 500 əlilliyi olan şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına şərait yaradılması işləri aparılır. Nazir həmçinin qeyd edib ki, xüsusilə əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğa və kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramında həssas kateqoriyalara (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələrin üzvləri və b.) üstünlük verilir: "Özünüməşğulluq proqramında iştirak üçün müraciətlərin sayı hazırda 40 mindən çoxdur. Bu il 11 min nəfərin proqrama cəlb olunması nəzərdə tutulub".

Onun sözlərinə görə, dövlət başçısının tapşırığı əsasında özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə artıq bu ildən

Özünüməşğulluq proqramı əlilliyi olan şəxslərin həyatında yeni səhifə açır

Ələsgər İbrahim: "Mənə yük daşımaq üçün motosiklet verdilər. 20 gündür ki, bu motosikletlə yük daşıyıram"



məşğulluq fəaliyyətinin iki il ərzində monitorinqi aparılır. Müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-planı uyğun olduqda, verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Qeyd

19) infeksiyasının profilaktikasına dair" metodiki göstərişlərə uyğun şəkildə, 10 nəfərdən ibarət qruplar halında təşkil edilir. İlkin mərhələdə koronavirus pandemiyası ilə əlaqədar təlimlərinə fasilə yaranmış 1102 nəfərin təlimləri davam

Məşğulluq Mərkəzinə iş üçün müraciət etdim. Onlar da sağ olsunlar ki, mənə özünüməşğulluq proqramı üçün təlimlərə cəlb etdilər. Artıq 20 gündür ki, mən yükdaşıma ilə məşğulam".

Ə. İbrahim deyir ki, özünüməşğulluq proqramı çərçivəsində ona yükdaşıma üçün motosiklet verilib: "Mən ailə sahibiyəm. Qazanıb evə pul gətirib ailəmi dolandırmalıyam. Ələbaxımlığı da heç sevmirəm. Ona görə də, yükdaşımaq üçün biznes plan yazdım. Bütün suallara da cavab verdim. Mənim biznes-planım uğurlu hesab edildi. Mənə yük daşımaq üçün motosiklet verdilər. 20 gündür ki, bu motosikletlə yük daşıyıram".

Həmsöhbətimiz qazancını da gizli saxlamır. Deyir ki, gündəlik qazancı yükdaşıma görə deyir: "Allah da deyir ki, "səndən hərəkət, məndən bərəkət". Şükür, qazancım olur. Gündəlik 15-20 manat qazana bilirəm. Bu işə təzə başlamışam. Düşünürəm ki, yükdaşımaq üçün mağazalarla, ət dükənləri ilə müqavilə bağlayım. Beləcə gəlirim daha çox olsun. Rayonumuzda bu proqramdan faydalanan çox adam var. Onların arasında əlilliyi olanların çoxluq təşkil etməsi doğrudan da sevindiricidir. Bu o deməkdir ki, bizim sosial müdafiəmiz dövlətin, beynəlxalq təşkilatların diqqətindədir. Bu proqramın əsas üstünlüyünü onda görürəm ki, zəhmət çəkdikcə gəlirim artır. Heç kəsin əlinə baxmırsan. Öz biznesini özün

əməkdaşlığa başlanacaq. Dünya Bankının "Azərbaycanda məşğulluğa dəstək layihəsi" üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxs özünüməşğulluq proqramına cəlb olunacaq.

Məlumat üçün bildirik ki, "Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat" altbölməsi yaradılıb. Altbölmədə özünüməşğulluq proqramı iştirakçılarının hər biri ilə bağlı ayrıca kabinetlər yaradılıb. Portal nazirliyin rəsmi saytına (sosial.gov.az) da inteqrasiya edilmişdir. Proqram iştirakçılarının dair kabinetlərdə hər bir iştirakçının proqrama cəlb edilməsindən sonrakı mərhələlər, biznes-planının reallaşdırılması üçün bağlanmış müqavilə, iştirakçıya aktivlərin təhvil verilməsinə dair akt, verilməş aktivlərin sayı və s. yerləşdirilir.

Proqram iştirakçılarının aktivlərin təqdim edilməsi zamanı onun razılığı və öz iştirakı ilə çəkilmiş, aktivlərin keyfiyyətini də əks etdirən video və fotomateriallar da məlumat bazasında təqdim edilir. İştirakçıların siyahısı üzrə onların şəxsi kabinetləri ardıcılıqla sıralanır, eyni zamanda, hər hansı konkret iştirakçının kabinetini tapmaq üçün səhifənin yuxarı hissəsində açılan qrafada adı, soyadı, atasının adı, rayonu və s. qeyd etmək kifayət edir. Bu iş şəffaflığın təmin olunması üçün atılan addımdır.



Bakının üç rayonunda amaliyyat: 6 nəfər həbs edildi

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. İyunun 15-də Bakı şəhər sakini E. Təhməzovun "VAZ-2106" markalı avtomobilinin qaçırılması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - Balaxanı qəsəbə sakinləri M.Qasimov və əvvəllər məhkum olunmuş E.Heydərov müəyyən edilərək saxlanılıblar.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-na keçən gecə Xocəsən qəsəbəsindəki mağazaların birindən 504 manat dəyərinə mobil telefon və 285 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayev tutulub.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsində araşdırma aparılıb.

Onun rayon ərazisindəki 1 gözəllik salonundan 1700 manat pul və 1 ofisdən 170 manat pul, 250 manat dəyərinə mobil telefon və qol saati oğurlaması müəyyən edilib.

Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 mənzildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Həsənov və əvvəllər məhkum olunmuş P.Mustafayev saxlanılıblar.

Azərbaycanda görünməmiş hadisə: döyüldü qarət olundu, maşın vurub...

Hacıqabul polisi 5 ay əvvəl törədilən cinayətin üstünü açib. DİN mətbuat xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, 2020-ci il yanvarın 28-də gecə saat 1 radələrində Bakı-Qazax magistralının Qarasu kəndindən keçən hissəsində Ağdam rayon sakini, 38 yaşlı Kərimov Adil Şamil oğlu ayaqyolunda döyülərək üzərində olan 10 min ABŞ dolları götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, A.Kərimov Bakı istiqamətində hərəkətdə olan taksidən düşərək ayaqyoluna gedib. Bu zaman taksidə A.Kərimovla birgə Bakıya gedən digər sərnəşin də onun ardınca ayaqyoluna gedib. Həmin sərnəşin A.Kərimovu vurub və üzərində olan 10 min dollarını götürərək taksiyə qayıdıb. Daha sonra taksi Bakı istiqamətində hərəkətinə davam edib.

Hadisədən 2 saat sonra Hacıqabul rayonunun Muğan kəndi ərazisində A.Kərimovu Qaradağ sakini, 33 yaşlı Gülləyev Orxan Vəzir oğlunun idarə etdiyi yük avtomobili vuraraq öldürüb. Mərhum A.Kərimovun qardaşı polisə onun üzərində olan pulunun oğurlanması barədə şikayət edib.

Bir müddət əvvəl Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs əvvəllər məhkum olunan Göygöl rayonunda məskunlaşan Kəlbəcər sakini, 27 yaşlı Yusibov Elməddin Abariz oğlu saxlanılıb.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

DTX-nin həbs etdiyi məmurla bağlı yeni xəbər

Rüşvətdə ittiham olunan İsmayılı rayon icra hakimiyyəti başçısının İsmayılı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun barəsində ola həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verildi vəsatətə baxılıb.

Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. Məhərrəm Əhmədovun vəsatəti təmin edilməyib.

Qeyd edək ki, aprelin 28-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə Məhərrəm Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatına görə, İsmayılı rayon icra hakimiyyəti başçısının İsmayılı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə təd-



birlər haqqında" Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimlənməsinə dair əsaslı şübhələr müəyyənənəşib.

Şəhər inzibati ərazi dairəsi üzrə

nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkarlanıb və müəyyənənəşib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimib.

Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

Fakta görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, Məhərrəm Əhmədov şübhəli şəxs qismində tutulub.

İstintaq orqanı tərəfindən Məhərrəm Əhmədovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

İstintaq davam edir(teleqraf).

Polis 4 rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

Qusar rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. Qusar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasab kənd sakini N.Məmmədovun kəndin ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 52 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bundan başqa, narkotik vasitə ilə tutulmuş X.Novruzovun ətrafında Balakən rayon polis şöbəsində araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun Mahamalar kəndindəki evindən 1 kiloqramdan ar-

tiq mariyuana aşkar edilib.

Qəbələ rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydınqışlaq kənd sakini E.Yahyayevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "BUM" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Narkotiklərlə bağlı daha bir əməliyyat paytaxtın Suraxanı rayonunda keçirilib.

Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Suraxanı



qəsəbə sakini M.Balaqədirovun evindən 87 ədəd çətənə bitkisi və 1,5 kiloqram mariyuana aşkar edilib.

Valyutadəyişmə məntəqəsinin işçisini öldürən işi məhkəmədə

Gəncə şəhərində valyutadəyişmə məntəqələrindən birində işləyən şəxsi öldürməkdə ittiham olunan Nicat Dajbanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il noyabrın 11-də gecə saat 1 radələrində Gəncə şəhər sakini 1989-cu il təvəllüdü Mirrağa Əliyevin ürək nahiyəsindən bıçaqla xəsarət alması nəticəsində müalicə müəssisəsində vəfat etməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq

əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

İlkin istintaqla hadisənin M.Əliyevin qonşusu, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdü Dajban Nicat Elçin oğlu tərəfindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Nicat Dajban şübhəli şəxs qismində tutulub. Məlum olub ki, qətl hadisəsi Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib.

Belə ki, Mirrağa Əliyevin idarə etdiyi avtomobilə Nicat Dajbanın idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında müba-

hisə yaranıb.

Mübahisə zəminində Nicat Dajban Mirrağa Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Mirrağa Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, mərhum şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib.

İstintaq orqanı tərəfindən Nicat Dajbanın barəsində Cinayət Məcəlləsinin 120.2.2.-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Azərbaycan Azərbaycan Mikro-maliyyə Assosiasiyasının (AMFA) üzvü olan kredit təşkilatları koronavirus pandemiyasının nəticələrindən zərər çəkən müştərilərinə güzəştlərə başlayıblar.

AMFA-dan verilən məlumata görə, güzəştlər Assosiasiyasının üzvü olan bank və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən təqdim edilir.

Buraya gecikdirilən kreditlərə görə cərimə faizlərinin hesablanmaması, kreditlərin restrukturizasiyası, eləcə də digər xidmətlər üzrə güzəştlər aiddir.

“İcraçı Kredit Agentliyi” BOKT

“İcraçı Kredit Agentliyi” MMC BOKT Covid -19 pandemiyası dövründə kredit öhdəliklərində gecikmələr yaranmış müştərilərə gecikmiş kredit üzrə cərimə faizlərinin hesab-

terilərə mart ayının 1-dən 30 sentyabra gədər güzəşt tətbiq edib. Həmin kreditlər üzrə cərimə faizlərinin hesablanması dayandırılıb. AMFA-dan verilən məlumata görə, indiyədək “TBC Kredit BOKT” 51 müştərinin ümumi məbləği 538 113 manat olan kreditini restrukturizasiya edib.

“Kred Agro” BOKT

“Kred Agro” BOKT Azərbaycan Mərkəzi Bankının tövsiyələrini nəzərə alınmaqla öz müştərilərinə sentyabrın 30-dak olan müddətdə bir sıra güzəştlərə başlayıb. AMFA-nın məlumatına əsasən, “Kred Agro” növbəti güzəştləri təqdim edir: 1) 01/03/2020 ci il tarixə qənaətbəxş olan (30 gündən çox gecikməsi olmayan kreditlər üzrə) kreditlər üzrə gecimə ilə edilən ödənişlər zamanı heç bir cərimə tətbiq edilmir; 2) cərimlər silinməklə, 1-3 ay müddətinə əsas borc üzrə güzəştin tətbiq edilməsi ilə restrukturizasiya; 3) cərimlər silinməklə, kreditin əsas borc üzrə

KOS müştərilərini diqqətdə saxlayıb. “Bu aylar ərzində kreditləşmə dayandırılmayıb, 400-dən çox sahibkara 4 mln manata yaxın kreditlər verilib”-deyə bankdan bildirilir.

Həmçinin, 1 mart tarixindən indiyədək hesablanmış və ödənilmiş bütün cərimələr silinib, müştərilərə güzəşt müddətləri verilib. Kreditlərin restrukturizasiyası müştərilərin istəklərinə uyğun olaraq hazırda da davam etdirilir. Hazırda kreditləşmə sahibkarlığın bütün sahələrini əhatə edir.

“Bank of Baku” ASC

Covid-19 pandemiyası dövründə, yəni mart-aprel-may aylarında “Bank of Baku” ASC bütün mikro və KOS müştərilərini diqqətdə saxlayıb. “Bu aylar ərzində kreditləşmə dayandırılmayıb, 400-dən çox sahibkara 4 mln manata yaxın kreditlər verilib”-deyə bankdan bildirilir.

Həmçinin, 1 mart tarixindən indiyədək hesablanmış və ödənilmiş bü-

Dezinfeksiya tunellərinin istehsalı başladı

Azərbaycanda “PG-DEZOX” dezinfeksiyaedici tunelinin istehsalına başlanılıb. “PACIFIC” şirkətlər qrupu koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “PG-DEZOX” dezinfeksiyaedici tunelinin istehsalına start verib.

“PACIFIC GROUP” nəzdində olan “Metal Grid” şirkəti plazma, lazer-kəsim, əymə-bükmə, qaynaq və rənglənmə avadanlıqlarında dezinfeksiyaedici tunellərin istehsalını aparır.

“PACIFIC GROUP”-un İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi Günel Fərəcova APA -ya açıqlamasında bildirib ki, dezinfeksiyaedici tunel dünyada geniş yayılmış, daim mutasiya edərək dəyişən virus, bakteriya kimi mikroorqanizmlərin azalmasına kömək edir: “Aparatın üzərində yerləşən həssas qəbuledicilər sayəsində tuneldən keçən olanda hərəkət sensoru vasitəsilə sistem avtomatik işə düşür, nəticədə dezinfeksiyaedici məhlul püskürdücü nozullara ötürülür. Bununla da yüksək təzyiqli nəticəsində maye buxar halına keçməklə insanların üzərini islatmadan onları dezinfeksiya edir. Dezinfeksiyaedici tunel insan sağlamlığı üçün heç bir ziyanı olmayan, müxtəlif bakteriyaların məhv edən, tərkibində heç bir kimyəvi qatqısı olmayan mayedən istifadə edilməklə dezinfeksiya prosesinin aparılması nəzərdə tutulur”.

G. Fərəcova bildirib ki, dezinfeksiyaedici tunel sifarişçilərin tələb və istəklərinə uyğun olaraq müxtəlif ölçülərdə istehsal oluna bilər: “O cümlədən maye deposu yeni, çənin ölçüsü də sifarişçilərin istəklərinə

uyğun olaraq müxtəlif ölçülərdə - 20 litrdən, 250 litrə qədər quraşdırıla bilər. “PC-DEZOX” dezinfeksiyaedici tunelinin bir sıra üstün cəhətləri var. Quraşdırılması və istifadəsi çox asandır. Quraşdırıldıqdan sonra asanlıqla yerini dəyişmək mümkündür. Dezinfeksiyaedici tunel giriş istiqamətində 8 ədəd sağa, 8 ədəd sola olmaqla 16 ədəd püskürdücü nozulla təchiz olunub. Bu nozullar da insanların 1-2 saniyə ərzində dezinfeksiya olunmasını təmin edir. Yüksək təzyiqli dumanlama üsulu, hərəkət sensoru və bu kimi mühüm üstün cəhətlərə malikdir. Ümumiyyətlə, sifarişçilərin istək və tələblərinə uyğun olaraq dezinfeksiyaedici tunellərin bir sıra modelləri təklif oluna bilər. Tunellər ən sadə və ən üst modeldə hazırlanıb. Bu modellər bir-birindən püskürdücü nozulların sayına, sensor monitor, temperatur ölçən xüsusiyyətinə, maye deposunun ölçüsünə, çanta üçün əlavə dezinfeksiyaedici keçidin olmasına görə fərqlənir”.

Şirkətin əməkdaşı qeyd edib ki, tuneldən yalnız pandemiya dövründə deyil, gələcəkdə yarana biləcək başqa yoluxucu xəstəliklərin qarşısının alınmasında, digər virus və bakteriyalardan qorunmaqda da istifadə oluna bilər: ““PC-DEZOX” dezinfeksiyaedici tunelinin üstün cəhətlərindən biri onun yüksək təzyiqli dağılmasını təmin edən sistemə malik olmasıdır. Dezinfeksiya prosesinin ən yüksək səviyyədə həyata keçirilməsi üçün molekullar maksimum əraziyə yayılmalıdır. “PC-DEZOX” dezinfeksiyaedici tuneli də bunu təmin edir”.

Cihazdan dövlət və özəl müəssisələrin girişlərində, həmçinin metro stansiyaları, tibb məntəqələri, hərbi hissələr, həbsxanalar, sərhəd və gömrük keçid məntəqələri, uşağ bağçaları, avtovağzallar, hava limanları, konsert sahələri, hotellər, insanların sıx olduğu müxtəlif küçələrdə belə istifadə etmək mümkündür.

Günel Fərəcova deyib ki, dezinfeksiyaedici tunelin modellərindən biri də “çantalı modeldir”: “Bu modeldə çantanın dezinfeksiya edilməsi üçün əlavə keçid quraşdırılıb. O cümlədən bir metr yarım məsafədən insanların istiliyini ölçmək üçün cihaz yerləşdirilib”.

“PG-DEZOX”ın əsas üstünlüklərindən biri yüksək təzyiqli dağılmasını təmin edən sistemə malik olmasıdır. Çünki dezinfeksiya prosesinin ən yüksək səviyyədə aparılması və dezinfeksiyaedici vasitənin bütün nöqtələrə çatması üçün molekullar maksimum əraziyə yayılmalıdır. Sprey burunlarından yüksək təzyiqli çıxan maye ətraf mühitə aşağı və normal təzyiqli sistemdən daha kiçik molekullarda verilir. Molekulların ətraf mühitə minimuma endirilmiş səviyyədə yayılması səthlə daha çox əlaqə qurmağa imkan verir, eyni zamanda dezinfeksiyaedici molekullar səthə maksimum giriş təmin edir.

Şirkətdən o da bildirilib ki, dezinfeksiya tunelinin istehsalında istifadə olunan materialların və detalların keyfiyyətinə tam zəmanət verilir.

Qeyd edək ki, dezinfeksiya tunellərindən müxtəlif ölkələrdə istifadə olunur. Son olaraq Rusiya Prezidenti Vladimir Putinin “Novo-Oqarevo”dakı iqamətgahında koronavirusdan qorunmaq məqsədilə dezinfeksiya tuneli quraşdırılıb.

Azərbaycanda banklar və BOKT-lar kredit güzəştlərinə başlayıblar



lanmasını dayandırır. “Müştərilərin müraciətlərindən asılı olaraq kredit müqaviləsi üzrə ödənişlərə güzəşt müddətləri tətbiq olunmaqla, müqavilənin müddət uzadılaraq yenidən restrukturizasiya olunmuşdur”-deyə BOKT-dan bildirilir.

Eləcə də, Azərbaycan Mərkəzi Bankının (AMB) tapşırıqlarına uyğun olaraq kredit öhdəliklərinin gecikdirilməsi halında 01 mart 2020-ci il tarixindən 30 sentyabr 2020-ci il tarixinədək olan dövr üzrə əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələr hesablanmır, 01 mart 2020-ci tarixinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatlar 30 sentyabr 2020-ci il tarixinədək Kredit Bürosuna xüsusi qeydlə təqdim edilir. “Qarşıdan gələn müddətdə də müştərilərin müraciəti əsasında mümkün olacaq güzəştlərin edilməsi nəzərdə tutulur”-deyə BOKT-un açıqlamasında bildirilir.

“TBC Kredit” BOKT

“TBC Kredit BOKT” MMC pandemiya zərər çəkmiş bütün müş-

məbləğindən asılı olaraq aylıq ödənişin aşağı salınması məqsədilə müddətin uzadılması ilə restrukturizasiya. Bu zaman məbləği 500 manatadək olan kreditlərin müddəti 3 aya kimi, 500-3000 manat kreditlərin müddəti 6 aya kimi, məbləği 3 000 manatdan artıq olan kreditlərin müddəti 12 aya kimi uzadıla bilər.

“Viator Mikrokredit” BOKT

Pandemiya dövrünün başlamasından etibarən “Viator Mikrokredit” BOKT ödənişləri gecikdirən müştərilərə cərimənin hesablanmasını dayandırır. Eyni zamanda BOKT əməliyyatlar üzrə işçilərin əmək haqqına gecikmələrin təsir əmsalının tətbiqini dayandırır. İyun ayından etibarən isə “Viator Mikrokredit” BOKT biznesində problemlər yaranan müştərilərin kreditlərini restrukturizasiya etmək üçün onları təşkilata dəvət edəcək. Kənd təsərrüfatı ilə məşğul olanlara isə güzəşt dövrü təklif olunacaq.

“Bank of Baku” ASC

Covid-19 pandemiyası dövründə, yəni mart-aprel-may aylarında “Bank of Baku” ASC bütün mikro və

tün cərimələr silinib, müştərilərə güzəşt müddətləri verilib. Kreditlərin restrukturizasiyası müştərilərin istəklərinə uyğun olaraq hazırda da davam etdirilir. Hazırda kreditləşmə sahibkarlığın bütün sahələrini əhatə edir.

“İdeal Kredit” BOKT

BOKT “İdeal Kredit” MMC 1 mart 2020-ci il tarixdən etibarən öz müştərilərinə dəstək olmaq məqsədilə bir çox güzəştlər tətbiq etməkdədir. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin

23.04.2020-ci il tarixli, 16 sayılı qərarı ilə əlaqədar olaraq 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci il tarixinədək Azərbaycan Kredit Bürosuna xüsusi qeydlə təqdim olunması tətbiq edilib. Həmçinin 1 mart 2020-ci il tarixdən etibarən Pandemiyanın iqtisadi fəallığa təsirlərini nəzərə alaraq kredit borcunu gecikdirən borcalanların cərimə borcları silinib və bağışlanıb. Bundan əlavə, gəlirlərinin azalması səbəbindən aylıq kredit ödənişlərini ödəməkdə çətinlik çəkən borcalanlarla danışıqlar aparılaraq onlardan 30 nəfərdən çoxunun kredit borclarının (ümumi məbləğ 200 min manatdan artıq məbləğdə) restrukturizasiya edilməsinə razılıq verilib. Eyni zamanda 10-larla borcalanlara aylıq ödənişlərini həyata keçirmələri üçün əlavə möhlət günləri verilib. “Qeyd edilən dəstək və güzəşt prosesləri yekunlaşmayıb, hazırda da həyata keçirilməkdədir”-deyə BOKT-dan bildirilir.

BOKT “Finoko” ASC

Azərbaycan Mikro-maliyyə Assosiasiyasının (AMFA) üzvü olan aparıcı mikromaliyyə təşkilatlarından biri, BOKT “Finoko” ASC də pandemiya ilə əlaqədar olaraq müştərilərinə güzəştlərin tətbiqinə başlayıb. AMFA bildirir ki, BOKT indiyədək 90 istehlak və 34 daşınmaz əmlak kreditinin restrukturizasiyasını həyata keçirib. Restrukturizasiya edilən istehlak kreditlərinin məbləği 196,8 min manat, daşınmaz əmlak kreditləri isə 905,3 min manat təşkil edir.



“Bir gündə 2600-2700 çağırışa gedirik” - Baş həkimin müavini əhaliyə çağırış etdi

Son günlər ölkəmizdə COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə edilir. Hər gün koronavirusa yoluxanların sayının 300 nəfərdən artıq olması mütəxəssisləri həyəcan təbili çalmağa vadar edib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyir ki, həftə sonları hərəkət məhdudiyyətlərinin tətbiq edilməsi ilə əlaqədar təcili tibbi yardım gücləndirilmiş iş rejimində çalışır: “Əvvəlki günlərlə müqayisədə təcili tibbi yardıma edilən müraciətlərin sayı artıb. Əvvəlki günlərdə biz gün ərzində 1 600-dək çağırış icra edirdik, sonuncu günün statistikasına nəzər saldıqda görürük ki, çağırışların sayı artıq 2 600, 2 700-ə çatıb. Bu çağırışların əksəriyyəti hərərətə müşahidə edilir. Bununla yanaşı, qəza və ya hər hansı xroniki xəstəliyi olan şəxslərdə çağırışlarını gün ərzində qəbul edirik”.

Həkim deyir ki, əvvəlki dövrlərdə vətəndaşlar əgər hərərətə bağlı təcili tibbi yardıma müraciət edilmədən, evdə müxtəlif dərman vasitələrindən istifadə edilməklə müalicə olunurdularsa, son günlər hərərət qalxması onlarda təşviş yaradır. Bu səbəbdən həmin an təcili tibbi yardıma zəng edirlər. Bu da çağırışların artması və həkim briqadalarının ünvanlara gec getməsinə səbəb olur: “Çağırışlarda yubanmalar əsasən həftə sonları müşahidə edilir. Bu da təcili tibbi yardımın yükünün artması ilə nəticələnir. Bununla yanaşı, həftə sonları əhalinin hərəkət məhdudiyyəti var. Əgər adi günlərdə onlar yerli xəstəxanalara və ya poliklinikalara müraciət edirdisə, hazırda həftə sonları onların bu imkanı məhduddur. Buna görə təcili tibbi yardıma müraciət etməli olurlar. Əhaliyə müraciət edərdim ki, adi çağırışlarla təcili tibbi yardıma müraciət etməsələr o zaman biz də təcili çağırışlara vaxtında çata bilərdik”.

Həkimin sözlərinə görə, həftənin adi günlərində təcili tibbi yardım xətdə 139 briqadanın fəaliyyətini təmin edirdisə, şənbə və bazar günlərində çağırışların artmasını nəzərə alaraq xəttə 170 briqada çıxarılır.

“Unikal” xəbər verir ki, APA TV çəkiliş apararkən növbəti həkim briqadası çağırışa tələsirdi. Budur, yüksək hərərətli olan vətəndaşdan koronavirusa qarşı analiz nümunələri götürən həkim briqadası qapıda görünür.

Həkim Ramiz Cəfərov deyir ki, artıq bir neçə gündür burda yaşayan vətəndaşda yüksək hərərət, dad, iybilmə qismən itib: “Həmin şəxsədən test nümunələri götürülüb. Hələ ki, vətəndaşda ağırlaşma halları, nəfəs darlığı müşahidə edilməyib. Əgər nəticə pozitiv çıxarsa, o zaman həmin şəxsin ümumi vəziyyətindən asılı olaraq ya evdə, ya da xəstəxana şəraitində müalicə olunacaq”.

Qeyd edək ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Bakı şəhəri üzrə 21 tibbi bölməsi var ki, hər bir bölmə xüsusi geyim, tibbi avadanlıqlar və testlərə təmin edilib.

Baş həkimin müavini Nuridə Fərzəliyevanın sözlərinə görə, onları ən çox narahat edən isə zamanında çağırış məkanına çata bilməmələridir: “Bir həkim kimi əhaliyə müraciət edirəm ki, sürücülə yollar da təcili tibbi yardım avtomobillərinə yol versinlər. İlk növbədə düşünsünlər ki, hər bir çağırışa gedən həkim o insanların yaxınlarının da ünvanına gedə bilər. Təcili yardım ünvanına nə qədər tez çatsa, o zaman həmin insanın həyatını xilas etmək daha rahat olar”.

Yaşadığımız mürəkkəb dövrdə Azərbaycan səhiyyəsi və həkimlərimiz böyük fədakarlıqla COVID-19 pandemiyası ilə mübarizə aparırlar. Bu savaşda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (TCK) kollektivi öndədir. Klinikanın direktoru, professor Surxay Hədiyev artıq bu ilin martın sonundan etibarən ATU TCK-da koronaviruslu xəstələrin qəbuluna hazırlıq işlərinə başlanılıb.

-Surxay müəllim, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası koronaviruslu xəstələri qəbul edən ilk xəstəxanalardan oldu. Klinikada pandemiya ilə mübarizə, xəstələrin müalicəsi sahəsində görülən işlər haqqında nə deyə bilərsiniz?

-Aprelin 1-dən etibarən COVID-19 infeksiyası təsdiqlənən xəstələrin qəbuluna başlamışıq. İndiyədək 600-dən artıq koronaviruslu xəstə ATU Tədris Cərrahiyyə Klinikasında

mərkəzi olmaq, bununla yanaşı yüksək səviyyədə elm-tədris proqramları həyata keçirmək, tibbi kadrların hazırlanması səviyyəsini yüksəltmək idi. Hər gün, hər an bu məqsədlərimiz uğrunda çalışırıq. Bu yaxınlarda cənab prezident İlham Əliyev də

Səhiyyə Nazirliyinin işini də dəyərləndirmək lazımdır.

Ölkəmizdə daim səhiyyənin səmərəsinin yüklənməsi və intensivləşdirilməsi üçün baza yaradıldığından, pandemiya dövründə Azərbaycanda xəstələrin qəbulu ilə bağlı ciddi



“Klinikanın 400-dən çox əməkdaşı COVID-19-la mübarizəyə qoşulub” - Direktor



müalicə alıb.

Bu gün ATU TCK-nın 400-ə yaxın əməkdaşı COVID-19 pandemiyası ilə mübarizəyə qoşulub. Onlar xəstələrin sağlamlığı uğrunda fədakarcasına işləyirlər, yorulmaq bilmədən xəstələrin müalicəsində iştirak edirlər.

Qeyd edim ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası açılışı 2013-cü ildə möhtərəm prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Bu, ölkə başçısı tərəfindən ATU-ya hədiyyə edilmiş dörd klinikadan biridir. İlk olaraq 2002-ci ildə ATU-nun Stomatoloji Klinikası, sonradan 2007-də Onkoloji Klinika, 2010-cu ildə Tədris Terapevtik Klinika və nəhayət 2013-cü ildə Tədris Cərrahiyyə Klinikası istifadəyə verildi. 14 mərtəbədən ibarət müasir standartlara cavab verən möhtəşəm bir tibb ocağı xəstələrin və müəllim-tələbə heyətinin istifadəsinə verildi. Bu, nəinki regionda, MDB ölkələrində ilk belə universitet klinikası idi.

ATU TCK-nın yaradılmasında əsas məqsəd xalqımıza ən yüksək səviyyəli tibbi xidmət göstərmək, hər kəsin ən son etibar edə biləcəyi referans diaqnostika, müalicə və cərrahi

pandemiya ilə mübarizədə ATU Tədris Cərrahiyyə Klinikasının adını xüsusi qeyd etdi. Bu, işimizə verilən böyük qiymət oldu.

-Ümumiyyətlə, Azərbaycan səhiyyəsi pandemiya ilə mübarizəyə nə dərəcədə hazır idi? Dövlət tərəfindən bu bəla ilə mübarizədə görülən işləri necə qiymətləndirmək olar?

-İndi yaxın keçmişə nəzər saldıqda, əminliklə deyə bilərik ki, ölkəmizin səhiyyəsi özünü yaxşı tərəfdən göstərə bildi. Biz qabaqcıl ölkələrin timsalında da səhiyyənin nə qədər çətinlik yaşadığını gördük. Ölkələrin çoxunda böyük çətinlik olduğu halda, bizdə belə hal olmadı.

Çünki səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləndirilməsi tək indiki dövrdə yox, daim diqqət mərkəzindədir. Son illər Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Son illər ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Bu işdə

di problem yaşanmadı. COVID-19-la mübarizə üçün yüksək səviyyəli təchizatı olan xəstəxanalar işə salındı. Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sərəncamlar verildi. Dövlət insanların sağlamlığının müdafiəsi sahəsində öz boynuna düşən öhdəliyi layiqincə yerinə yetirir.

-Lakin görülən tədbirlərə baxmayaraq, koronavirusa yoluxanların, həmçinin dünyasını dəyişənlərin də sayı artmaqdadır. Bunun səbəbi əsasən nə ilə bağlıdır?

-Bəli, vəziyyət çox çətinidir. İnfeksiya yoluxanların sayı artır. Ölkəmizdə kifayət qədər xəstəxana, çarpayı sayı var və xəstələrin müalicəsi üçün zəruri olan bütün addımlar atılır, lazımi dərmanlar ölkəyə gətirilir.

Fikrimcə, son günlər koronavirusa yoluxanların sayında artım dinamikası insanların sağlamlığına laqeyd, etinasız yanaşması ilə bağlıdır. Hətta dövlət başçısı səviyyəsində dəfələrlə əhaliyə müraciət olunsada da, insanlar özlərini qorumurlar. Bbu da son nəticədə problemlər yaradır. Hazırda insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və dövlətimizin başçısı bu məsələləri daim diqqət mərkəzində saxlayır.

-Sonda bu günkü tarix - 17 İyun - Tibb işçiləri günü münasibətilə ürək sözlərinizi eşitmək istərdik.

-İndiki çətin və mürəkkəb zamanda qeyd etdiyimiz bu gündə hər bir tibb işçisini təbrik edirəm. Bizim elə həkimlərimiz, tibb bacılarımız və işçilərimiz var ki, uzun müddətdir öz doğmalarından ayrı qalıblar. Ağır durumda, xüsusi geyimlərdə gecəgündüz xəstələrin yanında dirlər. Bu şərəfli peşə sahiblərini təbrik edirəm, onlara ən əsas cansağlığı arzulayıram. Ümid edərəm ki, dövlətimizi səyi, tibb işçilərinin fədakarlığı və əhalinin məsuliyyətli davranışı sayəsində bu bəlaya qısa zamanda qalib gələ biləcəyik.

Xaricdə çalışan dənizçilərimizin nəzarinə! - Müddət uzadıldı

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun verdiyi məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi xaricdə çalışan Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və sertifikatlarının etibarlılıq müddətini 1 oktyabr 2020-ci il tarixədək artıracaq.

Unikal.org xəbər verir ki, dənizçilərin etibarlılıq müddəti bitmiş - "Dənizçinin Şəxsiyyət Sənədi", sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 1 iyul 2020 - ci il tarixədək artırılmışdı.

Artıq Agentlik yeni koronavirus 2019 (COVID-19) pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsi üzrə fəsadların qarşısının alınmasına dair planlar barədə Beynəlxalq Dəniz Təşkilatına, Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, Dövlət Liman Nəzarəti və Bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildiriş göndərilib.



Azərbaycan dənizçilərinə verilən şəxsiyyət sənədi və "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.

Dövlət Dəniz Agentliyi hazırda beynəlxalq səfərlər həyata

keçirən, Azərbaycanın və xarici bayraq altında üzən gəmilərdə Azərbaycan dənizçilərinin çalışdığını nəzərə alıb, dənizçilərin etibarlılıq müddəti bitmiş - "Dənizçinin Şəxsiyyət Sənədi", sertifikatların (diplomların) etibarlılıq müddətini aşağıdakı tələblərə riayət olunmaqla 1 oktyabr 2020 - ci il tarixə qədər uzadaçaq.

Qeyd edək ki, gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir:

- Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub,

- Mövcud şərtlərə əsasən liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş,

- Əmək müqaviləsinin surəti.

SORĞU-SUAL

Bibim oğlu Sərməst Salahovun əziz xatirəsinə həsr olunur.

Bəşəriyyət bizə hər şeyi bəxş edib. O bizi yaşayıb yaratmağı necə öyrədibse, biz də eyni şeyləri ondan əgiz edib yola davam edirik. Hamımız ehlə bir ömür yaşamağı arzu edirik və səy edirik ki, sonra rəhmət qazana bilək Qəlbimizə, özümüzə xoş gələn rahatlığımızı tapandan sonra geriye baxa-baxa köçürük bizi yaradanın hüzuruna.

Bir necə il İmişlinin Sərxanlı kəndində idman müəllimi işlədikdən sonra sonra Sərməst müəllim doğulub boya-başa çatdığı Cəbrayıl rayonunda işləməyə qərar verdi.

Onu Mehdi kənd tam orta məktəbinə idman müəllimi təyin etdilər. Növbəti gün iş yeri və məktəb müəllim kollektivi ilə tanış olmaq üçün məktəbə getməyə qərar verdi

- Mən məktəbə gələndə isti avqust ayının sonları olmasına baxmayaraq müəllimləri çoxusu məktəbdə idi, -deyə Sərməst müəllim məktəb haqqında hekayəsini başladı

Müəllimlərlə ilk tanışlıq zamanı kimse:

-Əzələrinə baxın ehlə bil poladdan yonulud, -deyə kimse söz atdı. Digər birisi isə:

-Əsl idman müəlliminə bənzəyir. Amma görək Aşır müəllimin sorğu-sualından çıxı biləcəkmiz? -deyə köks ötürdü

Çay içərkən öyrəndim ki, Aşır müəllim burada çox hörmətli müəllimdir və o, məktəbə gələn yeni simaları öz zərəfat üslubunda imtahan edir ki, sabah dəcə uşaqların sorğu sualında çəşib qalması. Bir növü məntiqi imtahan verirsən ehlə bil

Axşam bunları unudaraq bərk yuxu yatan Sərməst müəllim səhər yaşadığı yerdən pay-piyada yeni iş yerinə yollandı. Yol boyu Aşır müəllim və onun verəcəyi sorğu suala necə cavab verəcəyini düşünə-düşünə məktəbə gəlib çatdı

Hamı Aşır müəllimin yeni gələn Sərməst müəllimin, necə deyirlər, duetini səbrsizliklə gözləyirdi. O, müəllimlərlə görüşdükdən sonra mənə tərəf bir-iki addım atmışdı ki, gözüm məktəb həyətinə qış tedarükü üçün yığılmış bir haça ağaca sataşdı. Cəld onu yerdən götürərək Aşır müəllimin sağ qolunu qaldıraraq onun qol-tuğuna qoydum, deyə o, söhbətini şirinliklə davam etdirdi

Aşır müəllim onun bu məntiqi addımını təqdir edərək:

-Sən imtahandan əla çıxdın, -deyə o, ürəkden güldü

Mən izahat verməyə məcbur oldum:

-Siz deyirdiniz aşır, mən də belə etdim aşmasın

Mənim məntiqi cavabım hamını yenidən qəh-qəhə ilə gülməyə sövq etdi

Aşır müəllimin mənim imtahandan şərəflə çıxmağım münasibəti ilə verdiyi çay qonaqlığı hamının ürəyincə oldu

Əbülfət Alishov

Lənkəranda sahibkarlığın inkişafına güclü dəstək verilir

Ölkədə sahibkarlığın inkişafı ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrə Lənkəranda da səylə əməl olunur, investorlara əlverişli şərait yaradılaraq layihələrinin icrasına dəstək verilir.

"Unikal" xəbər verir ki, göstərilən qayğıdan ruhlanan sahibkarlar rayonun iqtisadi sferasına həvəslə investisiya qoyur, iri investisiya tutumlu layihələr həyata keçirir, yeni iş yerləri açır. Belə layihələrdən biri də cənub bölgəsində analoqu olmayan qənnadı fabrikinin tikintisidir. Yerli sahibkar İlham Nureliyevin rəhbərlik etdiyi "MUR-ASC" tərəfindən Lənkəran şə-



hərində general Fikrət Məmmədov küçəsində tikilən fabrikin ən müasir texnologiya ilə qənnadı məhsulları istehsal edəcək. Layihə dəyəri 4 milyon manat təşkil edən fabrikin üçün 0,5 hektar

ərazidə ümumi tikinti sahəsi 5000 kv/m olan 4 mərtəbəli bina tikilib. Binanın birinci mərtəbəsi və zirzəmi anbar və saxlama kameraları üçün nəzərdə tutulacaqdır. İkinci və üçüncü mərtəbələr istehsalat sahəsi və 500 kv/m sahəni əhatə edən dördüncü mərtəbədə inzibati otaqlar yerləşəcəkdir. Braziliya, Türkiyə və Rusiya istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunacaq fabrikin illik istehsal gücü 1500-1800 ton olacaqdır. Fabrikdə 120 nəfər qənnadı ustası və texniki işçi yüksək maaşlı daimi işlə təmin olunacaqdır. Artıq fabrikin qarşısındakı ərazi də abadlaşdırılır, yaşıllaşdırma işləri görülür.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olunmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2020-ci il 1-ci nömrəsini nəşr edib.

DİM-dən "Unikal"a bildirilib ki, "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparən təhsil müəssisələri haqqında məlumatlar, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət

imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmaları, əyani vəsaitlərdən reproduksiya, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" böl-



məsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: <http://eservices.dim.gov.az/ejurnal>).



Ağcabədi "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı

16 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Ağcabədi regional "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.

Agentlikdən verilən məlumata görə, Ağcabədi regional "ASAN xidmət" mərkəzi Ağcabədi, Beyləqan, Zərdab, Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Xocalı və Xocavənd rayonlarda qeydiyyatda olan 814 900-dən çox vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək:

"Cari ilin 3 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədidə "ASAN Həyat" kompleksinin açılışında iştirak edib.

Hazırda 19 "ASAN xidmət" mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 14-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz və Ağcabədidədir.

"ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 "Çağrı" mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar".

Azərbaycan kinosunda maraqlı obrazlar yaratmış məşhur aktyor Tofiq Mirzəyev bu gün - iyunun 16-da növbəti ad gününü qeyd edir.

Modern.az-ın məlumatına görə, uzun illərdir İsraildə yaşayan və yalnız yay aylarında Bakıya qonaq gələn həmyerlimiz Tofiq Mirzəyevin bu gün 88 yaşı tamam olur.

Qeyd edək ki, Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. O, "Qaya" vokal qrupunun yaradıcılarından biri və solisti olan Teymur Mirzəyevin qardaşıdır.

Tofiq Mirzəyev "Uşaqlığın son gecəsi", "Ən vacib müsahibə", "İstintaq", "Nəsimi", "Üzeyir ömrü", "Təhmine" və s. filmlərdə maraqlı obrazlar yaradıb.

Tofiq Mirzəyevin iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematografiyasının qızıl fonduna daxildir. Onlar arasında "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhmine", "O qızı tapın", "İstintaq" və başqa filmləri göstərmək olar.

O, sənətə öncə musiqiçi kimi gəlib, sonra rejissor kimi çalışıb və ardınca filmlərə çəkilib.

T.Mirzəyev Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirib. Lakin qəfil xəstəlik onun musiqi karyerasına son qoyub. Belə ki, Tofiq Mirzəyev 1960-cı ildə ağır xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər.

Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. Kursları bitirdikdən sonra rejissor peşəsinə yiyələnir.

Sənətçi ilə yaxından dostluq edən, eyni zamanda qohum olan Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın bildirdiyinə görə, Tofiq Mirzəyevdə musiqiçi qabiliyyəti lap erkən yaşlarından üzə çıxıb. Amma müharibə illərində anası, qardaşı və bacısı ilə cəbhəyə yollanan atasının yurdu Gədəbəyde yaşamağı olduğundan o, klarnet ifaçılığı üzrə musiqi təhsilini yalnız 12-13 yaşlarından almağa başlayıb. Əvvəlcə Bakıda, sonra Moskvada Böyük Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət simfonik orkestrinə dəvət edib və Tofiq maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayıb. Onun rus və Avropa bəstəkarlarının klassik musiqilərinə, Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, Niyazinin özünün əsərlərinə dərinləndirən bələd olması da məhz buradan qaynaqlanıb. Amma Tofiq Mirzəyev lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da

maraqlanıb.

"Özü də yalnız maraqlanmaqla kifayətlənməyib, Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov, Vaqif Mustafazadə, Tofiq Şabanov kimi adlı-sanlı Azərbaycan cazmenləri ilə birlikdə caz mu-

siya olunur və cazsevərlərin dost kampaniyasına bir çəkist salınır. Və o adamın kimliyi Tofiqə yalnız otuz ildən sonra məlum olur. 80-ci illərdə Moskvada Tofiqlə artıq DTK polkovniki rütbəsində görüşən həmin adam eti-

klarnetlə vidalaşmalı oldu".

Tofiq Mirzəyev daha sonra musiqidən ayrıldıqdan sonra musiqili filmlər rejissoru olmaq üçün Moskva gedib. O, Bakıya döndükdən sonra televiziya işləməyə başlayıb, portret filmlər çəkib, bəstəkar Fikrət Əmirov, rejissor Nazim Rzayev, müğənnilər Rəşid Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar haqqında verilişlər hazırlayıb.

Anarın Tofiq Mirzəyev haqqında danışdıqları:

"Kinematograf da hollivud bənzirli bu yaraşlıq kişidən yan keçə bilməzdi. Amma bununla belə, doğrusu, ona bir qədər gec diqqət etdilər. Tofiqi ilk dəfə kinoya Maqsum İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Uşaqlığın son gecəsi" filmiylə Arif Babayev gətirdi. Tofiq danışdı ki, kinostudiyanın Bədii Şurasının filmə baxışından sonra o, həyə-

rakçısı, akademik Həsən Əliyevin obrazını canlandıraraq Bakıda Arif Babayevlə yanaşı, Həsən Seyidbəyli, Rasim Ocağov, Tofiq İsmayılov da ona öz filmlərində rol veriblər. Üzeyir Hacıbəyovdan bəhs edən filmdə mən də onu çəkmişəm. Aparıcı rolunda.

Belə görürəm, Tofiqlə mənim dost, kino sahəsində həmkar olmaqdan əlavə, həm də qohum olmağımı deməyin vaxtı çatdı. Tofiq mənim həyat yoldaşım Zemfiranın böyük bacısı Elmira Səferovanın əridir.

Tez-tez bizdə, ya Tofiqlə Elmiranın evində, Səferovların Mərdəkandakı bağında görüşüb uzun illər can bir qəlbə yaşamış, dələlərlə birlikdə Azərbaycanın rayonlarına, Şəkiyə, Şuşaya, Gəncəyə səfər etmişik. Qışda Göygölün qarlı sahilində kabab bişirmək üçün nə qədər eləsək də, ocaq qalaya



Aktyor Tofiq Mirzəyevi Azərbaycandan İsrailə nə apardı - Tanımadığımız məşhur

siqiləri ifa edib".

Anarın bildirdiyinə görə, özünün olduqca maraqlı xatirələrində Tofiq Mirzəyev təmsil olunduğu nəslin caza olan həvəsi barədə belə yazır:

"Məhz 50-ci illərdə bizlər, müharibədən sonrakı dövrün uşaqları "Günəşli vadinin serenadası", "Dinki-Cazdan olan Corc"un ovsununa düşdük, ispan, italyan, fransız mahnılarının sədaları Bakı küçələrini bürüdü. Elə o vaxtlarda da ilk dəfə radio məlumatlarına qulaq asmağa başladım. Var-gücləriylə o səsi batırırdılar, amma bu hay-küyün və cırıltının içində belə bizim cavan qulaqlarımız "Amerikanın səsi"nin Tanjer vasitəsiylə bütün dünyaya yayımladığı bir saatlıq proqramını tuta bilirdi. Yeri gəlmişkən, mənə, böyük caz ifaçısı Pərviz Rüstəmbəyov Bakıda müharibə illərində öz qəbul edicisini təhvil verməyən yeganə insan idi. Onun evində inqilabdan əvvəlki nəhəng palid şkaflar var idi. O, qəbuledicini gizlədib burra lampa quraşdırıb keçirmişdi və gecələr caza qulaq asırdı... Bizlər, cazla maraqlananlar kifayət qədər risk edirdik. Çünki caz qadağalar altında idi. "Bu gün caz ifa etsən, sabah da vətəni satarsan". Təbii ki, biz çox ehtiyatlı idik və çalışırıdım ki, öz içimizə heç kimi buraxmayaq".

"Tofiqin qeyd etdiyi kimi risk və ehtiyat vacib imiş. Belə ki, Pərviz Rüstəmbəyov bir qədər sonra repres-



raf edir ki, hər halda o, heç kimi satmayıb. Amma əvəzində özü də cazın qızgın pərəstişkarına çevrilib və indi o, caz musiqilərindən ibarət sanballı kolleksiyaya malikdir", - Anar T.Mirzəyev haqqında yazıb.

Yazıçının bildirdiyinə görə, Tofiq Mirzəyevin bir vaxtlar "Qaya" vokal qrupunun hardasa xaç atası olması tamamilə təbii idi.

"Kvartetin bədii rəhbəri Tofiqin kiçik qardaşı Teymur oldu, amma onların baş məsləhətçisi, bir rejissor kimi onları televiziya çəkən Tofiq idi. Tofiq Müslüm Maqomayev və "Qaya" kvarteti ilə birlikdə keçmiş Sovetlər İttifaqının şəhərlərində qastrol səfərlərində olub, "Qaya" ilə birlikdə hətta Afrika ölkələrinə də gedib çıxıb. Qastrollar zamanı ağ ciyəri fəsadlar verdi və o,

canlı imiş. Kinostudiyanın direktoru, incəsənət məsələlərində heç bir güzəştə getməyən Ədil İsgəndərov onu kabinetinə çağırır.

"Hə, indii deyəcək ki, get, get öz işinlə məşğul ol, səndən aktyor çıxmaz". Tofiq belə düşünürmüş. Ədil İsgəndərov isə cəmi bir cəmi kəlmə deyib: "Sən çəkiləcəksən".

Bundan sonra Tofiq Mirzəyev 35 filmə çəkilib, özü də tək-cə "Azərbaycan film"də yox, (əlbəttə, əsasən orada), həm də "Mosfilm"də, Dovjenko adına kinostudiyada.

"Mosfilm"də o, tanınmış rus aktyoru Vyaçeslav Tixonovla birlikdə çoxseriyalı "Cinahsız cəbhə" filmində çəkilib. Bu filmə o, döyüş zabiti Əliyev roluyla öz yaxın dostu memar Rasim Əliyevin atası, müharibə işti-

bilmədik. Axırda kömək üçün meşəbəyiyyə müraciət etməli olduq.

"Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları" filmində Tofiqlə işləmək mənə rahat və xoş idi. Bir musiqiçi kimi o, filmin musiqi tutumunu dərinləndirən hiss edirdi, bir rejissor kimi də ona hansısa tapşırığı verməyə ehtiyac yox idi. O, necə lazımdısa, elə də oynayırdı.

Tofiq ünsiyyətdə də çox maraqlı insandı. O, öz zəngin həyatında baş verən hadisələrdən, ən müxtəlif insanlarla görüşlərindən saatlarla danışa bilər. Yadımdadı, bir dəfə bizim mənzildə təxminən gənortda ikidən başlanan söhbətimiz gecə ikiyəcən çəkdi. Özü də danışan elə əsas Tofiq idi".

Yazıçı Anarın bildirdiyinə görə, həyat yoldaşı Elmira Səferovanın ölümü Tofiq Mirzəyevə dəhşətli sarsıntı yaşadıb.

"Həyat yoldaşının vəfatından sonra Tofiq, şərait elə gətirdi ki, İsraildə məskunlaşmalı oldu (onun mərhum anası Bellə İlyinşina yəhudi idi). Amma Bakı - dünyaya gəldiyi, işlədiyi, məhəbbətini, dostlarını tapdığı bu şəhər onu həmişə özünə çəkir".

Tofiq Mirzəyev hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğuldur. Oğlu Teymur isə Avropada yaşayır.

Aktyor İsraildə fəaliyyət göstərən Haifa-Bakı cəmiyyətinin üzvüdür.

A.Qorxmaz

“Bizim filmlər” varımızdı, dedik Lent.az -da həm də “Onların filmləri” barədə yazmaq. Bu layihədə özümüzün yox, xaricilərin çəkdiyi filmlərdən bəhs edilir. Layihənin üçüncü filmi “Mosfilm”in istehsalı olan, bəzi kadrları Bakıda çəkilən “Brilyant əl”dir.



“inana bilmirəm ki, Qayday bu akt-risanı o rola təsdiqləyər” - deyib.


Çəkilişlər ev şəraitində aparılıb. Rejissor çəkilişlər üçün ölkədən çıxmağın əleyhinə olub. Ona görə də İstanbulda çəkilməli səhnələr Bakıda lentə alınıb - dənizkənarı “Qağayı” restoranında, içərişəhərdə.

Çəkilişlərdə çox sayda dekorasi-

günahı ucbatından növbəti kadr alınmayanda Papanovun dönüb ona “İdiot” deməyini də kamera qeydə alır. Reaksiya Qaydayın xoşuna gəlir və o kadri filmə əlavə edirlər. Bu səhnə filmdə Qaydayın çoxbilmişliyi nəticəsində saxlanıb. Məmurular onu kəsməyi istəmişdilər, çünki bəsit və yorucu səhnə alınmışdı. Rejissor həmin səhnə üçün bəstəkara mahnı sifariş verir. Musiqi sədaları altında səhnə canlanır və kəsilmə söhbəti bununla da bitir.

Filmə çox təsadüfi adamlar da rol alıb. Avtobazada dispetçer işləyən qız İstanbul (əslində isə içərişəhər) küçələrində “ay lulu, ay lulu” deyərək Semyon Semyoniçi yoldan çıxartmağa çalışır. Rejissor onu sırf cazibədar görkəminə görə çəkər filmə. Ondan sonra Viktoriya Ostrovskaya daha iki filmə çəkilib və ekranlardan yoxa çıxıb.

“Oqonyok” jurnalının müxbiri Leonid Pleşakov isə çəkiliş meydançasına Nikulinlə müsahibə üçün gəlmişdi. Qayday onu gören kimi düşünür ki, belə tipaj gerek bu filmde olsun. Jurnalist qərribə görkəmdə



Cavanshir Quliyev “Müşfiq ağrıları” oratoriyasını Bakıda təqdim edə bilmir

“Nəhayət, bitirdim! İllərlə içimdə bəsləyib yetişdirdiyim, hər şeyə rəğmən inadla yazmaq istədiyim “Müşfiq ağrıları” oratoriyasını bitirdim!”

Bunu Lent.az az-a açıqlamasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanshir Quliyev bildi-rib.

Bəstəkar qeyd edib ki, liberotto Azərbaycanın nakam şairi Mikayıl Müşfiqin acı taleyindən bəhs edir: “Müşfiqin faciəsi cəmiyyətə dərs olmadı. İndi də insanlar ədalətsizyə, qanunsuzluğa susurlar, kənardan baxırlar. Əsər bütün haqları pozulanlara əsr olunub, o cümlədən də, özümə”.

“Liberettonun müəllifi Sabir Rüstəmxanlıdır. Əsər bir saat səslənir. 13 hissədən ibarətdir - proloq, 6 ağı, 5 qaragüruh, epiloq. İfaçılar - böyük simfonik orkestr, böyük qarışıq xor. Solistlər - soprano, tenor, mezzo-soprano, bariton, qadın xanəndə, təqdimatçı”, - Cavanshir Quliyev əlavə edib.

Onu da deyək ki, əsərin Bakıda nəzərdə tutulan təqdimatı pandemiya səbəbindən təxirə salınıb.

“Səs Uşaqlar” müsabiqəsinin vaxtı dəyişdirildi

İctimai Televiziya və Radio Yayımaları Şirkəti dünyada prioritetə çevrilən pandemiya səbəbilə bir sıra layihələrinin formatına dəyişiklik edib. Bunlardan da biri yüzlərlə tamaşaçı auditoriyası olan məşhur “Səs Uşaqlar” müsabiqəsidir.

Televiziyadan “Unikal”a bildirilib ki, böyük izləyici kütləsi ilə reallaşan müsabiqənin final mərhələsinin vaxtı Operativ Qərargahın verdiyi qərara əsasən karantin qaydalarına uyğun olaraq dəyişdirilib. Layihənin Azərbaycan üzrə yayım hüququnun müəllifi İTV və layihənin müəllifi olan “Talpa Global B.V” şirkətləri arasında aparılan danışıqlara əsasən “Səs Uşaqlar”ın final mərhələsinin vaxtı il sonuna qədər uzadılıb. Hazırda müsabiqənin beynəlxalq finalçıları - Yalkı Saka (Türkiyə) və Adelina Bayseupovanın (Rusiya) ölkəmizə gəliş imkanları barədə danışıqlar aparılır. Pandemiya səbəbilə karantin qaydaları yumuşaldılacağı təqdirdə beynəlxalq finalçılar Azərbaycana gəliş imkanını əldə edəcək və müsabiqənin finalı reallaşdırılacaq.

Bundan əlavə İTV həm də paralel olaraq böyük üçün “Səs Azərbaycan” layihəsinin qeydiyyatına start verib ki, böyük üçün qatılacağı seçim turunun da “Səs Uşaqlar”a maneəsi yoxdur. Belə ki, hazırda böyük üçün ilkin mərhələ olan seçim turudur ki, bu da video formatında həyata keçirilir. Növbəti mərhələlərdə isə müsabiqənin yaradıcı qrupu tərəfindən həm ustadlar, həm də layihənin aparıcısı müəyyən ediləcək və bu barədə “Səs” sevelərə ətraflı məlumat verilecəkdir.

Qeyd edək ki, səsine və özünə güvənən, yaşı 16-65 aralığında olan hər kəs öz ifasını video formatında çəkib (051) 255 44 44 nömrəsinə “whatsapp” vasitəsilə göndərə və ya www.itv.az saytında müvafiq bölməyə yükləyərək qatıla bilərlər.

Zirzəmidə “meyit”, Bakı küçələrində “ay lulu”, “Allah kəssin belə qazancı” ... - Onların filmləri

1968-ci ildə “Mosfilm”də Leonid Qaydayın rejissorluğu ilə lentə alınıb. 95 dəqiqəlik bədii film, komediya janrında. Əsas rollarda da rejissorun komediyalarının qəhrəmanları - Yuri Nikulin, Anatoli Papanov, Andrey Mironov.

Söhbət Yer kürəsi insanların sayından çox baxış sayı olan, sitatları indiyə qədər dillərdən düşməyən “Brilyant əl” komediyasından gedir.

Maraqlısı odur ki, film real hadisələr əsasında çəkilib. İdeyanı Leonid Qayday həyatdan götürüb. Həm də bir cümlə xəbərdən - qaçaqmal gipsdə keçirməyə cəhd göstərilib. Filmin adı da ilk variantda “Qaçaqmalçılar” olub.

Əvvəl ssenari sırf Yuri Nikulin üçün yazılıb. Ssenari müəllifləri də, rejissor da çalışıblar ki, mümkün qədər əvvəlki işlərindən qəlibinə düşdükləri Şurikdən və üçlükdən qaçsınlar.

Onlara bir az yumşaq təbiətli, taleyin əli ilə kişilik, cəsarət tələb edən qeyri-adi situasiyalara düşən adam lazım idi.

Filmə Anatoli Papanov və Andrey Mironov dueti də uğurlu seçimdir. İkisi də rollarına ayrı-ayrı təsdiq ediləblər. Rollarına başqa aktyorlar da sınaq ediləblər, amma Mironovla Papanov ideal duet kimi artıq yaddaşlarda var idi.

Klara Luçko isə cazibədar Anna Sergeevna roluna sırf təsadüf ucubatından düşməyib. Lazım olan məqamda başqa çəkilişə getməli olub, qayıdanda görüb ki, onun roluna artıq Svetlana Svetliçnayanın çəkilib.

Qayday Nonna Morduykovanı evlər idarəsinin rəisi vəzifəsinə çətinliklə təsdiq edib. Çünki hamı onun çəkilməsinin əleyhinə olub, deyiblər ki, çox “kök” və “mənəsiz” görünür. Hətta məmurular, çəkiliş qrupunun tərəfini saxlayıb onu çəkilməyi məsləhət görüblər. Qayday isə öz namizədinin arxasında durub və nəticədə çox yaddaqalan obraz alınıb. Hətta Eldar Rязанов



yalardan və geyimlərdən istifadə edilib.

Hətta bir dəfə belə bir hadisə olub. Çəkilişdən sonra “Mosfilm”in zirzəmisində üstünə ağ mələfə çəkilməmiş adamı gören süpürgeçi elə bilib ki, Nikulin çəkiliş vaxtı ölüb. Çıxıb hay-haray salıb, xəbərə Nikulin özü də gəlib çıxıb. Mələfəni açıb görüblər ki, Qorbunkovun vertolyotdan yıxılması səhnəsində çəkilməli olan kukladır üstü örtülən. Aktyorlar gülməli olsun deyə belə bir oyun oynayıblar.

Çəkilişlərdə Morduykova ilə Mironov heç yola getmirdilər. Aktrisa mübahisə zəminində aktyoru “ana uşağı” adlandırandan sonra isə aranı düzəltmək heç mümkün olmayıb. Yaradıcı qrup onların bəzi səhnələrini bir yerdə olmasınlar deyə təxirə salmalı olublar.

Dekoratorlar müəyyən situasiyalarda nə isə icad etməli olurdular. Məsələn, sualtı çəkilişlər lazım idi balıq tutma səhnələrində. O vaxt su altında işləyən bələdçilər kameralar hələ yox idi. Ona görə də xüsusi kolba düzəldib kameranı onun içində quraşdırdılar və sadəcə balaca gölməçədə çəkiliş edə bildilər.

Çəkiliş çox vaxt aparılıb. Anatoli Papanov binəva +18 dərəcə suda saatlarla oturmalı idi. Operatorun


Semyon Semyoniçə yaxınlaşıb siqaretini yandırmaq üçün od soruşur.

“Uşağa dondurma, qadına gül” səhnəsində uşaqların yediyi həqiqətən dondurmadır və onlar hər kadrda bir dondurmanı yeyiblər, kadr isə səkkiz dəfə çəkilib. Və səkkiz dəfə Mironovun üzünə dondurma, daha doğrusu, yaxşı yayıldığı üçün dondurma adına kəsmik çırpılıb. Sonunda aktyor - “Allah kəssin belə qazancı” - deyə gülüb.

Filmin finalı lirik planda çəkilməmişdi, Qorbunkovun bütün ailəsi binanın girişinə çıxır. Semyon Semyoniçin hər iki qolu gipsdədi. Nadejda ərinin qolundan tutub, ona ana olacağını xəbər verir. Bu səhnəyə görə Qaydayı qınayırlar ki, məişətə çox düşüb. Ona görə də final dəyişdirilir. Yeri gəlmişkən, qaldırıcı kranın qarmağı filmin sonunda Nikulinə həqiqətən möhkəm deyib. Aktyorun bundan xəbəri olmadığı üçün həm də təbii alınıb. Ssenaridə olmasa da, bu kadr filmə salınır.

“Brilyant əl” prokata 1969-cu ildə çıxır. Dərhal da şöhrət qazanır. Birinci il filmə 76 milyon 700 min adam baxır. Bu, görünməmiş uğur idi. Sovet prokatında onun uğurunu yalnız “XX əsrin dəniz quldurları” keçə bilib.

Zədələnmiş ağciyərlərin müalicəsində ən son üsul



Koronavirus xəstələrinin ağciyərləri çox uzunmüddətli bərpa tələb edə bilər.

"Unikal" xəbər verir ki, bu sözləri Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru, pulmonoloq Aleksandr Karabınenko Rusiya mətbuatına verdiyi müsahibədə deyib.

Mütəxəssis bildirib ki, infeksiya insanın tənəffüs sisteminə maneə törədir və nəticədə ağciyərlərinə təsir edir. Ağciyərlərdə bir çox xəstəlik-

dən sonra fibroz dəyişikliklər meydana gəlir. "İnsanlar uzun bərpa tələb edən struktur dəyişikliklərini yaşayır", - çıxışında həkim qeyd edib.

Karabınenkunun sözlərinə görə, ağciyər toxuması zamanla bərpa oluna bilər, lakin bərpa müddəti hər bir insanın bədəninə fərdi xüsusiyyətlərindən asılı olacaqdır.

Xatırladaq ki, İsvəç həkimləri koronavirus infeksiyasının əsas ağırlaşması zamanı meydana gələn ağciyər toxumalarının zədələnməsini kök hüceyrələri ilə müalicə etməyi təklif edib. Qeyd olunub ki, kök hüceyrə müalicəsi kəskin tənəffüs çətinliyi sindromuna (KRDS) gətirib çıxaran kəskin immun sistemi reaksiyasının qarşısını ala bilər. KRDS ağciyərlərin qanı oksigen ilə təmin edə bilməməsidir. (publika.az)

Koronavirus xəstələri niyə ölür? - "Ölümlərin səbəbi əslində..."

COVID-19-un yalnız ağciyərlərə təsir göstərmədiyi üzə çıxıb. Türkiyəli immunoloq və allerqoloq Akgül Akpınarlı infeksiyanın böyrək, beyin, hətta ürəyin işinə zərər verdiyini açıqlayıb. Ekspert bildirib ki, koronavirus damarda yerləşən epitelial toxumalara hücum edir.



"Məşhur tibb jurnalı "Lancet"də maraqlı bir araşdırmanın nəticələri yayımlanıb. Qeyd olunub ki, bu araşdırma koronavirus müalicəsində yeni ciğır açmağa bilər. Virusun damar içərisindəki epitel toxumalara hücum çəkərək qanın laxtalanmasına səbəb olduğu, laxtalanmış qanın beyində, ürəkdə və böyrəklərdə zədələnməyə yol açaraq ölümə nəticələndiyi qeyd edilib.

COVID-19-un əvvəlcə yalnız ağciyərlərə təsir etdiyi deyilirdi. Ancaq sonrakı araşdırmalar göstərdi ki, xüsusilə gənc xəstələr beyin arteriyaların tıxanması səbəbiylə infarkt və insult nəticəsində vəfat edib. COVID-19 ölümlərin 40 faizinin səbəbi əslində ürək-damar xəstəlikləri ilə bağlıdır. Bu infeksiya təkəcə kəskin respirator xəstəlik deyil, eyni zamanda təhlükəli virusdur. Damar zədələnməsi və damar infeksiyasına səbəb olan xəstəliklərə yol açır. Damar içindəki epitel hüceyrələr isə ürək və damar sisteminlərini qoruyan önəmli toxumalardır. Bu epitel toxuması ürək və damarların sağlam funksiyalarını qoruyur və laxtalanmanın qarşısını alan zülallar ifraz edərək prosesə mane olur. Bundan əlavə, epitel toxumasının bu faydası müdafiə sisteminin hərəkətini və funksiyalarını idarə edir.

"Lancet" jurnalında yayımlanan araşdırmalar göstərir ki, COVID-19 xəstələrinin ağciyərlərində, böyrəklərində, qaraciyərlərində və hətta bağırsaqlarında epitel hüceyrələri zədələnib.

Xəstəliyin son əlamətlərindən biri də barmaqlarda görünən ağrılı və qırmızı qaçqırlardır. Bu simptomlar qanın axınının pozulması ilə meydana çıxır.

Virus ilə əlaqəli hər yeni tədqiqat xəstəliyin insan orqanizminə təsirini başa düşməyimizə səbəb olur. Yeni məlumatlar fonunda hazırlanacaq müalicə COVID-19 ölümünün azaldılmasında müsbət yöndə təsir edəcək".

Necə edim ki, indi koronavirusa yoluxmayım? – Konkret məsləhətlər

Əgər mütəxəssisləri danışdırsa, onlar Azərbaycanda koronavirus pandemiyasının qırmızı həddi çoxdan keçdiyini deyirlər və biz də belə düşünürük.

Pandemiya yeni başlananda tövsiyə edilən, sosial məsafə, maska, əlcək, spirt, sabun və s. artıq sınıanıb. Yoluxanlar arasında əlindən spirti yerə qoymayanlar da var. Azərbaycanda indi virusun ən sət yoluxdurma dalğası dövründə daha nələr etməliyik.

Medicina.az bu günə kimi topladığı, effektiv hesab etdiyi və zaman-zaman paylaşdığı bir çox dünya, türk, rus alimlərinin, həkimlərinin tövsiyələrində yer alan, eləcə də sovet dövründə sınıanan metodlardan antivirus programını tərtib edib. Ümid edirik ki, qiymətli həyatını, canını bu virusa qurban verməyənlər üçün əhəmiyyətli olacaqdır.

Hazırda virusdan qorunmağın ən yeganə yolu evdə qalmaqdır. Qapılarınızı hər kəsin üzünə bağlayıb, bunke-re (indiki halda evə) çəkilməkdir. Doğrudur, əcəl qismətdə varsa, gəlib tapacaq. Amma qorunarı Allah da qoruyar, ehtiyat da iğidin yaraşığıdır.

1. Evdən çıxanda özünüzlə sabun, spirt və dezinfektant götürün. Harda imkan tapdıq əlləri yuyun, əliniz hara toxundu ondan sonra spirtləyin

2. Evdən çıxanda burnunuzun dəliklərinə 72% təsərrüfat, keçmiş sovet sabunu kimi tanınan sabundan çox cüzi miqdarda burun dəliklərinizin içərisinə çəkin. Bu metod sovet aliminə məxsusdur. O, təhlükəli virusları öyrənirdi və yoluxmamaq üçün bunu edirdi. Daha sonra evə qayıdanda burnunuzun içini yaxşıca yuyun

3. Çölə çıxıb evə və ya işə çatandan sonra dərhal isti su və sabunla əlləriniz, qollarınız, dərinizin açıq qalan səthlərini (yay olduğu üçün) üzünüzü, boynunuzu yuyun

4. Stəkanda ilıq suya yarım çay qaşığı duz və ya soda qatıb həll edib, burnunuzu şprislə yuyun (iynəsini çıxarmaqla) və boğazınızı tam dərin qaraqara edin

5. Yolda yanınızda azca duz qatılmış ilıq su gəzdirin. Tez-tez için

6. Marketə girəndə: əllərinizi spirtləyib, birdəfəlik rezin əlcə taxıb sonra qidalara, qutulara səthlərə vurun. Alış verişdən sonra pulları da alıb cibinizə qoyduqdan sonra marketdən çıxanda əlcəkləri çıxarıb atın, əlləri spirtləyin

Marketdən evə gətirdiyiniz qutuda olan qidaları, əşyaları balkonda 1 gün saxlayıb sonra yerləşdirin

7. Gündə 2-3 dəfə maskanızı dəyişin. Bir maskanı qolunuza, çənənizə salıb, cibinizə qoyub sonra istifadə etməyin

8 Hazırda apteklərdə daha



ciddi filtrli, N5 markalı maskalar satılır. Kütləvi adam olan yerlərdə işləyənlər o maskadan istifadə etsin

9. Üzünüzlə toxunmağı unudun, daim ağılınızda olsun: gözə, buruna, ağıza, çənəyə əl vurmaq olmaz. Əlləri baş hissəyə ümumiyyətlə yaxınlaşdırmamaq virusdan profilaktinin yarısıdır

10. Heç kəmə imkan verməyin ki, radiusunuza 1 metr-dən artıq yaxınlaşsın

11. Evə qayıdan kimi hamam otağına keçib, paltarlar yuyulmağa, çünki artıq qış deyil, üst geyimi yoxdur, özünüz isə çimib, duzlu su ilə yaxalanmalısınız

12. Telefonu 1-2 saatdan bir antibakterial salfet və ya spirtlə silin

13. Bütün zərərli qidaları azaldın, çörək, un, şirniyyat az yeyin.

14. Vitamin mineralların analizini verin, qanın qatılığını yoxladın. Əgər əskiklik varsa, kalsium, vitamin D, vitamin C, maqniy, fol turşusu, sink və s qəbul edin. Qatı qana qarşı aspirin için

15. Təmiz, təzə ətdən bulyonlar, yağsız bişmələr, mənqəldə kabab formasında bişirərək yeyin, sümük bulyonu için

16. Hər gün 2 diş sarımsaq yeyin, zəncəfil gün boyu saqqız kimi çeynəyin, bitki çayı için, qara zirə yağı və bal qəbul edin

17. İmkan varsa, ağciyərlərinizi rentgen etdirib, ümumi vəziyyətdən xəbərdar olun. Əgər ağciyərlərinizdə problem varsa, siz təhlükəli risk qrupuna aidsiz və virusa yoluxsaz, ağırlaşma ola bilər

18. İsti buxarlı hamamda çimin, buxarla nəfəs alıb, tənəffüs yollarını inhalyasiya edin

19. Axşamlar yatanda qarqara edin, daban və kürəyinizə yod toru çəkib yatın

20. Hər gün 10.000 addım qədər piyada yol gedin, 1 saat günəş vannası səhər 11-də qəbul edin

21. Mütləq C vitaminiin su-da əriyən, tableti və ya iynəsini (hansıni tapsanız) kurs kimi qəbul edin

22. Təzə meyvə, tərəvəz, tut, doşab, qatıq, pendir, kəsmik yeyin. Hazırkı qarpız, yemişən qətiyyəni yeməyin. Onlar nitratlıdır, orqanizmi toksiki yükleyir

23. Bədəni təmizləmək üçün 1 həftə hər gün qara kömür tableti 2-3 ədəd qəbul edin.

Ağciyərləri koronavirusdan bu məhsullar qoruya bilər



İspaniyalı mütəxəssislər ağciyərləri koronavirusdan qoruyan məhsulların adını açıqlayıb.

"Unikal" Trend-ə istinadən bildirir ki, dietoloq Alexandro Kanovas bildirib ki, yumurta, düyü, mavi balıq və qoz nəfəs sistemini möhkəmləndirməyə kömək edir.

Ağciyərlərin vəziyyəti pisləşdikdə orqanizmin zülal tələbatı artır. Yumurtanın tərkibində isə A vitamini, eləcə də keyfiyyətli zülallar var.

Bundan başqa, ağciyərlərə pomidor, üzüm və su müsbət təsir göstərir. Mütəxəssislərin fikrincə, pomidorun tərkibində olan C vitamini antioksidant kimi nəfəsə bağlı problemlərin qarşısını alınmasında kömək edə bilər.

Klublarımızın avrokubok mübarizəsinə başlayacaqları tarix məlum oldu

UEFA Çempionlar Liqası və Avropa Liqasında 2020-2021 mövsümünün başlama tarixi məlum olub.

"Unikal" qəzeti Polşa mətbuatına istinadən xəbər verir ki, Avropa Liqasında təsnifat mərhələsinə avqustun 18-19-da start veriləcək.

Çempionlar Liqasında isə yeni mövsüm 25-26 avqustda başlayacaq.

Təsnifat mərhələlərinin bütün görüşləri bir oyundan ibarət olacaq. Ev sahibi komandalar cütlərin tərkibi müəyyənləşdikdən sonra püşk yolu ilə müəyyənləşəcək. Təsnifat mərhələsində cavab matçları olmayacaq.

Hər iki turnirə bağlı qərar bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclasında rəsmiləşəcək.

Qeyd edək ki, Azərbaycan



Premyer Liqasının qalibi Çempionlar Liqasında, 2-ci və 3-cü yerlərin sahibləri, həmçinin ölkə kubokunun qalibi Avropa Liqasında mübarizə aparacaq.

AFFA İcraiyyə Komitəsi koronavirus pandemiyasına görə dayandırılan çempionatla bağlı yekun qərarını iyunun 18-də açıqlayacaq.

Bakıda keçiriləcək dünya çempionatının tarixləri açıqlanıb

Təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

"Unikal" qəzetinin məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqədar 2021-ci ilə keçirilmiş yarışların yeni tarixləri ilə bağlı qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) video-konfrans formatında keçirilmiş iclasında qəbul edilmişdir.

Qərara əsasən aerobika



gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, dünya yaş qrupları yarışları cari ilin 8-10 may, dünya çempionatı 14-16 may tarixlərində Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin pandemiya ilə əlaqədar digər yarışlar kimi bu yarışlar da təxirə salınmışdı.

Kuznetsovun Kliçko qardaşları necə həvəsləndirib?

2019-cu ildə keçirilən "Miss Universe Plus Size" yarışmasının iştirakçısı - ukraynalı Mila Kuznetsova MMA döyüşçüsü olmaq istəyinin hardan yarandığını açıqlayıb.

"Unikal" qəzeti xəbər verir ki, TCH telekanalındakı verilişlərinə bir neçə dəvət alan Kuznetsova

belə deyib:

"Bir axşam Kliçko qardaşlarının muzeyinə baş çəkdim. Mənə hər şey haqda məlumat verdilər. Orada gördüklərim elə xoşuma gəldi ki, boksla məşğul olmaq istədim. Sonra MMA-nın mənim üçün daha uyğun variant olduğunu başa düşdüm. Bütün qohumlarım oktaqona çıxacağım

üçün həyəcan keçirirlər. Amma onlara bunun sadəcə idman olduğunu xatırladı, düzgün seçim etdiyimi deyirəm".

Qeyd edək ki, Kuznetsova bu ilin sentyabrında Tailandda ilk peşəkar döyüşünü keçirəcək. Şouya iki çəki dərəcəsində sa-biq UFC çempionu Konor Makqreor da dəvət ediləcək.

Qvardiola onun gedişini təsdiqlədi

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola mövsümün sonunda David Sailvanın komandadan ayrılacağını təsdiqləyib.

"Unikal" qəzeti xəbər verir ki, ispaniyalı mütəxəssis "goal.com"-a açıqlamasında həmyerlisinin gedişinə təəssüfləndiyini bildirib:

"Təəssüf ki, David mövsümün sonunda komandamızı tərk edəcək. Oyunlamamızın azarkeşsiz

keçirildiyi üçün üzürlüəm. Amma klubun Davidin azarkeşlərlə vidalaşmağını təşkil edəcəyinə ümid edirəm. O, buna layıqdır".

Qeyd edək ki, David Silva 2010-cu ilin yayından "Mançester Siti"də oynayır. O, bu müddətdə "şəhərlilər"nin heyətində 424 oyuna 74 qol vurub, 137 qol ötürməsi verib.

Əlavə edək ki, David Silva-nın ABŞ-ın "İnter Mayami" klubuna keçəcəyi gözlənilir.



Premyer Liqanın ən yaxşı məşqçiləri - SIYAHI

İngiltərə Premyer Liqasının tarixinin ən yaxşı baş məşqçiləri müəyyənləşib.

"Unikal" qəzetinin məlumatına görə, "Give Me Sport"-un tərtib etdiyi siyahının 1-ci pilləsində Aleks Ferqyuson qərarlaşıb.

"Mançester Yunayted"-in sabiq çalışdırıcısı 1992-ci ildən Premyer Liqa adlanan yarışın ən yaxşısı olub. "Arsenal"-ın keçmiş baş məşqçisi Arsen Venger ikinci yeri tutub. Əvvəl "Çelsi" və "Mançester Yunayted"də, indi "Tottenhem"də işləyən Joze Mourinyo ilk "üçlüyü" qapayıb.

Siyahıda sonrakı pillələri Pep Qvardiola, Yurgen Klopp, Klaudio Ranyeri, Kenni Dalqlış, Karlo Ançelotti, Bobbi Robson və Sem Ellardays tutub. "Onluq"da yalnız iki ingiltərəli yer alıb. Bunlar Robsonla Ellardaysdır.

Milli komandaların baş məşqçiləri ilə müqavilə uzadıldı

Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət yığma komandalarının baş məşqçilərinin müqavilə müddəti uzadılıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadiq Sadiqov məlumat verib.

O bildirib ki, sözləşməsi bu ilin yayına qədər olan çalışdırıcılar ən azı daha bir il postlarında qalacaqlar. Buna səbəb Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilin yayına ertələnməsi olub. Federasiya rəsmisi bu səbəbdən baş məşqçilərlə anlaşmanın avtomatik artırıldığını söyləyib: "Məşqçinin əsas işi Olimpiada ilə ölçülür. Hər iki millimizin məşqçiləri əzmkarlıqla çalışırlar. Pandemiya ilə əlaqədar uzun müddət evlərinə getməzlər, ailələrindən uzaq qapalı şəraitdə hazırlığı davam etdirirlər. Tam gücləri ilə işləyirlər. Yalnız Olimpiadada onların zəhmətini qiymətləndirmək olar".

Qeyd edək ki, kişilərdən ibarət yığmamıza Ruslan Maşurenko, qadınlardan ibarət milli komandamıza isə Rəşad Məmmədov başçılıq edir.

"Yuventus"un qapıçısına üç təklif

İtaliyanın "Yuventus" klubunun futbolçusu Mattia Perin karyerasını "Roma"da davam etdirə bilər.

"Unikal" qəzetinin məlumatına görə, Turin təmsilçisi 27 yaşlı qapıçını paytaxt klubuna təklif edib.

Hazırda icarə əsasında "Cenoa"da çıxış edən qolkiper bu klubun da maraq dairəsindədir. Genuya klubu onu transfer etmək fikrindədir. Perinin daha bir müştəri isə son illər iddialılardan birinə çevrilən "Atalanta"dır.

Qeyd edək ki, Perin cari mövsüm "Cenoa"da keçirdiyi 9 matçda 12 top buraxıb.

"O futbolçu mənə tacavüz etmək istədi"

İsveçli futbolçu Aleksandra Nord şok açıqlamalar verir. "Unikal" qəzeti xəbər verir ki, xanım oyunçu Premyer Liqada çıxış edən məşhur və evli bir futbolçunun ona tacavüz etmək istədiyini dda edib.

Aleksandra Londonda bir otel otağında adını açıqlamadığı futbolçunun onun paltarlarını çıxartmağa çalışdığını hiss etdiyini bildirərək "Yuxudan oyananda artıq paltarlarımı çıxartmışdı. Özü də soyunaraq yanımda dayanmışdı" deyib.

Həmin futbolçu ilə Mayfairdəki bir gecə klubunda tanış olduqlarını deyən 27 yaşlı isveçli futbolçu tanış olduğu şəxsin evliliyindən xəbərsiz olduğunu bildirib. Nord hadisənin 19 yaşlı olarkən baş verdiyini söyləyib.

İbra "Milan"a "pul oxudu"

Zlatan İbrahimoviç "Milan"da qala bilər. "Unikal" qəzeti xəbər verir ki, bu barədə son məlumatı "Corriere della Sera" yayıb.

Mənbə 38 yaşlı forvardın sözügedən İtaliya klubundan illik 6 milyon avro maaş istədiyini açıqlayıb.

Qeyd edək ki, İbraya C Seriyasında çıxış edən "Montsa" da maraq göstərir. Aşağı liqa klubunun başkanı - "Milan"-ın sabiq prezidenti Silvio Berlusconi bu keçidin baş tutmasında şəxsən maraqlıdır.

Elnarədən Mətanətə sət cavab: "O qədər qarniqurtludular ki, başa düşmərlər"

"Efirdən bir ismarış yollayıram: hamı bilir ki, "oğluma oxuyan qız almar" cümləsi mənə aiddir. Neçə dəfə izah etmişəm ki, çətin sənətdir. Bunlar o qədər qarniqurtlu və əxlaqsız hərəkətləri var ki, dediyimi başa düşmərlər. Mən də toyda, gəlin də... Axı evdə kişilərə qulluq edən lazımdır".

"Unikal" xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Zaurla Günaydın" proqramında deyib. Xanəndə həmkarı Mətanət İsgəndərlinin onun ünvanına dediyi "Özünə hörmət edən bu sözü deməz" sözlərinə münasibət bildirib:

"Vüsələ Əlizadənin verilişində Mətanət İsgəndərli deyir ki, özünə hörmət edən bu sözü deməz. Bütün Azərbaycan bilir ki, söz mənimdir, siz bil-



mirsiz? Bunu başqa pis mənada demirəm. Bu qədər oğlan evləndirib, qız köçürtdünüz, alardınız da müğənni. İkincisi isə, özünüz necəsinizsə, cümləmi elə başa düşsünüz. Mən pis mənada deməmişəm.

Axırncı dəfə olsun, sual verirsiniz, deyin, Elnarənin fikridir. Hansınızınsa bostanına daş atmıram. Oğlumun qırmızı ayaqqabı geyinməsinə istəmirəm. Demirəm ki, pisdir. İstəmirəm, evdə kişi böyüdü, deyirəm qırmızı ayaqqabı geyinmə. Olmaz belə şeylər. Elə edəcəksiniz ki, başqa cür davranacam.

Milçək bir şey deyil, ürək bulandırır. Ərim ərin, uşağım uşağın, pulun pulum, səs səs deyil. Mənim səninlə nə işim ola bilər? Lazım deyil belə hallar. O, çıxıb efirdə danışıdı, mən də efirdə cavab verirəm".

"Bilsəydim, sizin verilişdir gəlməzdim" - Flora Kərimovadan Fateha



"Bilsəydim, sizin verilişdir gəlməzdim. Adami çox pərt edirsiniz. Əgər mənə qulp qoysanız, övladlarımı köməyə çağıracam".

Bu sözləri Xalq artisti Flora Kərimova "Fatehin divanı" proqramında deyib. Müğən-

ni aparıcıya iradəni bildirib. Kərimova Fatehin "Fatmayidə bağda qalırırsız" sualına belə cavab verib:

"Əcəb edirəm, Fatmayidə qalırım. Haranı istəyirəm, oranı seçirəm. Bir xanım var idi, (mərhum Xalq artisti İlhamə Quliyeva nəzərdə tutulub - red.) Maştağada otururdu, zəng vurana deyirdi, İsveçdəyəm. Deyirdilər, axı Maştağaya zəng vurmuşam? Deyir, Xalq artistiyəm, harada istəyirəm orada oluram. Mən də Xalq artistiyəm".

"Həyatınızın hansı dönəmi haqda danışmağınız evirsiz" sözlərinə müğənni "Müğənni tapın ki, həyatınızın hansısa məqamından ürəyiaçıq danışır. Yaşlı adamam, gələndə özümə yarım saat tumar çəkmişəm, məşq etmişəm ki, belə durum, elə durum. Gəlib burada da kamera qabağında fürsət edirəm. Amma sabah yazılanları görün" reaksiyasını verib.

Nazənin efirdə ağladı

Müğənni Nazəninin kürəkəni dünyasını dəyişib.



Sənətçi hadisəni bir müddətdir gizli saxladığını söyləyib. O bildirib ki, qızının ərinin vəfat etməsi onları çox sarsıdıb:

"Qızımın Qəhrəman adlı bir oğlu var. Onu çox istədiyimi özü bilir. Amma indi elə bil ki, Allah mənim balalarımın sevgimi alıb, ona verib. Niyə? Çünki atası rəhmətə getdi. Atasına bağlı uşaq idi. O mənim üçün həyatda hər şeydir. Kürəkənimin dünyasını dəyişdiyini bir müddət mətbuata bildirmədim. İlk dəfə açıqlayıram.

Atasız böyüyən uşaq yarımçıq olur. Həyatda onun sınımasını istəmirəm. Onun atasızlığı məni çox yandırır, sıxır. İçimdə özümə qarşı suallarım yaranır. Atasının qəbrinə üstünə tez-tez gedir. Allahdan ömür istəyirəm ki, mənə güc versin, nəvəmin xoş günlərini görüm. Atasını rəhmətə gedəndən sonra uşaq sınıb. Kürəkənim ölməmişdən qabaq yazmışdı ki, yoldaşımı və oğlumu görmək istəyirəm. Danışa bilmirdi deyə, yazırdı. Ürək çatışmazlığından vəfat etdi. Getdilər, gördü. Amma sonda ata azyaşlı oğlunun çiyinlərində bu dünyadan köçdü. Tabutu aparanda Qəhrəman da tabutu çiyinlərində tutmuşdu".

"Xanım bir dəfə gəlinlik geyinər" - Elza Seyidcahan

"Xanım bir dəfə gəlin paltarını geyinər. İkinci dəfə olmaz".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Evdəkilərə salam" proqramında qonaq olarkən deyib. Gəlinlik paltarını nümayiş etdirən müğənni aparıcı Aytekin Mərdanovanın "Bəlkə geyinəsiz" təklifinə etiraz edib. O bildirib ki, qadın gəlinlik paltarını bir dəfə geyinər. Seyidcahan evindəki qızıl divandan söz açıb: "Filmə çəkilməyə getmişdim. mebeli görəndə, ürəyimdə arzuladım ki, kaş evimdə olardı. Səhəri gəldim ki, istədiyim bənövşəyi rəng satılıb, başqası qalıb. Oradakı şəxsə dedim, bunu istəyirəm. Mənə hədiyyə etdilər. Bu divan bir ev qiymətinədir. 24 əyyarlı qızılla işlənib".

